

“Elmi irsimiz” N 08

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV

AZƏRBAYCANIN LƏNKƏRAN REGIONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ

DİQQƏT: © 2009-2012. KİTABXANA.NET. Portalın materiallarından istifadə olunduqda www.Kitabxana.net-ə istinad edilməli, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, xəbər, şəkil və başqa materiallardan yararlanan zaman, onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. Materiallardan kommersiya məqsədilə istifadə qadağandır.

"Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, həmçinin digər materiallar [Creative Commons Attribution/Share-Alike 3.0](https://creativecommons.org/licenses/by-sa/3.0/) və [GFDL](https://www.gnu.org/licenses/gfdl.html) lisenziyaları şərtləri əsasında dərcinə razılığınızı bildirildiyinə görə yayımlanır.

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

2012

Milli Virtual Kitabxananın təqdimatında

Bu elektron nəşr <http://www.kitabxana.net> - Milli Virtual Kitabxananın “Elmi irsimiz” Kulturoloji-intellektual Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 08 (118 - 2012)

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:

www.kitabxana.net

AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI

Akademik H.Ə.ƏLİYEV adına COĞRAFIYA İNSTİTUTU

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV

AZƏRBAYCANIN LƏNKƏRAN REGIONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ

LÜĞƏTLƏR - LƏNKƏRAN

Kitabın e-yayım hüququ müstəsna olaraq müəllif tərəfindən kitabxana.net portalına verilib. YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual Kitabxana. Bakı – 2012

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV

AZƏRBAYCANIN LƏNKƏRAN REGIONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ

LÜĞƏTLƏR - LƏNKƏRAN

AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMİYASI

Akademik H.Ə.ƏLİYEV adına COĞRAFIYA İNSTİTUTU

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV

AZƏRBAYCANIN LƏNKƏRAN REGIONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ

BAKI – 2007

Elmi redaktoru: akad. Budaq Budaqov

B.Ə.BUDAQOV, N.G.MƏMMƏDOV. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. 2007, 140 səh.

Oxuculara təqdim olunan kitabda Lənkəran regionuna şərti daxil edilən Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad inzibati rayonları ərazisində qeydə alınmış 1330-a qədər coğrafi addan bəhs olunur. Lüğətə təbii vilayətdə mövcud olan yaşayış məntəqələri, dağ və çay adları ilə yanaşı ərazidəki bəzi güney, quzey, zirvə, yamac, təpə, dərə, göl, mardo, bulaq, axmaz, kövşən və digər coğrafi obyekt adları da daxil edilmişdir. İzahlı lüğət geniş oxucu kütləsi, mütəxəssislər və müəllimlər üçün nəzərdə tutulmuşdur.

ÖN SÖZ ƏVƏZİ

Azərbaycanın hər bir bölgəsinin çox zəngin tarixi vardır. Belə bölgələrdən biri də Lənkəran təbii vilayətidir. Talış diyarı hələ antik dövrlərdə Midiya, Midiya Atropatena dövlətinin tərkibində, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin daxilində mövcud olmuşdur (59, 3). Bu diyarın coğrafi adlarının öyrənilməsi tədqiqatçıların diqqət mərkəzindədir. Coğrafi adların mənşəyinin elmi izahı oxucu kütləsinin marağını nəzərə alaraq Lənkəran regionun coğrafi adlarının izahlı lüğətini tərtib etmək qərarına gəldik.

Akademik B.Ə.Budaqova görə, toponimlər ən azı üç elmin qovuşağında yaranır. Onun fikrincə, coğrafi adlar tarix elmsiz köksüz, dilçilik elmsiz lal, coğrafiya elmsiz isə məkansızdır.

Müstəqil Azərbaycan Respublikasının cənub-şərqində yerləşən Lənkəran təbii vilayəti qərbdən və cənub-qərbdən İran İslam Respublikası ilə, şərqdən isə Xəzər dənizi ilə hədudlanır. Lüğəti tərtib edərkən Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad inzibati rayonları ərazisində olan yaşayış məntəqələri, dağ və çay coğrafi adlarının izahına üstünlük verilmişdir.

Tarixçi Herodot (e.ə. V əsr) və yunan coğrafiyaşünası Strabon (e.ə. I əsr – e. I əsr) öz əsərlərində talışlar haqqında bəzi məlumatlar vermişlər (66, 5-6).

Adətən insanlar məskən saldıqları ərazilərə və başqa qonşu obyektlərə də adlar vermişlər. Yer kürəsində tez-tez yeni-yeni coğrafi adlar yaranır.

Toponimlər mənə etibarlı ilə onu yaratmış xalqın tarixi, dili, coğrafiyası, etnoqrafiyası, sosial-iqtisadi həyatı və təbii şəraiti ilə bağlıdır. Onları uzun ömürlü edən həmin ərazidə yaşayan əhalinin toponimləri yaşatması ilə əlaqədardır. Coğrafi adların hər biri tarixi keçmişimizin müxtəlif mərhələlərindən xəbər verir. Coğrafi adların mənşəyi o ərazilərdə tarixən yaşamış xalqlara mənsub dillə sıx bağlıdır. Toponimlər aid olduqları ərazidə məskunlaşmış xalqların dilinin aynasıdır. Elə buna görə də A.A.Bakı-xanov qeyd edir: «...nəinki əsrlər, hətta min illər belə bu ərazinin (Azərbaycanın) adlarını məhv edə bilməmişdir» (14, 21).

Coğrafi adlarsız həyatı təsəvvür etmək mümkün deyildir. Onlarda o ərazidə yaşamış və ya yaşamaqda olan xalqların mədəniyyəti, iqtisadiyyatı, ictimai və sosial vəziyyəti, adət və ənənəsi yaşayır. Coğrafi adlar zəngin tarixi, coğrafi və linqvistik mənbədir. Rusiya toponimisti N.İ.Nadejdin XIX əsrin otuzuncu illərində yazmışdı: «Yer kürəsi elə bir kitabdır ki, bəşər tarixi orada coğrafi adlarla yazılmışdır» (183, 28).

Azərbaycan toponimiyasının ayrılmaz hissəsi olan Lən-kəran regionu coğrafi adlarının bəzilərinin mənşəyi haqda akad. B.Ə.Budaqov, N.G.Məmmədov (54), M.Ə.Məmmədov (94), Q.Ə.Qey-bulla-yev (85), Ə.Ə.Rəcəbov (66), M.O.Mirzəyev (59), N.Q.Nov-ru-zov (65), M.O.Mirzəyev, Ş.O.Ağayev (58), H.B.Hüseynbə-laoğlu, M.M.Talışlı (38), mülahizələrini və elmə əsaslanan fikirlərini açıqlamışlar. Tədqiqatçı toponimistlər adların mənşəyini əfsanə və rəvayətlər əsasında yox, elmi dəlillər əsasında izah etmişlər.

Talış regionunda təhrif olunmuş bəzi coğrafi adların düzgün yazılışı və mənası da lüğətdə öz əksini tapmışdır. Məsələn: Bədəlan kəndi – Bədəl adlı şəxsin məskən saldığı yer mənasında olduğu halda, toponim səhv olaraq talış dilində «bəd qarğalar» mənasında; Qarqalıq yaşayış məntəqəsi adının Karqalıq etnonimini əks etdirdiyi

halda – coğrafi adı qar-ğa və qarğı adı ilə əlaqələndirilməsi; Qodman kənd adı şəxs adı ilə əlaqədar yarandığı halda bu coğrafi adın ingiliscə, almanca və talış dillərində izahının səhv verilməsi; Əzizabad oykonimi şəxs adını əks etdirdiyi halda səhv olaraq Loşqəlinqə kimi; Ərkivan kənd adının düzgün olmayaraq talışca Əkəon, Akon formasında izahı; Lürən oykonimi bataqlıqda salınan kənd olduğu halda heç bir elmi əsası olmadan «lür»ün ilan; «lor»un tayfa adı olması; Hişqədərə yaşayış məntəqəsinin adı Qurudərədə salınan kənd mənasında olduğu halda toponimin Hişqədə kimi izah olunması (Masallı rayonu); Astara şəhəri talış dilində «aşağı yer» mənasında olduğu halda, bu toponimin Asta şəxs adı kimi verilməsi (Astara rayonu); Kosalar kənd adının nəsil adı daşdığı halda, talışca «küəcə»nin «su qalan yer» kimi izah edilməsi (Lənkəran rayonu); Kürdəsər toponiminin Kürd Əsər mənasında olduğu halda «guruldayan dərənin başı», «girdə baş» mənasında verilməsi (Lerik rayonu); Avun kəndi şəxs adını daşdığı halda, səhvən «sakitləş», «dincəl» və s. kimi izah edilməsinin ciddi elmi əsası yoxdur (58). Belə misalların sayını dəfələrlə artırmaq olar. Coğrafi adların səhv və ya səthi izah edilməsi tədqiqatçıların elmə əsaslanmamasından irəli gəlir. Elə bu vəziyyəti nəzərə alan akademik B.Ə.Budaqov «Toponimlərimizə deputat qay-ğısı» adlı məqaləsində Astara, Lənkəran və Masallı inzibati rayonlarının ərazisində olan bəzi coğrafi adların (kənd, çay, dağ və s.) elmi izahını vermişdir (26, 4).

Hər bir toponimin etimoloji izahında coğrafi adın ilkin yazılış varinatı müəyyənləşdirilməli və həmin obyektə hansı xalqın dilində ad verilməsi sübuta yetirilməlidir. Hər bir coğrafi ad onun yarandığı dilin qanunları əsasında verilməlidir. Coğrafi adların izahlı tədqiqi dərin elmi analiz və yüksək təfəkkür tələb edir.

B.Budaqov yazır: «Mənim sədr olduğum Toponimiya Komissiyasının iş prinsipi belədir ki, dəyişilən coğrafi adlara, əsasən üç istiqamətdə yanaşılır. Biricisi, sovet dövründən qalan (məsələn Lenin, Kirov və başqaları ilə bağlı adlar) dəyişdirilməsi vacib olan coğrafi adların tarixi adını bərpa etməkdir. İkincisi, dəyişdiriləcək coğrafi adların tarixi kökünü araş-dırıb tapmaqdan və onları bərpa etməkdən ibarətdir. Üçün-cüsü isə coğrafi adların qrammatik baxımdan düzgün yazılışını müəyyən etməkdir. Bu halda danışıq dilində işlədilən coğrafi adları dil normasına salmağa çalışırıq (27, 4).

Toponimik tədqiqatların əsas meyarı ehtimal əsasında yaranan toponimlər deyil, elmi əsas olmalıdır. Toponimlərin öyrənilməsinin mühüm siyasi və dövlət əhəmiyyəti də vardır. Bəzi tədqiqatçılar coğrafi adları əsas götürərək təhrif olunmuş ərazi ideyasını irəli sürür. Məsələn, Azərbaycanın Balakən rayonu Nuxpati kəndinin adını dəyişdirərək onu Yolayrıcı adlandırmışlar. Bunu əsas götürərək gürcü tarixçisi Musxilişvili gürcülərin tarixi sərhəddini Nuxpatidən yox, Nuxadan keçdiyini iddia edir (102). Ehtiyatsızlıqla dəyişdirilən Nuxpati Gürcüstan alimlərinə tarixi təhrif etməyə imkan vermişdir. Coğrafi adların dəyişdirilməsinə ciddi yanaşmaq lazımdır.

Respublika toponimiyasının bir hissəsini təşkil edən talış mənşəli coğrafi adların özünəməxsus xüsusiyyətləri vardır. Bu toponimlər dünyanın qədim xalqlarından sayılan talışların dili, tarixi, adət-ənənəsi ilə sıx bağlıdır. Regionda talış və türk mənşəli toponimlər üstünlük təşkil edir. Bununla yanaşı, qismən fars, ərəb və slavyan mənşəli toponimlərə də rast gəlinir.

Bu kitabı yazmaqla biz Talış regionunda rast gəlinən coğrafi adların etimologiyası ilə geniş oxucu kütləsini tanış etmək məqsədini qarşıya qoymuşuq.

Lüğətdə izahı verilmiş toponimlərdən məlum olur ki, Talış zonasında azərbaycanlılarla yanaşı, talışlar da bu regionun qədim əhalisidir. Mənşəyi izah olunan toponimlər sübut edir ki, qədim dövrdə və erkən orta əsrlərdə

regionda azərbaycanlılar hakim mövqedə durmuş və türk toponimik fonunda talış mənşəli toponimlər formalaşmışdır.

Kitabın geniş oxucu kütləsinə çatdırılması tariximizlə, dilimiz və etnoqrafiyamızla bilavasitə bağlı olan, həlli zəruri ehtiyacdən doğan vacib və aktual məsələlərdən biridir. Müasir dövrümüzdə düşüncə və davranışımıza getdikcə daha çox hakim kəsilən, bizim ziyalıların və əmək adamlarının xalqa münasibətdə məsuliyyət hissi xeyli artmışdır. Zaman vətəndaşlıq borcu kimi, keçmiş də ədalətli və obyektiv nəzər salmağı bizdən tələb edir. Tarixin ötən illərini müasir döv-rü-müzə olduğu kimi qaytarmaq mümkün deyildir. Yaxşı ki, keçmişimizi bu günümüzdə calayan coğrafi adlarımız vardır.

Azərbaycanın hər bir guşəsinin, o cümlədən Lənkəran təbii vilayətinin çox zəngin tarixi vardır. Bu diyarın toponimiyasının öyrənilməsi, həmişə olduğu kimi, indi də toponimistlərin diqqət mərkəzindədir. Ona görə də, müəlliflərin yazdığı kitabın ərsəyə çatması dövrün tələbindən irəli gələn bir təşəbbüsdür. Regionun toponimiyasının öyrənilməsinə həsr olunmuş kitabda ərazinin coğrafi adlarının yaranması və formalaşmasında iştirak edən zəngin xalq coğrafiya terminlərinə də rast gəlinir.

Talış dilində olan bir neçə yaşayış məntəqəsinin adını Azərbaycan dilinə çevirdikdə onların lüğəti mənası anlaşılır. Bu da, həmin coğrafi adların yadda saxlanılmasına kömək edir.

Əsərdə izah olunan toponimlərə (iti axan çay, sucaq, güney, bataqlıq, sulu yer, dəmirağacı, istibulaq, yeddibulaq, yaşıloba, çökəkoba və s.) insan əli ilə yaradılmış bağ-baxça (gilaslı, güllü, heyvalı, çəltikli, yeni arx, yanmış bataqlıq) tarixin yaddaşını özündə saxlayan (qalayeri, çökək çala, kənd-üstü, qayıqlı, yeni dəyirman), sənət bildirən (dəmirçi), relyefin xarici görkəmini göstərən (əyri tirə, qoşa çökək və s.), vaxtilə boş qalmış geniş çöllərdə salınmış kəndlərə (çaqqal ulaşan) maraqlı adlar verilmişdir. Bəzi çətin anlaşılan yaşayış məntəqəsi adlarının mənası izah edildikdə talış dilini bilmə-yən oxucuda aydınlıq yaranmır.

Yaxşı olar ki, talış dilində olan kənd, qəsəbə, məhəllə və digər coğrafi adların kökü saxlanılmaqla Azərbaycan dilində mənası göstərsin. Talış dilinə mənsub olan coğrafi adları Azərbaycan dilinə çevirəndə toponimlər şəffaflaşır və o kəndlərin adlarının yaranma səbəbi üzə çıxır.

Aparılan araşdırmalar regionda əksər paleotoponimlərin qədim türk-Azərbaycan mənşəli olduğunu göstərir.

Talış mənşəli oykonimlər içərisində etnik adlarla bağlı olan yaşayış məntəqələri azlıq təşkil edir.

Yerli əhali coğrafiya terminlərini iki qrupa: qədim türk-Azərbaycan mənşəli və irandilli terminlərə ayırır:

Azərbaycan – türk mənşəli terminlərdən «alp» - qoçaq, igid, «aran» - isti yer, «ər» - cəsür, məğrur, «ban» - hündür, «var» - kənd, «ükü» – mağara, «sarp» - uçqun, «ulum» - keçid mənasında olmaqla regionda çoxlu toponimlərin yaranmasında iştirak etmişdir.

Talış mənşəli xalq coğrafiya terminləri də aşağıdakı mənə çalarlarına malikdir: «ru» - çay, «pestə» - təpə, «bil»- bataqlıq, «band» - dağ, «se» - iştil, «di» - kənd, «dast» (dəşt) – səhra, «haym» - güney, «hal» - qaya, «kələ» - böyük, «ləj» - sucaqlıq, «pen» - yuxarı, «si» - qırmızı, «siya» - qara, «zərd» - sarı, «lərmə» - dayaz, «nüvə» - təzə, yeni və s.

Lənkəran regionunda bəzi kənd adları qədim türk mənşəli tayfaların adlarını əks etdirir: Edişə, Gəgiran, Qızılağac, Ləzran, Pirembel, Seyidlər, Satırlı, Şatıroba, Təklə, Tülü, Türkoba, Yardımlı və s.

Kitabı yazarkən çoxlu arxiv sənədləri, mənbələr və elmi əsərlərə istinad etməklə region toponimlərinin mənşəyinin elmi izahına, hər bir adın yaranması tarixinə, keçmiş adına və düz-gün yazılış variantının təyininə xüsusi diqqət yetirilmişdir.

Lənkəran regionunun 1330-a qədər coğrafi adını əhatə edən ilk izahlı toponimik lüğətdə bəzi nöqsanlar da ola bilər. Oxucularımıza əsərdə mövcud olan bəzi mübahisəli fikirlərə münasibət bildirmələrinə görə qabaqcadan öz təşəkkürümüzü bildiririk.

A

ABAZALLI KƏNDİ. Cəlilabad r. Əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi.

ABBASABAD KƏNDİ. Yardımlı r. Abbas – (şəxs adı) və «abad» - abadlaşdırmaq deməkdir. Abbasabad k. «Abbasın bina etdiyi kənd».

ABBASALILI KƏNDİ. Cəlilabad r. Abbasalı – şəxs adı və «lı» nəsil mənsubiyyəti bildirən şəkilçi ilə düzəlmişdir.

ABBASBƏYLI KƏNDİ. Masallı r. Abbasbəyli - nəsil adıdır.

ABBASLI MƏHƏLLƏSİ Masallı r. Abbaslı nəsil adı ilə məhəllə sözünün birləşməsidir.

ABDINLI KƏNDİ. Yardımlı r. Abdınlı coğrafi adı Abdinli nəsil adının təhrifidir. Abdın şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

ABDULHƏSƏN BULAĞI. Cəlilabad r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

ABDULLU KƏNDİ. Cəlilabad r. Kənd adını Qızılbaş tayfası şamlının bir tirəsi «abdullu» etnonimindən almışdır.

ABI BULAĞI. Masallı r. Bulaq vaxtilə suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

ABIŞABAD KƏNDİ. Cəlilabad r. Toponim Abış şəxs adı və «abad» sözlərindən ibarətdir.

ADINAKÜÇƏRU ÇAYI. Lerik r. Adın şəxs adı, «a» birləşdirici sait, «küçə» Azərbaycan dilində kənd, məhəllə, «ru» isə talış dilində çay deməkdir.

ADNALI BULAĞI. Cəlilabad r. Hidronim «Adnalı» kənd adı və «bulaq» sözlərinin birləşməsindən yaranmışdır. Bax: Adnalı kəndi.

ADNALI KƏNDİ. Cəlilabad r. Adna şəxs adı və «lı» nəsil mənsubiyyətini bildirən şəkilçidir.

ADNALI ÖRÜŞÜ. Cəlilabad r. Coğrafi ad Adnalı kənd adı və «örüş» sözlərinin birləşməsindəndir.

AĞACBULAQDƏRƏ ÇAYI. Yardımlı r. Hidronim ağac, bulaq və dərə sözlərindəndir.

AĞABALABAND DAĞI. Lerik r. Coğrafi adın tərkibindəki Ağabala şəxs adı, «band» talışca dağ, yüksəklik deməkdir.

AĞAKIŞIBƏYLI KƏNDİ. Masallı r. Ağakışibəyli nəsil adıdır.

AĞAMƏMMƏDLI KƏNDİ. Cəlilabad r. Ağaməmməd şəxs adı, «li» nəsil mənsubiyyətini bildirən şəkilçidir.

AĞAŞBƏYLI KƏNDİ. Masallı r. Ağaşbəy şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

AĞÇAY. Lerik r. Hidronim «ağ» və «çay» topokomponentlərinin birləşməsindən yaranmışdır.

AĞBULAQ BULAĞI. Cəlilabad r. Suyu keyfiyyətli bulaq deməkdir.

AĞBURUN DAĞI. Yardımlı r. Dağ adındakı «ağ» rəng, «burun» isə dağın çıxıntısı mənasındadır.

AĞBULAQ KƏNDİ. Cəlilabad r. Oykönim «ağ» və «bulaq» sözlərinin birləşməsindən yaranmışdır. Bax: Ağbulaq bulağı.

AĞDAŞ KƏNDİ. Cəlilabad r. Oykönim «ağ» və «daş» topokomponentlərindəndir. Kəndin ilkin sakinləri XVII əsrdə indiki Ağdaş rayonundan köçüb gəlmədir.

AĞDƏRƏ. Yardımlı r. «Ağ» rəng anlayışını bildirən söz və «dərə» termininin birləşməsindəndir.

AĞKÖRPÜ MİNERAL BULAĞI. Astara r. Toponim «Ağkörpü yaxınlığında mineral bulağı» mənasındadır.

AKUŞAPEŞTƏ KƏNDİ. Lerik r. Oykönim Akuşa pironun adından və talış dilindəki «peştə» təpə, yüksəklik sözlərindən ibarətdir (Akuştəpə kəndi).

AĞQIŞLAQ KƏNDİ. Lerik r. Oykönim «ağ» və «qışlaq» topokomponentlərindən yaranmışdır.

AĞQOBU ÇAYI. Masallı r. Coğrafi ad «ağ» və «qobu» komponentlərindəndir.

AĞYURD DAĞI. Yardımlı r. Toponim «ağ» və «yurd» topokomponentlərindəndir.

AĞYURD DAĞI. Lənkəran r. Oronim ərazisində vaxtilə mövcud olmuş Ağyurd kənd adı və «dağ» sözlərinin birləşməsindəndir.

AXTAXANA KƏNDİ. Cəlilabad r. Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli «padar» tayfasının bir qolu olan «axtaçı» tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan «çı» şəkilçisi düşmüşdür. «Xana» isə ev məkan bildirir.

AXUNAHIRAN KƏNDİ. Lerik r. Toponim talış dilindəki «ahunakər» dəmirçi və «an» cəm şəkilçisindən ibarət olub, dəmirçilər deməkdir. Coğrafi adın düzgün yazılışı - Ahunakəran olmalıdır (Dəmirçilər kəndi).

AXUNDUN YOLƏHISI. Lerik r. Coğrafi ad Axund şəxs adı, «yoləhi» talış dilində böyük əkin yeri sözlərindəndir (Axundun kəndi).

AKUŞƏHONU BULAĞI. Lerik r. Akuşə Akuşəpeştə kənd adının təhrif (ixtisar) forması, «honi» komponenti isə talışca bulaq deməkdir. Bax: Akuşəpeştə kəndi.

AQUSƏM ÇAYI. Cəlilabad r. Hidronim «ağ» və «üzən» – çay sözlərinin birləşməsindən yaranaraq «Ağ çay» mənasındadır. Aqusəm Ağüzən adının təhrif formasıdır (Ağçay).

AQUSƏM KƏNDİ. Cəlilabad r. Coğrafi ad Aqusəm çay adı və «kənd» sözlərindəndir. Bax: Aqusəm çayı.

AQUSƏM QIRAĞI (ƏRAZI). Cəlilabad r. Yerli sakinlər qırağ sözünü «kənar», «təpənin başı» və s. mənalarda işlədir. Bax: Aqusəm kəndi.

ALAŞA ÇAYI. Lerik r. Toponim Alaşa kənd adı və çay sözlərinin birləşməsindəndir. Bax: Alaşa kəndi.

ALAŞA DÜZÜ. Astara r. Toponim Alaşa kənd adı və «düz» sözlərinin birləşməsindən yaranıb. Bax: Alaşa kəndi.

ALAŞA KƏNDİ. Astara r. Coğrafi adın tərkibindəki «ala» komponenti qədim türk dillərində «böyük», «şa» isə talış dilində həyat sözünün qədim variantı olub «böyük həyat» böyük yaşayış məntəqəsi mənasındadır.

ALAŞA MINERAL BULAĞI. Astara r. Hidronim Alaşa kənd adı və «mineral bulaq» sözlərindəndir. Bax: Alaşa kəndi.

ALAŞAR-BUROVAR SIRA DAĞLARI. Lənkəran r. Oroni-min tərkibindəki Alaşar sözü talışca «alçaq dağlar», «burovar» komponenti isə «hündür», «yüksək» anlayışını bildirir.

ALAŞAR KƏNDİ. Cəlilabad r. Alaşar kənd adının mənası talış dilində «alçaq dağlıq yer» deməkdir.

ALBALAN DAĞI. Cəlilabad r. Oronim Albalan kənd adı və «dağ» topokomponentlərindəndir. Bax: Albalan kəndi.

ALBALAN KƏNDİ. Cəlilabad r. Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır.

ALCABULAQ KƏNDİ. Yardımlı r. Yerli sakinlərin deməsinə görə kəndin əsil adı Sağolcan olmuşdur. Sağolcan isə XIX əsrdə Lənkəran qəzasında yaşamış Təklə tayfasının tirələrindən birinin adıdır. 1980-ci illərdə guya kəndin adı pis səsləndiyinə görə dəyişdirilərək Ağbulaq adlandırılmışdır.

ALÇALIQ DAĞI. Lerik r. Oronim «alça ağaclarının sıx olduğu dağlıq» mənasındadır.

ALÇALI DƏRƏSİ. Cəlilabad r. Oronim Alçalı dərə mənasındadır.

ALÇALIQ MEŞƏSİ. Lənkəran r. Meşənin adı «alça ağaclarından ibarət dağ» adındandır.

ALIKÜLƏT MEŞƏSİ. Lerik r. Alı şəxs adı, «külət» talışca «təmizləmək» komponentlərindəndir. Alı təmizləyən meşə deməkdir.

ALIŞAR KƏNDİ. Yardımlı r. Alışar Alaşa toponiminin təhrif olunmuş formasıdır. Alaşar talışca «alçaq dağlıq yer» deməkdir. Bax: Alaşar kəndi.

ALIŞANQIRAN ƏRAZİ. Cəlilabad r. Toponim Alışan şəxs adı və «qıran» sözünün birləşməsindən yaranmışdır.

ALIŞANLI KƏNDİ. Masallı r. Alışanlı nəsil adıdır.

ALLAHVERDİ TƏPƏSİ. Lerik r. Coğrafi ad Allahverdi şəxs adı və «təpə» sözlərinin birləşməsindəndir.

ALLAHVERƏNLİ KEÇİDİ. Cəlilabad r. Toponim Allahverənli kənd adı və «keçid» topokomponentinin birləşməsidir. Bax: Allahverənli kəndi.

ALLAHVERƏNLİ KƏNDİ. Cəlilabad r. «Allahverən» - şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

ALLAHYARLI KƏNDİ. Masallı r. Toponimin tərkibindəki Allahyar şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

ALLAR KƏNDİ. Cəlilabad r. Oykonim əslində Alar olmalıdır. Alar tayfası XIII əsrdə monqol yürüşlərində iştirak etmiş türk mənşəli «oyrat» tayfasının bir qolu olmuş və həmin əsrdə bu əraziyə köçürülmüşdür.

ALMALI DAĞI. Cəlilabad r. Oronim alma ağac adından və «dağ» sözünün birləşməsindəndir.

ALMU KƏNDİ. Lerik r. Bu yaşayış məntəqəsinin talış dilində «qartal qalası» mənasında olması zənn edilir (Qartal qalası kəndi).

ALMUBAND DAĞI. Lerik r. Toponim Almu kənd adı ilə «band» (talışca dağ) sözlərinin birləşməsidir (Qartal qalası dağı).

ALPAN DÜZÜ. Yardımlı r. Toponim Alban etnonimi ilə «düz» termininin birləşməsindəndir. «Alp» qədim türk dillərində igid, cəsur, yüksək, hündür və s. mənalarında, «an» - isə yer, məkan deməkdir.

ALVADI ÇAYI. Masallı r. Coğrafi ad Alvadi kənd adı və «çay» sözlərindən yaranmışdır.

ALVADI KƏNDİ. Masallı r. Əsil adı Əlvənddir. Əli şəxs adı, «vənd» isə fars dilində nəsil deməkdir. Əlvənd Əli nəslə deməkdir.

AMBABU KƏNDİ. Astara r. Amba talışca «anbar», «bu» - nun isə yer mənasında olması ehtimal edilir (Anbar yeri).

AMBU KƏNDİ. Lerik r. Coğrafi ad Ambuhoni adından təhrifdir. Ambu talış dilində «armud», honi «bulaq» deməkdir (Armudlu bulaq kəndi).

AMBUBAND DAĞI. Lerik r. Ambu talışca armud, «band» dağ mənasındadır (Armudlu dağ).

AMBURDƏRƏ KƏNDİ. Lerik r. Toponimin düzgün adı Ambudərə olmalıdır. Ambu talışca «armud» və azərbaycanca «dərə» deməkdir (Armudludərə).

AMBUDƏRƏ MƏHƏLLƏSİ. Lerik r. Armudludərə məhəlləsi.

AMBURDƏRƏ MƏHƏLLƏSİ. Lerik r. Bax: Amburdərə kəndi.

AMBURDON NISO QUZEYİ. Lerik r. Toponim talışca amburdon «dəmir» və «niso» ağac sözlərindəndir (Dəmir-ağacılı şimal yamac).

AMBURNƏ TƏPƏSİ. Lerik k. Amburnə talış dilində dəmir ağacı deməkdir.

AMBUYƏDIMƏ YAMACI. Lerik r. Talış dilində ambu «armud», «yə» birləşdirici, «dimə» - yamac mənasındadır (Armudlu yamac kəndi).

AMBUZƏMI DAĞI. Lerik r. Talış dilində ambu «armud», «zəmi» yer sözlərindəndir (Armudlu zəmi dağı).

ANCƏQƏV KƏNDİ. Lerik r. Talış dilində ancə «meşə» və «qəv» girəcəkdir (Meşəbası kəndi).

ANDREYEVKA KƏNDİ. Cəlilabad r. Bax: Qarazəncir kəndi (Andreyevka şəxs adı).

ANDURMA KƏNDİ. Lerik r. Andurma talış dilində «dəmir ağacı» deməkdir (Dəmirağacı kəndi).

ANQILHONI BULAĞI. Lerik r. Talışca anqıl (anqılı) «ağacın kökü», «honi» «bulaq» deməkdir (Ağacın kökündən çıxan bulaq).

ANQOLOVİBƏND DAĞI. Lənkəran r. Dağ adındakı komponentlər anqolov talış dilində «cır xurma», «i» birləşdirici sait, «band» (bənd) isə dağ deməkdir (Cır xurmalı dağ).

AHOBAND DAĞI. Lənkəran r. Oronimin tərkibindəki aho sözünün mənası bilinməsə də, ikinci komponenti olan «band» dağ mənasındadır.

ANZOV KƏNDİ. Yardımlı r. Kəndin keçmiş adı Zivirs olmuşdur. Oykonimin talış dilində «oğlanlar», «igidlər» mənasında olması zənn edilir.

ANZOVLU KƏNDİ. Lerik r. Anzovlu Ənzəli adının təhrif formasıdır. Kənd adı İranın Ənzəli şəhərindən köçüb gəlmiş əhalinin məskunlaşması nəticəsində yaranmışdır.

ARAN KƏNDİ. Lerik r. Aran qədim türk dillərində «isti yer» mənasını ifadə edir. Bizcə, toponim türkdilli Uran etnotoponiminin təhrif olunmuş variantıdır. Uranlar mənşəcə qırçaq tayfalarından biridir.

ARPALIQ KƏNDİ. Cəlilabad r. Oykonim arpa topokomponentindən və «lıq» sözdüzəldici şəkilçisindən ibarətdir.

ARTA KƏNDİ. Lerik r. Türk dillərində arta (artı) sözünün «dağ keçidi», «sıldırım yer» məna çalarları vardır (Aşırım kəndi).

ARTUPA KƏNDİ. Astara r. Oykonim türk mənşəli art (arta) «dağ keçidi» və «upa» (oba) sözlərindəndir. Bax: Arta kəndi (Dağ keçidində olan kənd).

ARUS KƏNDİ. Yardımlı r. Arus qədim türkdilli tayfalardan birinin adıdır. Toponimin Orus, Ərus, Urus və s. yazılış variantları da vardır.

ARVANA KƏND YERİ. Yardımlı r. Arvana dövənin bir növü-nün adındandır.

ARZİNƏ ŞOTONU. Lerik r. Arzinə talış dilində «darı», «şotonu» isə zəmi deməkdir (Darılı zəmi).

ASXANAKƏRAN KƏNDİ. Astara r. Asxana talış dilində «dəmirçi», «kəran» yaşayış yeri deməkdir (Dəmirçilər kəndi).

ASTANABAD KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki Astan sözü şəxs adı, «abad» isə «abadlaşdırmaq» mənasındadır.

ASTANLI KƏNDİ. Cəlilabad r. Astan şəxs adı, «lı» - nəsil mənsubiyyəti bildirən şəkilçidir.

ASTANLI KƏNDİ. Yardımlı r. Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirir. Kənd XVIII əsrin əvvəllərində salınmışdır.

ASTARA ÇAYI. Astara r. Çay Astara yaşayış məntəqəsinin adındandır. Bax: Astara şəhəri.

ASTARA MINERAL BULAĞI. Astara r. (İstisu çayının dərəsində). Hidronim Astara çay adı və «mineral bulaq» sözlərindəndir. Bax: Astara şəhəri.

ASTARA ŞƏHƏRİ. Astara r. Oykönim fars (talış) dilində «aşar-ğı yer», «düzenlik», «çökək yer» mənasındadır (Aşağıda yerləşən şəhər).

ASTARXANKA KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsinin sakinləri 1845-ci ildə Rusiyanın Həştərxan quberniyasından köçmüşlər.

AŞAĞI AMBURDƏRƏ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı ambur komponenti talışca «dəmirağac» və Azərbaycan dilindəki «dərə» sözlərindən ibarətdir (Aşağıdəmirağac kəndi).

AŞAĞI APU KƏNDİ. Lənkəran r. Kənd adının əşli Aspu sözüündən təhrifdir. Aspu talışca «atlı» deməkdir (Aşağı Atlı kəndi).

AŞAĞI ASTANLI KƏNDİ. Yardımlı r. Oykönimin tərkibindəki Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir. Aşağı komponenti isə kəndin coğrafi mövqeyini əks etdirir.

AŞAĞIBAŞ MƏHƏLLƏSİ. Cəlilabad r. Oykönimin tərkibindəki «aşağı» sözü başda yerləşən kənd, məhəllə isə «kənd» mənasındadır.

AŞAĞI BİLNƏ KƏNDİ. Lerik r. Toponim Azərbaycanca aşağı və talış dilində bilnə «bataqlıq» topokomponentlərindəndir. Bax: Bilnə kəndi (Bataqlı kəndi).

AŞAĞI BRADI KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı «br» (bir) talışca «tikanlıq», «kol-kos», «a» birləşdirici sait, «di» kənd deməkdir. Aşağı sözü kəndin coğrafi mövqeyini bildirir. Kəndin düzgün adı Bıradi olmalıdır (Tikanlıqda salınan kənd).

AŞAĞI DƏRƏ MƏHƏLLƏSİ. Cəlilabad r. Məhəllə «aşağı» və «dərə» komponentlərindəndir (Aşağıdərə kəndi).

AŞAĞI LƏNKƏRAN MİNERAL BULAĞI. Lənkəran r. Mineral bulağı coğrafi mövqeyinə görə belə adlanır.

AŞAĞI NÜVƏDİ ŞƏHƏR TIPLI QƏSƏBƏSİ. Lənkəran r. Toponim Azərbaycanca aşağı talış dilində nüv «yeni» və «dı» isə kənd mənasındadır.

AŞAĞIOBA KƏNDİ. Cəlilabad r. Oykönimin tərkibindəki aşağı «günçixan» anlayışını, «oba» müvəqqəti yaşayış yerini bildirir.

AŞAĞIOBA MƏHƏLLƏSİ. Cəlilabad r. Məhəllə aşağı və oba sözlərinin birləşməsindəndir.

AŞAĞI SÖTÜKLÜ MƏHƏLLƏSİ. Cəlilabad r. Oykönim aşağı və sötüklü tayfasının adındandır (Aşağı Sötüklü kəndi).

AŞURLU KƏNDİ. Masallı r. Coğrafi adın tərkibindəki Aşurlu nəsil adıdır.

AVAS KƏNDİ. Yardımlı r. Oykönimin tərkibindəki Avas şəxs adıdır.

AVIYYƏHAYI MEŞƏSİ. Lerik r. Toponimin tərkibindəki komponentlərindən avıyyə talışca «yaşıl», hayı «yamac» deməkdir (Yaşılyamac kəndi).

AVUN KƏNDİ. Yardımlı r. Oykönim talış dilində av (ov) «su» və məkan, cəm bildirən on sözlərindən yaranaraq «sulu yer» mənasındadır (Sulu kəndi).

AVUR KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsinin adı av (ov) sözünün qədim variantı və «ur» qədim türk dillərində «bol», «çox» sözlərindəndir (Bol sulu kəndi).

AVYARUD ÇAYI. Astarə r. Coğrafi ad talış dilindəki əvü «alça», «ya» izafət əlaməti və rud «çay» komponentlərindən ibarət olub, ətrafında cır alça ağacları olan çay mənasındadır (Alçalıçay).

AVYARUD KƏNDİ. Astarə r. Coğrafi ad Avyurd çay adı və kənd topokomponentindəndir. Bax: Avyarud çayı.

AYIDAĞ DAĞI. Yardımlı r. Oronim ayı və dağ topokomponentlərdən ibarətdir.

AYRAN BULAĞI. Masallı r. Bulağa suyunun ağ (ayran) rəngində olması ilə belə ad verilmişdir.

AZARU (AZARUD) ÇAYI. Astarə r. Talış dilində azu (asu) «sürətli» və rud «çay» sözlərindən olub «iti axan çay» mənasındadır (İtiçay).

AZARU KƏNDİ. Astarə r. Oykönim Azaru çay və kənd topokomponentindəndir. Bax: Azaru çayı.

AZƏRBAYCAN KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adı Azərbaycan ölkəsinin adını əks etdirir.

B

BABABIL GÖLÜ. Lerik r. Toponimin tərkibindəki Baba şəxs adı, bil talışca «bataqlıq», «sulu yer» deməkdir (Baba bataqlığı, gölü).

BABADAĞ DAĞI. Cəlilabad r. Coğrafi adın tərkibindəki baba qədim türk dillərində «hündür» və dağ topokomponentlərindəndir. Azərbaycanda baba müqəddəs şəxs mənasını da verir.

BABAGİL KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi 1508-ci ildə tikilmiş Babagil türbəsinin adını əks etdirir. Babagil «Babalar piri» mənasındadır. Keçmiş adı Asıqaran (Dəmirçilər kəndi deməkdir) olmuşdur.

BBAKÜÇƏ KƏNDİ. Lerik r. Coğrafi ad Baba pir adı və küçə Azərbaycan dilində «kənd», «məhəllə» sözünün birləşməsindəndir (Baba məhəlləsi kəndi).

BBAKÜÇƏ KƏNDİ. Masallı r. Baba pir məhəlləsi. Bax: Babaküçə kəndi.

BBAHANLI KƏNDİ. Cəlilabad r. Babaxan şəxs adı, «lı» isə nəsil mənsubiyyəti bildirir.

BBALABƏND DAĞI. Lənkəran r. Dağ Baba şəxs adından, «la» (lu) talış dilində «sıldırım qaya», band «dağ», sözlərindəndir (Sıldırım Baba dağı).

BBALA ÇAYI. Lənkəran r. Hidronimin tərkibindəki Baba şəxs adı, «la» talış dilində «sıldırım qaya» mənasındadır. (Baba qayası çayı).

BBALI KƏNDİ. Cəlilabad r. Babalı Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adıdır.

BABASER KƏNDİ. Masallı r. Baba şəxs adından və ser (sər) talış dilində «yüksəklik», «uca», «baş» sözlərindəndir. (Yük-səklikdə olan kənd).

BABASER SU ANBARI. Masallı r. Coğrafi ad Babaser kənd adı və «su anbarı» sözlərindəndir. Bax: Babaser kəndi.

BADAMAĞAC DAĞI. Cəlilabad r. Dağ adı badam bitki adı və «ağac» sözlərindən götürülmüşdür. Bax: Badamağac kəndi.

BADAMAĞAC KƏNDİ. Cəlilabad r. Oykonom badam bitki adı və «ağac» sözlərinin birləşməsindəndir.

BAĞI BULAĞI. Masallı r. Bulağ suyunu kəndə çəkdirən şəxsin adıdır.

BAĞIRSAQ DƏRƏ. Yardımlı r. Oronim bağırsağ və dərə sözlərinin birləşməsindəndir. Bağırsağ dərə Əyridərə mənasını verir.

BAĞIRSAQ DƏRƏSİ. Masallı r. Bax: Bağırsağ dərə.

BAĞIRSAQ ZİRVƏSİ. Yardımlı r. Oronim bağırsağ və zirvə sözlərinin birləşməsindən yaranmışdır.

BAĞLAKÜÇƏ MƏHƏLLƏSİ. Masallı r. Oykonom adındakı Bagla sözü Bağılar nəsil adından təhrifdir (Bağılar kəndi)

BALAÇAY. Cəlilabad r. Bala çay Kiçik çay mənasındadır.

BALA KOLATAN KƏNDİ. Masallı r. Bala «kiçik», kolatan «kolu təmizlənmiş yer» deməkdir.

BALAMIRZƏ BULAĞI. Lerik r. Bulağ suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

BALAŞAHAĞACI KƏNDİ. Astara r. Kəndin adı Azərbaycan dilindəki bala «kiçik», şah «böyük», «iri» və ağac sözlərinin birləşməsindəndir.

BALA ŞÜRÜK KƏNDİ. Lənkəran r. Coğrafi adın tərkibindəki bala «kiçik» və Şürük isə şəxs adıdır.

BALA TƏKLƏ KƏNDİ. Masallı r. Coğrafi addakı bala «kiçik», təklə isə etnonimdir.

BALBAU KƏNDİ. Astara r. Ehtimal ki, coğrafi ad talış dilində «kiçik qardaş» mənasındadır.

BALBAY KƏNDİ. Astara r. Oykonom Balabəy şəxs adınının təhrifidir.

BALIQÇILAR QƏSƏBƏSİ. Lənkəran r. Coğrafi ad 1971-ci ildə salınmış balıq zavodu fəhlələrinin məskunlaşdığı qəsəbədir.

BALITON KƏNDİ. Lənkəran r. bal talış dilində «gilas», «i» birləşdirici sait və ton «tərəf» sözlərindəndir (Gilaslı kənd).

BALLABUR KƏNDİ. Lənkəran r. Coğrafi ad talış dilindəki balla «palıd», bir isə «tikanlıq» mənasındadır (Palıdlı kənd).

BANBAŞI KƏNDİ. Masallı r. Toponim qədim türk dilindəki bona (ban) «çay sahilində hündür yer» və «başı» Azərbaycanca başlanğıc mənasındadır. Yüksəkliyin başlanğıcında salınan kənd deməkdir.

BANDAKÜÇƏ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı talışca band «dağ», «a» birləşdirici sait və kuçə Azərbaycan dilində «məhəllə», «kənd» deməkdir (Dağlıq kənd).

BANDAKÜÇƏ MƏHƏLLƏSİ. Lerik r. Məhəllə banda (band) və küçə - sözlərinin birləşməsindəndir. Bax: Bandaküçə kəndi.

BARATBULAĞI. Lənkəran r. Hidronim Barat şəxs adı və bulaq sözlərinin birləşməsindəndir.

BARATDƏRƏSİ. Cəlilabad r. Oronim Barat şəxs adından və dərə sözlərindən yaranmışdır.

BARZAVU DAĞI. Astara r. Barzavu dağı Hündür dağ deməkdir. Bax: Barzavu kəndi.

BARZAVU KƏNDİ. Lerik r. Barz sözü qədim türk dillərində «yüksək», «uca», «hündür» deməkdir, «za» birləşdirici söz vu isə talış dilində «yer» deməkdir (Uca kənd, yüksəklikdə olan kənd).

BARZƏKU DAĞI. Astara r. Oronim türk dillərindəki bar (barı) «hündür» və talış dilindəki ku «dağ» komponentlərindəndir (Hündür dağ).

BARZƏLU ƏRAZİSİ. Lerik r. Toponimin tərkibindəki Barzə sözü talış dilində «hündür yer», «lu» komponenti isə sonluqdur (Hündür ərazi).

BARZƏMƏRZ TƏPƏSİ. Lerik r. Barzə talışca «hündür», mərz isə «50-60 sm hündürlükdə olan bölgü, sədd, sərhəd» mənasındadır.

BARZUBAND DAĞI. Astara r. Oronim Barzuband kənd adı və dağ sözlərinin birləşməsindəndir. Barzuband «Hündür dağ» mənasındadır. Bax: Barzuband kəndi.

BARZUBAND KƏNDİ. Astara r. Kənd adındakı «bar» (barı) türk dillərində hündür, «zu» birləşdirici söz, band isə talış dilində «dağ» mənasındadır (Hündür dağlıqda yerləşən kənd).

BAYATLAR ƏKİN YERİ. Masallı r. Bayatlar Bayat (Boyat) tayfa adındandır.

BAZƏRU ÇAYI. Lerik r. Bazə talış dilində böyük, ru «çay» mənasındadır.

BAZI YERİ. Masallı r. Bazı «düzən, 2-3 metr hündür-lüyündə yer, tərəcik» mənasındadır.

BILABAND DAĞI. Lerik r. Talışca bila «hündür» və band «dağ» sözlərinin birləşməsindəndir (Hündür dağ).

BƏCİRƏVAN KƏNDİ. Cəlilabad r. Oykönim bəcirəvan tayfa adındandır.

BƏCİRƏVAN QALASI YERİ. Cəlilabad r. Bax: Bəcirəvan kəndi.

BƏCİRƏVAN ŞƏHƏR YERİ. Cəlilabad r. Bax: Bəcirəvan kəndi.

BƏCİRƏVAN TƏPƏSİ. Cəlilabad r. Bax: Bəcirəvan kəndi.

BƏDƏLAN ÇAYI. Masallı r. Hidronim Bədəlan kənd adından və çay sözlərinin birləşməsindəndir. Bax: Bədəlan kəndi.

BƏDƏLAN KƏNDİ. Masallı r. Oykonim Bədəl şəxs adından, an isə «yer», «məkan» sözləridəndir.

BƏDİRLİ KƏNDİ. Cəlilabad r. Kənd Bədir şəxs adının və nəsil, mənsubiyyət bildirən «li» sonluğunun birləşməsindəndir.

BƏDIRLI KƏNDİ. Bax: Bədirli kəndi.

BƏDIRLI MƏHƏLLƏSİ. Masallı r. Bax: Bədirli kəndi.

BƏHMƏN TƏPƏSİ. Lənkəran r. Oronim Bəhmən şəxs adı və təpə termininin birləşməsindəndir (Bəhməntəpə).

BƏLELƏVIŞƏ MEŞƏSİ. Lerik r. Bələlə talışca «palıd», vişə isə «meşə» (Palıd meşəsi) deməkdir.

BƏRCAN KƏNDİ. Yardımlı r. Toponim fars dilində bərc «hündür tikili» sözündən və məkan bildirən «an» sonluğundan ibarətdir.

BƏŞƏRU ÇAYI. Astara və Lənkəran r. Toponim talış dilindəki bəşə (bişə) «meşə» və ru «çay» sözlərindəndir (Meşəliçay).

BICAR YERİ. Masallı r. Bicar talış dilində «çəltik əkilən yer» mənasındadır.

BIBIHONU KƏNDİ. Lerik r. Oykonim talış dilində bib «heyva», «i» birləşdirici sait və honi «bulaq» komponentlərindən ibarətdir (Heyvalıbulaq kəndi).

BIO BULAĞI. Astara r. Hidronim Biəov sözünün təhrif formasıdır. Coğrafi ad talış dilində biə «soyuq», ov isə «su» mənasındadır (Soyuqsu bulağı).

BIU KƏNDİ. Astara r. Oykonimin düzgün adı Biəov olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki biə «soyuq» və ov «su» sözlərindən yaranmışdır (Soyuqsu kəndi).

BILABAND ÇAYI. Lerik r. Hidronim Bilaband dağ adı və çay sözlərinin birləşməsindəndir. Bax: Bilaband dağı.

BILABAND DAĞI. Lerik r. Toponim talış dilindəki bil «bataqlıq yer», «a» birləşdirici sait və band «dağ» sözlərindəndir (Bataqlıdağ).

BILABAND KƏNDİ. Lerik r. Bil talış dilində «bataqlıq», band isə «dağ» deməkdir. Coğrafi adın mənası «dağ ətəyindəki bataqlıqda salınmış kənd» deməkdir (Bataqlı kənd). Bax: Bilaband dağı.

BILABAND TƏPƏSİ. Lerik r. Oronim Bilaband dağı və təpə sözlərinin birləşməsindəndir. Bax: Bilaband dağı.

BILAVAR KƏNDİ. Lerik r. Oykonim talış dilindəki bil «bataqlıq yer», «a» birləşdirici sait və var qədim türk dillərində kənd sözlərinin birləşməsindən yaranmışdır (Bataqlı kəndi).

BİLƏSƏR ÇAYI. Lənkəran r. Hidronim Biləsər kənd adı və çay termininin birləşməsindəndir. Bax: Biləsər kəndi.

BİLƏSƏR KƏNDİ. Lənkəran r. Oykönim talış dilindəki bil «bataqlıq yer» «ə» birləşdirici sait, sər «baş» sözlərindən yaranmışdır (Başbataqlı kənd).

BİLƏSƏR MINERAL. BULAĞI. Lənkəran r. Hidronim Biləsər kənd adı və mineral bulağı sözlərinin birləşməsindəndir. Bax: Biləsər kəndi.

BILHONU BULAĞI. Lerik r. Coğrafi adın tərkibindəki bil talışca «bataqlıq yer», honu «bulaq» deməkdir (Bataqlı bulaq).

BILIBAND TƏPƏSİ. Lerik r. Oronimin tərkibindəki bil talışca «bataqlıq yer», «i» birləşdirici sait, band isə «dağ» deməkdir (Bataqlı dağ).

BILI KƏNDİ. Astara r. Oykönim «bil» - talış dilində bataqlıq və «i» topoformantının birləşməsindəndir (Bataqlı kənd).

BILNƏ ÇAYI. Yardımlı r. Hidronim Bilnə kənd adı və çay topokomponentinin birləşməsindən əmələ gəlmişdir. Bax: Bilnə kəndi (Bataqlı çay).

BILNƏ KƏNDİ. Yardımlı r. Coğrafi ad talış dilindəki bil «bataqlıq» sözü və «nə» topoformantının birləşməsindəndir (Bataqlı kəndi).

BİLNƏ TƏPƏSİ. Yardımlı r. Oronim Bilnə kəndinin adı və təpə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Bilnə kəndi.

BINABƏY KƏNDİ. Astara r. Oykönimin tərkibindəki bina (binə) topoformantı yaşayış yeri və bəy sözlərinin birləşməsindən yaranmışdır (Bəybinə kəndi).

BİNƏ XOCAVAR KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı Binə «yaşayış yeri», Xocavar isə etnonimdir.

BİRİNCİ TİYAQANI KƏNDİ. Masallı r. Oykönimin talış dilində teqoni sözündən olub «tikanlı bulaq» mənasında olması ehtimal edilir (Tikanlı bulaq kəndi).

BİRİNCİ SƏMƏDXANLI KƏNDİ. Masallı r. Coğrafi ad Səmədxan şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçi və birinci sözündən ibarətdir.

BİRİNCİ YEDDİOYMAQ KƏNDİ. Masallı r. Toponim «birinci» sözü və «Yeddioymaq» etnoniminin birləşməsindən əmələ gəlmişdir.

BİRNƏSƏ AŞIRIMI. Lerik r. Birnəsə talış dilində «tikanlıq» mənasındadır (Tikanlı aşırım).

BİRSUT KƏNDİ. Astara r. Coğrafi ad bir (bır) talış dilində «tikanlıq yer», sutə «yanmış» deməkdir (Yanmış tikanlıq).

BİZEYİR KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adı talış dilində biz «keçi», zeyir isə «saxlamaq» sözlərinin birləşməsindən yaranmışdır (Keçi saxlanılan yer).

BLABAND DAĞI. Lerik r. Blaband Bilindəband adından təhrifdir. Talış dilində bilind «hündür», «yüksək», «ə» birləşdirici sait, band «dağ» deməkdir (Yüksək dağ).

BOBLA KƏNDİ. Lerik r. Coğrafi ad Baba (pir) sözündən və «lə» şəkilçisindən ibarət olub «pir yeri» mənasındadır.

BOBOLOBAND ÇAYI. Lənkəran r. Hidronim Boboloband dağ və «çay» sözlərindən ibarətdir. Bax: Boboloband dağı (Dağ çayı).

BOBOLOBAND DAĞI. Lənkəran r. Toponim Baba şəxs adından, «lo» (lu) «sıldırım qaya» və band «dağ» sözlərindən ibarətdir (Sıldırımlı Baba dağ).

BOLADI ÇAYI. Lənkəran və Masallı r. Coğrafi ad Boladi kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Boladi kəndi.

BOLADI KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adı bol, (bolluq) sözündən, «a» birləşdirici saitdən və talış dilindəki di «kənd» komponentlərindən yaranmışdır (Bolluq kəndi, Varlı kənd).

BONABAŞI DƏRƏSİ. Masallı r. Coğrafi adın tərkibindəki bona sözü qədim türk dillərində «hündürlük», «yüksəklik», başı isə başlanğıcı mənasındadır (Yüksəkliyn başladığı dərə).

BONBƏND DAĞI. Masallı r. Əslə Bonabənd olmalıdır. Oronim adındakı bon (bona) qədim türk dillərində «hündür» bənd (band) isə talış dilində «dağ» deməkdir (Hündür dağ).

BORADIGAH ÇAYI. Coğrafi ad Boradigah yaşayış məntəqəsi adı və çay sözlərinin birləşməsindəndir. Bax: Boradigah şəhər tipli qəsəbəsi.

BORADIGAH ŞƏHƏR TIPLİ QƏSƏBƏSİ. Masallı r. Toponim talış dilindəki bir «tikanlıq», «a» birləşdirici sait, di «kənd», gah isə «yer» mənasındadır (Tikanlıqda salınan kənd).

BOYXANLI KƏNDİ. Cəlilabad r. Coğrafi ad boy «nəsil» və xan komponentlərinin və mənsubiyyət bildirən «lı» sonluğunun birləşməsindəndir. Boyxanlı nəsil adıdır.

BOZAYRAN GÖLÜ. Cəlilabad r. Göl Bozayran kəndinin adındandır. Bax: Bozayran kəndi. (Bozaryan kəndi).

BOZAYRAN KƏNDİ. Cəlilabad r. Bozayran nəsil adıdır.

BOZAYRAN KƏNDİ. Yardımlı r. Oronim Cəlilabad ra-yonunun Böyük Bozayran kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Bax: Bozayran kəndi.

BOZAYRAN MİNERAL BULAĞI. Yardımlı r. Mineral bulağı Bozayran kəndinin adındandır. Bax: Bozayran kəndi.

BOZTƏPƏ. Yardımlı r. Oronim boz və təpə topokomponentlərinin birləşməsindən yaranmışdır.

BÖYÜK BOZAYRAN KƏNDİ. Cəlilabad r. Kənd böyük sözü və Bozayran nəsil adının birləşməsindəndir. Bax: Bozayran kəndi.

BÖYÜK DAĞ. Lerik r. Böyük dağ «Hündür dağ» deməkdir.

BÖYÜK XOCAVAR KƏNDİ. Masallı r. Bax: Bala Xocavar kəndi.

BÖYÜK KOLATAN KƏNDİ. Masallı r. Bax: Bala Kolatan kəndi.

BÖYÜK QOBU. Cəlilabad r. Coğrafi ad böyük və qobu (monqol mənşəli termin olub çökək yer deməkdir) birləşməsindən yaranmışdır.

BÖYÜKTƏPƏ. Masallı r. Oronim böyük və təpə sözlərinin birləşməsindəndir.

BRADI BULAĞI. Lerik r. Coğrafi ad Bradi kənd adı və bulaq sözlərinin birləşməsindən yaranmışdır. Hidronimin düzgün yazılışı Bıradı olmalıdır. Bax: Bradi kəndi.

BRADI KƏNDİ. Lerik r. Coğrafi ad Bıradı adından təhrifdir. Bir talış dilində «tikanlıq yer», «a» birləşdirici sait, di isə «kənd» deməkdir (Tikanlı kənd).

BURDƏRƏ. Cəlilabad r. Oronim adındakı bur komponentini yerli sakinlər «əyri» mənasında işlədir. Burdərə «Əyri dərə» mənasındadır.

BURKANDUL KƏNDİ. Lerik r. Kənd adındakı bir talış dilində «böyütkən kolu», kandul isə «mağara» deməkdir (Tikanlı mağara kəndi).

BUROVAR DAĞI. Cəlilabad r. Burovar coğrafi adının tərkibindəki bur sözü talış dilində «hündür», «yüksək», «o» birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, «kənd», «məskən» bildirir (Yüksək dağ kəndi).

BUROVAR KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi Burovar dağ adı və kənd topokomponentinin birləşməsindəndir. Bax: Burovar dağı.

BUROVAR MEŞƏSİ. Cəlilabad r. Toponim Burovar dağ adı və meşə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Burovar kəndi.

BUROVAR SILSİLƏSİ. Lənkəran r. Burovar silsiləsi «Hündür silsilə» mənasındadır. Bax: Burovar dağı.

BURSUT KƏNDİ. Astarə r. Burs talış dilində «alqı - satqı yeri», ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.

BURUQ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı buruq sözü qədim türkdilli koman tayfasının buruk tırəsinin adıdır.

BURZUBAND DAĞI. Astarə r. Burzuband dağı «hündür dağ» deməkdir. Bax: Burzuband kəndi.

BURZUBAND KƏNDİ. Astarə r. Coğrafi ad talış dilindəki bərz (barz) «hündür», «yüksək», «u» birləşdirici sait və band «dağ» mənasındadır (Hündür dağ kəndi).

BURZUNBUL KƏNDİ. Yardımlı r. Yerli sakinlərin deməsinə görə, kəndin düzgün yazılışı Barzunbul olmalıdır. Oykonimin mənası talış dilində «hündür yerdə salınan kənd» mənasındadır.

BÜLDÜL KƏNDİ. Lerik r. Oykonim talış dilindəki Bılı (Boli) şəxs adından və dül (dul) «çökəklik» sözlərinin birləşməsindən yaranmışdır (Boli çökəkliyi kəndi).

BÜLÜDÜL KƏNDİ. Lerik r. Oykonim Bilidül adından təhrifdir. Talış dilində bil «göl», «bataqlıq», «(ü)» - birləşdirici sait, dül isə «çökəklik» deməkdir (Çökəe bataqlıq kəndi).

BÜRCƏLİ ŞƏHƏR TIPLI QƏSƏBƏSİ. Lənkəran r. Əvvəlki adı Avrora qəsəbəsi. 1992-ci ildən sonra yaşayış məntəqəsinin əvvəlki adı özünə qaytarılmışdır. Bürcəli şəxs adıdır.

BÜRSÜLÜM KƏNDİ. Lerik r. Toponimin düzgün adı Birsülüm olmalıdır. Yaşayış məntəqəsi adı talış dilində bür (bır) «tikanlıq» və sülüm (sılım) «sıldırım qayalıq» sözlərindən ibarətdir (Sıldırım qayalıq kəndi).

C

CAHANGİR DƏRƏSİ. Lerik r. Oronim Cahangir şəxs adı və dərə komponentinin birləşməsindəndir.

CAMANŞƏİR KƏNDİ. Lerik r. Oykonimin tərkibindəki Camanşəir şəxs adıdır.

CANDAH İSTILI. Masallı r. Candah şəxs adıdır.

CEYRAN ÇUXURU. Cəlilabad r. Toponim ceyran heyvan adından və çuxur sözünün birləşməsindən yaranmışdır.

CƏBİLİ MƏHƏLLƏSİ. Masallı r. Yaşayış məntəqəsi adının tərkibindəki Cəbi şəxs adı, «li» isə nəsil mənsubiyyət bildirən şəkilçidir.

CƏBİLİ TƏPƏSİ. Masallı r. Oronim Cəbili məhəllə adı və təpə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Cəbili məhəlləsi.

CƏCONUN TÜKLÜYÜ. Lerik r. Toponimin tərkibində Cəco komponenti şəxs adı, tük isə talış dilində «çəltik əkilən ərazi» deməkdir (Cəconun biçərliyi).

CƏFƏÇÖL. Lerik r. Toponim talışca cəfə «arpa» və çöl sözlərinin birləşməsindən yaranmışdır (Arpa çöli).

CƏFƏ ƏKİN YERİ. Lerik r. Cəfə əkin yeri «Arpa əkilən yer» deməkdir.

CƏFƏRLİ ƏKİN YERİ. Masallı r. Coğrafi adın tərkibindəki Cəfər şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən son-luq-dur.

CƏFƏRLİ KƏNDİ. Cəlilabad r. Oykonim adındakı Cəfərli nəslə Mugaanlı tayfasının tirələrindən biridir.

CƏFƏRXANLI KƏNDİ. Cəlilabad r. Kənd adındakı Cəfərxan şəxs adı, «li» isə nəsil, mənsubiyyət bildirən şəkilçidir.

CƏLAİR KƏNDİ. Cəlilabad r. Cəlair türkdilli tayfalardan birinin adıdır.

CƏLİLABAD ŞƏHƏRİ. Cəlilabad r. Keçmiş adı Hasılı (Asılı) olan bu yaşayış məntəqəsinin adı orta əsrlərdə Həməsərə, 1845-ci ildən sonra Astraxanbazar, 1967-ci ildən isə Azərbaycanın görkəmli yazıçı-publisisti Cəlil Məmmədquluzadənin (1866-1932) xatirəsini əbədiləşdirmək məqsədilə Cəlilabad adlandırılmışdır.

CƏNGAH KƏNDİ. Cəlilabad r. Oykonim adındakı Cəngan tayfa adıdır.

CƏNGƏMİRAN KƏNDİ. Lerik r. Coğrafi ad talış dilindəki cəng «döyüş», «savaş», «ə» birləşdirici sait və miran «meydan» sözlərindən ibarətdir.

CƏNGƏVUD KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı cən-gan tayfa adı, «ə» birləşdirici sait və talış dilindəki vut «yer» sözüdür (Cəngan tayfasının məskunlaşdığı kənd).

CƏNGİSƏR DAĞI. Lerik r. Oronim cəng «döyüş», «savaş», «i» birləşdirici sait və talış dilindəki sər «zirvə» sözlərinin birləşməsidir (Döyüş zirvəsi).

CİL ARXI. Lənkəran r. Toponim Cil kənd adı və arx sözlərinin birləşməsidir. Bax: Cil kəndi.

CİL ÇAYI. Lənkəran r. Coğrafi ad Cil kənd adı və çay sözlərinin birləşməsidən yaranmışdır. Bax: Cil kəndi.

CİL DƏRƏSİ. Lənkəran r. Oronim Cil kənd adı və dərə termininin birləşməsidir. Bax: Cil kəndi.

CİL GÖLÜ. Lənkəran r. Hidronim Cil kənd adı və göl sözlərindən ibarətdir Bax: Cil kəndi.

CİL KƏNDİ. Lənkəran r. Kənd adındakı cil bitki adıdır.

CINLI ÇAY. Cəlilabad r. Hidronim cinli dərə adı və çay sözlərindədir.

CINLI DƏRƏ. Cəlilabad r. Oronim mövhumatla bağlı cinli və dərə sözlərinin birləşməsidən yaranmışdır.

CİRİMBEL DAĞI. Yardımlı r. Oronim Cirimbel kənd adı və dağ sözlərinin birləşməsidən ibarətdir. Bax: Cirimbel kəndi.

CİRİMBEL KƏNDİ. Cəlilabad r. Kənd adındakı Cirimbel (Pirimbel) tayfa adıdır.

CİRİMBEL KƏNDİ. Yardımlı r. Bax: Cirimbel kəndi.

CONI QALASI. Lerik r. Toponim Coni kənd adı və qala sözlərindən yaranmışdır (Coni qala kəndi).

CONI KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı Coni şəxs adıdır.

Ç

CAXIRLI ARXI. Masallı r. Coğrafi ad Çaxırlı kənd adı və arx sözünün birləşməsidir. Bax: Çaxırlı kəndi.

ÇAXIRLI KƏNDİ. Masallı r. Çaxırlı oykonimi Çakərli kənd adından təhrifdir. Çakərli türkdilli tayfalardan birinin adıdır.

ÇAXMAQ DAĞI. Cəlilabad r. Dağ süxurlarının çaxmaq daşından ibarət olduğundan belə adlanır. Bax: Çaxmaq təpəsi.

ÇAXMAQ TƏPƏ. Lerik r. Toponimin tərkibindəki çaxmaq sözü «qığılcım, işıq verən daş» mənasındadır.

CAQQAL DƏRƏSİ. Lənkəran r. Coğrafi ad çaqqal heyvan adı və dərə sözünün birləşməsidən ibarətdir.

ÇAQQAL ULAŞAN YER. Lənkəran r. Toponim çaqqal və ulaşan sözlərinin birləşməsidir.

ÇANAQBULAQ. Lerik r. Coğrafi ad çanaq və bulaq sözlərinin birləşməsidir (çanaq içi oyulmaqla ağacdan (taxtadan) hazırlanmış 3-4 kiloqram un, buğda tutan qab).

ÇAYQIRAQ DƏRƏSİ. Masallı r. Oronim çay və qıraq, kənar, sahil sözlərindən ibarətdir.

ÇANAQBULAQ KƏNDİ. Yardımlı r. Kənd adı çanaq və bulaq topokomponentlərinin birləşməsindən yaranmışdır.

ÇAYQIRAQ KƏNDİ. Masallı r. Toponim çay və qıraq komponentlərinin birləşməsidir. Bax: Çayqıraq dərəsi.

ÇAYRUD ÇAYI. Lerik r. Hidronim Azərbaycan dilindəki çay və talış dilindəki rud «çay» komponentlərinin birləşməsindən ibarətdir.

ÇAYRUD KƏNDİ. Lerik r. Toponim Çayrud çay adı və kənd topokomponentlərin birləşməsidir. Bax: Çayrud çayı.

ÇAYÜZÜ KƏNDİ. Yardımlı r. Oykonim çay və üzü komponentlərindən yaranmışdır.

ÇEŞMAN BULAĞI. Masallı r. Çeşman çeşmə sözünün təhrifidir. Çeşman bulağı «Çeşməli bulaq» deməkdir. Bax: Çeşman kəndi.

ÇEŞMAN KƏNDİ. Lerik r. Coğrafi ad fars dilində çeşm «çeşmə», «bulaq», an yer, məkan bildirən komponentlərindən ibarətdir.

ÇƏNGİYƏSƏ TƏPƏSİ. Lerik r. Toponimin tərkibindəki çəngi sözü fars dilində «vuruş», «döyüş», yəsə sözü isə «yer» deməkdir (Döyüş yeri təpəsi).

ÇƏPƏRBULAQ. Cəlilabad r. Coğrafi ad çəpər və bulaq sözlərinin birləşməsindən ibarətdir.

ÇINAR DƏRƏSİ. Cəlilabad r. Coğrafi ad çinar ağac növü və dərə termininin birləşməsindəndir. Bax: Çinar kəndi.

ÇINAR KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki çinar ağac adıdır.

ÇINARLI BULAĞI. Cəlilabad r. Hidronimin mənası «Çinarlıqda salınan bulaq» deməkdir.

ÇINARLI MEŞƏSİ. Cəlilabad r. Toponim çinar ağac növü və meşə sözlərinin birləşməsindən ibarətdir. Bax: Çinar kəndi.

ÇOĞARA KƏNDİ. Lerik r. Oykonimin tərkibindəki Coğara şəxs adıdır.

ÇOĞIQLI DƏRƏSİ. Cəlilabad r. Oronim çoğıq bitki adından və dərə sözlərindən ibarətdir.

ÇORYURD DAĞI. Yardımlı r. Oronim çor peçeneq tayfalarından birinin adı və yurd sözlərinin birləşməsindən yaranmışdır.

ÇORYURD ÇAYI. Yardımlı r. Coğrafi ad Çoryurd dağ adı və çay sözlərindən ibarətdir. Bax: Çoryurd dağı.

ÇOVĞUNQALA. Yardımlı r. Coğrafi ad çovğun və qala komponentlərinin birləşməsindən yaranmışdır.

ÇÖKƏK ƏKİN YERİ. Lerik r. Toponim çökək və əkin yeri sözlərindən əmələ gəlmişdir.

ÇÜNƏXANLI KƏNDİ. Cəlilabad r. Cünəxanlı Çumaxanlı adından təhrifdir. Coğrafi ad Cüməxan şəxs adı və «lı» mənsubiyyət bildirən sonluqdan ibarətdir.

ÇÜNZƏLİ KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki Çünzə şəxs adı, «li» nəsil mənsubiyyət bildirən şəkilçidir.

D

DADAŞ BULAĞI. Lerik r. Bulaq suyunu çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

DADVA KƏNDİ. Masallı r. Oykonimin tərkibindəki dad (tat) xalq adı, «va» (oba) isə «müvəqqəti yaşayış yeri» mənasındadır. Kənd adının düzgün yazılışı Tatoba olmalıdır.

DAĞ MƏHƏLLƏSİ. Cəlilabad r. Məhəllənin adı yerləşdiyi ərazinin relyef xüsusiyyətini əks etdirir.

DAĞƏKƏŞ DƏRƏSİ. Lerik r. Dağəkəş sözü yerli xalq coğrafi termini olub «böyük» anlayışını bildirir. Dağəkəş dərəsi Böyük dərə mənasındadır.

DAĞÜZÜ ÇAYI. Yardımlı r. Çay ərazisindən axdığı Dağüzü kəndinin adını əks etdirir. Bax: Daqüzü kəndi.

DAĞÜZÜ KƏNDİ. Yardımlı r. Dağüzü kəndi «dağla üzbəüz yerləşən kənd» deməkdir.

DALDƏRƏ DƏRƏSİ. Cəlilabad r. Oronim dal «cənub» və «dərə» sözlərindən yaranmışdır.

DAL QUZEY. Cəlilabad r. Oronim quzey (günəş şüaları az düşən) və dal (kəndin cənubu) sözlərinin birləşməsindəndir. Dal quzey «Gün düşməyən quzey» deməkdir.

DAMCIBULAQ. Cəlilabad r. Hidronim damcı və bulaq topokomponentlərinin birləşməsindən ibarətdir.

DAMCI BULAQ. Masallı r. Toponim damcı və bulaq sözlərindən yaranmışdır. Bax: Damcı bulaq.

DAMBULƏHONI BULAĞI. Lerik r. Coğrafi adın tərkibindəki dambul sözü talışca «gavalı ağacı», «ə» birləşdirici sait, honi «bulaq» deməkdir (Gavalı bulaq).

DARILIQ KƏNDİ. Cəlilabad r. Toponim darı bitki adı və kənd sözlərinin birləşməsindəndir.

DARQUBA KƏNDİ. Lənkəran r. Keçmiş mənbələrdə oykonimin düzgün adı Dargavar olmuşdur. Toponim darğa «şəhər, qəza, mahal hakimi» və qədim türk dillərində «kənd, məskən yeri mənasını verən var sözlərinin birləşməsindəndir.

DAŞBULAQ BULAĞI. Lerik r. Daşbulaq «suyu daşdan çıxan bulaq» mənasındadır.

DAŞKƏND KƏNDİ. Yardımlı r. Toponim daş (qaya) topokomponenti və kənd sözlərinin birləşməsindən ibarətdir.

DAŞTALICAR KƏNDİ. Lənkəran r. Coğrafi ad Daştəliğcar adından təhrifdir. Talış dilində dast (dəst) «çöl», «ə» bitşdirici sait, «lıq» həsir toxumaq üçün bitki (pizə) və car «yer» sözlərindən ibarətdir.

DAŞTALIQJAR ÇÖLÜ. Lənkəran r. Coğrafi adın tərkibində daşt (dəşt) talış dilində «çöl», «ə» birləşdirici sait, lıqjar «qamışlıq yer», «sucaq yer» deməkdir (Qamışlıq çölü).

DAŞTATÜK KƏNDİ. Lənkəran r. Oykonim talış dilindəki daşt (dəşt) «çöl», «səhra», «ə» (a) birləşdirici sait və tük «çəltik əkilən yer» sözlərindəndir.

DAVALI TƏPƏ. Lerik r. Əkin sahəsi kimi istifadə olunmasında Dəstər və Hamarat kənd əhalisinin dava-dalaş etməsindən belə adlanır.

DAVARDIBI ÇAYI. Lerik r. Toponim Davar kənd adı, dibi və çay sözlərinin birləşməsindəndir. Bax: Davardibi kəndi.

DAVARDIBI KƏNDİ. Lerik r. Oykonimin düzgün yazılışı Dəvrəbin olmalıdır. Dəvrəbin adındakı dəvrə (Davar) dağ adı, bin talışca «ətək», «dib» deməkdir (Dağdibi kəndi).

DAVIDONU KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi Davıd (Davud) şəxs adı və talış dilindəki onu (honu) bulaq sözlərinin birləşməsindən ibarətdir (Davıd bulağı kəndi).

DEQADI KƏNDİ. Astara r. Talış dilində de (dü) «iki» qa (kə) «ev» və dı «kənd» deməkdir. Degadi (Qoşakənd).

DƏLƏLİ KƏNDİ. Cəlilabad r. Coğrafi ad Dərəli adından təhrifdir. Toponimin tərkibindəki «r» səsi «l» səsi ilə əvəz edildiyindən Dərəli-Dələli formasında təhrifə məruz qalmışdır. Dərəli kənd Dərədə salınan kənd mənasındadır.

DƏLLƏKLI KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı dəllək sözü peşə sahəsini, «li» isə nəsil, etnik mənsubiyyət bildirir.

DƏLLƏKLI KƏNDİ. Yardımlı r. Bax: Dəlləkli kəndi.

DƏLLƏKLI MƏHƏLLƏSİ. Yardımlı r. Bax: Dəlləkli kəndi.

DƏLLƏKOBƏ KƏNDİ. Masallı r. Oykonimin tərkibindəki dəllək peşə, sənət növünü, oba isə müvəqqəti yaşayış məntəqəsi tipini bildirən termindir.

DƏLOV KƏNDİ. Astara r. Oykonim dəl «dəli», «coşğun», «daşqın» və ov talışca «su» sözlərindən yaranmışdır. Kənd adının düzgün yazılışı Dəlişov olmalıdır.

DƏMBƏLOV DAĞI. Masallı r. Coğrafi ad Dəmbəlov kənd adı və dağ sözlərinin birləşməsidir. Bax: Dəmbəlov kəndi.

DƏMBƏLOV KƏNDİ. Masallı r. Coğrafi ad Azərbaycanca dəm «xoş», talış dilindəki bo (bə) «iy», lev «kənar» və ov «su» sözlərindən ibarətdir.

DƏMİRƏĞAC BULAĞI. Lənkəran r. Hidronim dəmirağac və bulaq sözlərinin birləşməsindəndir.

DƏMİRƏĞAC MEŞƏSİ. Masallı r. Coğrafi ad dəmirağac və meşə sözlərindən yaranmışdır.

DƏMİRÇİ DƏRƏSİ. Yardımlı r. Oronim keçmişdə mövcud olan Dəmirçi kənd adı və dərə termininin birləşməsindəndir. Coğrafi adın düzgün yazılışı Dəmrçi kənd dərəsi olmalıdır.

DƏMİRÇİ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı dəmirçilər tayfa adıdır.

DƏMİRÇİ KƏND XARABALIĞI. Yardımlı r. Kənd xarabalığı XIV əsrdə orada məskunlaşmış dəmirçilər tayfasının adını əks etdirir.

DƏMİRÇİ DƏRƏSİ ÇAYI. Yardımlı r. Coğrafi ad dəmirçi tayfa adı və dərə termininin birləşməsindəndir.

DƏMİRLİ DAĞI. Cəlilabad r. Oronim dəmirli bitkisi və dağ termininin birləşməsindəndir.

DƏRƏBAND DAĞI. Lerik r. Oronim Azərbaycan dilindəki dərə və talış dilindəki band «dağ» sözlərinin birləşməsindən yaranmışdır.

DƏRKƏVAR YERİ. Yardımlı r. Dərkəvar keçmiş Dəriqavar sözünün təhrif formasıdır. Dəriq «mahal», «ərazi adı», «ə» (a) birləşdirici sait, var qədim türk dillərində «kənd» deməkdir.

DƏRYAVAR DAĞI. Yardımlı r. Coğrafi ad Dəryavar kənd adı və dağ sözlərindəndir. Bax: Dəryavar kəndi.

DƏRYAVAR KƏNDİ. Yardımlı r. Coğrafi ad Drik (Dırığ) mahal adından, «yə» (ya) birləşdirici söz və var kənd komponentlərindən ibarətdir.

DƏSTƏR KƏNDİ. Lerik r. Toponim talış dilində dast (dəst) «əl daşı» və hore üyütmək sözlərinin birləşməsindən yaranmışdır. Coğrafi adın düzgün yazılışı Dasthore olmalıdır (Əl daşı dəyirmanı).

DƏSTOR KƏNDİ. Astara r. Oykonimin talış dilində Dasthore sözündən olub «əl daşı dəyirmanı» mənasındadır.

DƏYİRMAN ARXI. Masallı r. Arxın suyu dəyirmanı işlətməsinə görə belə adlandırılmışdır.

DƏVƏBOYNU DAĞI. Yardımlı r. Oronim iki komponentin – dəvə və boynu sözlərinin birləşməsindən yaranmışdır.

DƏVRƏBIN ÇAYI. Lerik r. Çayın keçmiş adı Davardibi çayı olmuşdur. Hidronim Dəvrəbin (Davardibi) kənd adı ilə çay sözünün birləşməsindən ibarətdir. Bax: Dəvrəbin (Davardibi) kəndi.

DIRYAN KƏNDİ. Lənkəran r. Oykonimin düzgün yazılışı «Düruon» olmalıdır. Toponim talış dilindəki dü «iki», ru «çay» sözlərindən və cəmlilik bildirən «on» şəkilçisindən ibarətdir (İkiçayarası kəndi).

DIRYAN MEŞƏSİ. Lənkəran r. Coğrafi ad Dıryan kənd adı və meşə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Dıryan kəndi.

DIZDILIQ DAĞI. Lerik r. Diz talış dilindəki «qala», di «kənd», «lıq» Azərbaycan dilində mənsubiyyət şəkilçisidir. Oronimin düzgün adı Dizdiliq olmalıdır (Qalakənd kəndi).

DIZDIPOK KƏNDİ. Lerik r. Oykonimin tərkibindəki dızd komponenti talış dilində «oğru», «i» birləşdirici sait, pok isə «düzənlik», «çöl», «açıqlıq» mənasındadır.

DIZDONI DAĞI. Lerik r. Toponim dizd «gizli» və honı «bulaq» komponentlərindən ibarətdir (Gizlibulaq kəndi).

DİBANBİL AŞIRIMI. Lənkəran r. Coğrafi ad Dibanbil şəxs adı və aşırım sözlərinin birləşməsindən yaranmışdır.

DİGAH ARXI. Lənkəran r. Toponim Digah kənd adı ilə arx sözünün birləşməsidir. Bax: Digah kəndi.

DİGAH KƏNDİ. Lerik r. Di talış dilində «kənd», gah komponenti isə «yer» anlayışını bildirir.

DİGAH KƏNDİ. Masallı r. Bax: Digah kəndi.

DİGAH KƏNDİ. Lənkəran r. Bax: Digah kəndi.

DİGAH TƏPƏSİ. Lənkəran r. Oronim Digah kənd adı və təpə sözlərinin birləşməsidir. Bax: Digah kəndi.

DİGAH TƏPƏSİ. Masallı r. Coğrafi ad Digah kənd adı və təpə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Digah kəndi.

DİGƏHAL QAYASI. Lerik r. Toponim Azərbaycan dilindəki dik «hündür», «ə» birləşdirici sait və talış dilindəki hal «qaya» sözlərinin birləşməsindəndir (Dikqaya kəndi).

DIKÇIXAN TƏPƏ. Cəlilabad r. Oronim dik, çıxan və təpə topokomponentlərinin birləşməsindən yaranmışdır.

DIKOVDƏRƏ ÇAYI. Lerik r. Hidronim Dikov (Diqoov) yaşayış məntəqəsi adı və «dərə» komponentinin birləşməsidir.

DIKOV KƏNDİ. Lerik r. Oykonim di talış dilində «kənd», qo «yer» və ov «su» sözlərindən düzəlmişdir. Kəndin düzgün adı Diqoov olmalıdır (Sulu kənd).

DIQO KƏNDİ. Astara r. Coğrafi ad talış dilində di «kənd» və qo «yer» mənasındadır. Diqo Diqoov adından təhrifdir.

DIQO KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı topokomponentlərdən di talışca «kənd», qo isə «yer» deməkdir Bax: Diqo kəndi.

DIQOV KƏNDİ. Lerik r. Oykonim talış dilindəki di «kənd», qo «yer», ov «su» sözlərindən ibarətdir. Coğrafi adın düzgün yazılışı Diqoov olmalıdır. Bax: Diqo kəndi.

DİVAĞAC KƏNDİ. Lerik r. XVIII əsr mənbələrində bu coğrafi ada Dibağac yazılışında rast gəlirik. Oykonim Azərbaycan dilindəki dib «ətək», «dağ dibi» və ağac komponentlərindən ibarətdir.

DOLU KƏNDİ. Astara r. Dolu Dəlov adından təhrifdir. Talış dilində dələv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır.

DONUZÖLƏN DƏRƏSİ. Cəlilabad r. Oronim donuz, ölən və dərə sözlərinin birləşməsindən yaranmışdır.

DONUZÜTƏN MINERAL BULAĞI. Masallı r. Bulaq adı donuz və ütən (ütülən) sözlərinin birləşməsindən ibarətdir.

DOSTALI KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Dostalı şəxs adıdır.

DÖRDORTAQ ƏKİN SAHƏSİ. Masallı r. Əkin sahəsi adındakı dörd say mənasını, ortaq işə dörd kənd əhalisinin birlikdə əkib-becərməsini bildirir.

DÖVLƏTBƏYLI KƏNDİ. Cəlilabad r. Coğrafi ad Dövlət şəxs adı, bəyli («Əlibəyli») nəsil adından ibarətdir. Oykonimin düzgün adı Dövlət Əlibəyli kəndi olmalıdır.

DUAHAL QƏSƏBƏSİ. Lerik r. Toponim «dua» - imdad etmək sözündən və talış dilindəki hal «qaya» komponentlərinin birləşməsidir.

DURĞAN KƏND YERİ Lerik r. Durğan Duğon adından təhrifdir. Duğ (değ) talış dilində yaşayış məntəqəsi, on cəmlilik bildirən şəkilçidir.

DÜBİR ÇAYI. Lerik r. Hidronim talış dilindəki du «iki» və Azərbaycan dilində bir sözlərindən ibarətdir.

DÜBİR ZIRVƏSİ. Lerik r. Oronim Dubir çay adı və zirvə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Dübür çayı.

DÜLYAM ÇAYI. Lerik r. Hidronim talış dilindəki du «iki» «qoşa» və lyam «yaylaq» komponentlərindən ibarətdir (Qoşa yaylaq kəndi).

DÜLYAM DAĞI. Lerik r. Dülyam dağı qoşa yaylaq arasında dağdır. Bax: Dülyam çayı.

DÜLYAM DƏRƏSİ. Lerik r. Dülyam dərəsi qoşa yaylaq arasında yerləşən dərədir. Bax: Dulyam çayı.

DÜRRİYƏ KƏNDİ. Astara r. Toponim talış dilindəki dü (dür) «iki» və riyə «yol», «cığır» sözlərindən yaranmışdır (İki yol arası kənd).

E

EDIŞƏ BULAĞI. Cəlilabad r. Coğrafi ad Edişə kənd adı və bulaq topokomponentlərindən ibarətdir. Bax: Edişə kəndi.

EDIŞƏ DAĞI. Gəlilabad r. Oronim Edişə kənd adı və dağ sözlərindən ibarətdir. Bax: Edişə kəndi.

EDIŞƏ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı edişə sözü tayfa adıdır.

EKİZLƏR DAĞI. Cəlilabad r. Ekizlər dağı qoşa dağ mənasındadır.

EMINLI BATAQLIĞI. Masallı r. Coğrafi ad Eminli kənd adı və bataqlıq sözlərinin birləşməsindəndir.

EMINLI DÜZƏNLİYİ. Masallı r. Oronim Eminli kənd adı və düzənlik sözlərinin birləşməsindən əmələ gəlmişdir.

EMINLI İSTİLİ. Masallı r. Hidronim Eminli kənd adı və istil (yerli coğrafi termin olub «kiçik su anbarı» deməkdir) sözlərinin birləşməsidir. Bax: Eminli kəndi.

EMINLI KƏNDİ. Masallı r. Oykönim tərki bindəki Emin şəxs adı, «li» nəsil mənsubiyyət bildirən sonluqdur.

EYVAZÇUXUR DÜZÜ. Lerik r. Oronim Eyvaz şəxs adı, çuxur və düzənlik topokomponentlərinin birləşməsidir.

EYVAZKƏSDI DAĞI. Masallı r. Coğrafi ad Eyvaz şəxs adı və kəsdi sözünün birləşməsindən yaranmışdır.

EYVAZKƏSDI ZIRVƏSİ. Masallı r. Oronim Eyvaz şəxs adı və zirvə topokomponentlərinin birləşməsidir.

Ə

ƏBİŞ TƏPƏSİ. Cəlilabad r. Oronim Əbiş şəxs adı və təpə xalq coğrafiya termininin birləşməsindən yaranmışdır.

ƏBLİKƏQOY BİÇƏNƏYİ. Lerik r. Coğrafi adın tərki bindəki Əbli (Əbil) şəxs adı, kə topokomponenti talış dilində ev, məskən, qoy isə «yeri» deməkdir. Toponimin düzgün adı Əbilkəqoy biçənəyi olmalıdır.

ƏBLİKƏQOYHONI BULAĞI. Lerik r. Toponimin tərki bindəki Əbli şəxs adı, talış dilində kə «ev», honi «bulaq» deməkdir. Bulağın düzgün adı Əbilkəqoyhoni olmalıdır.

ƏBÜLƏZİM KÜLƏTANI. Lerik r. Coğrafi adın tərki bindəki Əbdüləzim şəxs adı külətani isə «kolu təmizlənen, atılan» deməkdir. Toponimin düzgün adı Əbdüləzim külətanı olmalıdır.

ƏBÜLFƏT DİKİ. Cəlilabad r. Oronim Əbülfət şəxs adı və dik «hündür» sözlərinin birləşməsidir.

ƏHMƏDLİ KƏNDİ. Masallı r. Oykönim adındakı Əhmədli tayfa adıdır.

ƏJDƏR BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

ƏKBƏRMƏHƏLLƏ KƏNDİ. Astara r. Oykönim tərki bindəki Əkbər şəxs adı, məhəllə isə «yaşayış yeri» deməkdir.

ƏKBƏRMƏHƏLLƏ YAMACI. Astara r. Oronim Əkbərməhəllə kənd adı və yamac sözlərindən yaranmışdır. Bax: Əkbərməhəllə kəndi.

ƏLƏDDİN DƏRƏSİ. Lerik r. Coğrafi ad Ələddin şəxs adı və dəre sözlərinin birləşməsidir.

ƏLƏHİ MİNERAL BULAĞI. Yardımlı r. Mineral bulağın adındakı Ələhi sözü qədim türk dillərində «çökəklik» mənasındadır. Çökəklikdə yerləşən bulaq mənasındadır.

ƏLƏKBƏRLİ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Ələkbər şəxs adı, «li» nəsil mənsubiyyəti bildirən şəkilçidir.

ƏLƏZƏPİN KƏNDİ. Lənkəran r. Coğrafi ad talış dilindəki ələzə «yaşillıq» və pin (bın) «dib», «ətək» sözlərindən ibarət olub, «yaşillı ətək» mənasındadır.

ƏLIABAD ÇAYI. Lerik r. Hidronim Əliabad kənd adı və çay terminindən ibarətdir. Bax: Əliabad kəndi.

ƏLİABAD GƏDİYİ. Cəlilabad r. Coğrafi ad Əliabad kənd adı və gədik sözlərinin birləşməsidir.

ƏLIABAD KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adı Əli şəxs adı və abad «abadlaşdırmaq» sözlərindən yaranmışdır.

ƏLIBƏND KƏNDİ. Astara r. Toponim Əli şəxs adı və talış dilində band (bənd) «dağ» sözlərindən ibarətdir.

ƏLİ BULAĞI. Cəlilabad r. Hidronim Əli şəxs adı və bulaq sözlərinin birləşməsindən yaranmışdır.

ƏLİ DƏRƏSİ. Cəlilabad r. Oronim Əli şəxs adı və dərə sözünün birləşməsidir.

ƏLİF LƏPƏYİ. Cəlilabad r. Coğrafi ad Əlif şəxs adı, ləpəy yerli xalq coğrafi termin olub «hamar səth» sözlərindən yaranmışdır.

ƏLİKÖMƏK TƏPƏSİ. Cəlilabad r. Xalq etimologiyasına görə, toponim guya «Əli kömək olsun» mənasındadır.

ƏLIQASIMLI KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Əliqasım şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

ƏLİOBA ÖRÜŞÜ. Lerik r. Toponimin tərkibindəki Əli şəxs adı, oba «müvəqqəti yaşayış məskəni», örüş isə «düzənlik», «otlaq yeri» mənasındadır.

ƏMINLI İSTİLİ. Masallı r. Hidronim adındakı Əminli kənd adı, istil isə yerli xalq coğrafi termini olub, «kiçik su anbarı» mənasındadır.

ƏMINLI KƏNDİ. Masallı r. Oykonomun tərkibindəki Əmin şəxs adı, «li» isə nəsil, mənsubiyyət bildirən sonluqdur.

ƏMİR ÇÖKƏKLİYİ. Lənkəran r. Coğrafi ad Əmir şəxs adı və çökəklik sözlərinin birləşməsindən yaranmışdır.

ƏMİRTÜRBƏ DƏRƏSİ. Masallı r. Toponim Əmir şəxs adı, türbə ərəb dilində «məzar», «qəbir» və dərə sözlərinin birləşməsidir. Bax: Əmirtürbə kəndi.

ƏMİRTÜRBƏ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi Əmir şəxs adı və türbə ərəb dilində «məzar», «qəbir» sözlərindəndir.

ƏNGƏVUL KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adındakı əng (angı, əngi) İran dillərində «arı», «bal arısı», «ə» bir-ləşdirici sait, vil isə «gül», «çiçək» mənasındadır. Coğrafi adın düzgün yazılışı – Əngəvil olmalıdır.

ƏRÇIVAN ÇAYI. Astara r. Coğrafi ad Ərçivan kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Ərçivan kəndi.

ƏRÇIVAN KƏNDİ. Astara r. Coğrafi adın tərkibindəki topokomponentlərdən ərc «dəyirman», «i» birləşdirici sait, van isə «məskən», «yaşayış yeri» sözlərindən ibarətdir (Dəyirman yerində salınan kənd).

ƏRDAĞ DAĞI. Yardımlı r. Toponimin tərkibindəki ər qədim türk dillərində «yüksək», «hündür», «uca» mənasındadır. Ərdağ «Hündür dağ» deməkdir.

ƏRDƏBİLƏ KƏNDİ. Lerik r. Coğrafi ad Ərdəbil komponentindən və talış dilindəki «ə» cəm şəkilçisindən ibarət olub, «ərdəbillilər» mənasındadır (Ərdəbillilər kəndi).

ƏRƏB KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı ərəb xalq adıdır.

ƏRKİVAN İSTİLİ. Masallı r. Coğrafi ad Ərkivan kənd adından və istil sözlərinin birləşməsidir. İstil Bax: Əminli istili.

ƏRKİVAN İSTİSU BULAĞI. Masallı r. Coğrafi ad Ərkivan kənd adı və istisu bulağı sözlərinin birləşməsidir. Bax: Ərkivan kəndi.

ƏRKİVAN KƏNDİ. Masallı r. Oykönimin tərkibindəki ər qədim türk dillərində «cəsür», «məğrur», «qoçaq», kivan isə «mühafizə edən», «qoruyan» mənasındadır.

ƏRKİVAN SU ANBARI. Masallı r. Hidronim Ərkivan yaşayış məntəqəsi adı və su anbarı sözlərinin birləşməsidir. Bax: Ərkivan kəndi.

ƏRKİVAN TƏPƏSİ. Masallı r. Oronim Ərkivan kənd adı və təpə sözlərinin birləşməsidir. Bax: Ərkivan kəndi.

ƏRSİLƏ KƏNDİ. Yardımlı r. Coğrafi adın Ərsə sözündən təhrif olması ehtimal olunur. Ərsə ərəb dilində meydan deməkdir (Meydan kəndi).

ƏRUS KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adındakı ərüs qıpcaqlara mənsub tayfa adıdır.

ƏSƏDABAD KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi Əsəd şəxs adı və abad topokomponentindən ibarətdir.

ƏSƏDABAD KƏNDİ. Yardımlı r. Oykönimin tərkibindəki Əsəd şəxs adı, abad isə «abadlaşdırmaq» mənasındadır.

ƏSƏDLİ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Əsəd şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

ƏSXƏNƏKƏRAN KƏNDİ. Astara r. Yaşayış məntəqəsi adında Əsxən şəxs adı, «ə» birləşdirici sait, kəran formantı isə talış dilində «evlər» mənasındadır (Əsxən kəndi).

ƏSMƏYLI DİKİ. Cəlilabad r. Oronimdə Əsməy şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

ƏŞLƏ DAĞI. Lənkəran r. Coğrafi adın düzgün yazılışı Əşrəf dağı olmalıdır. Oronim Əslə (Əşrəf) şəxs adı və «dağ» sözlərinin birləşməsindən yaranmışdır. Bax: Əslə kəndi.

ƏŞLƏ DƏRƏSİ. Lənkəran r. Əslə (Əşrəf) şəxs adı və dərə coğrafi termindir. Bax: Əslə kəndi.

ƏŞLƏ KƏNDİ. Lənkəran r. Coğrafi adın tərkibindəki Əşlə Əşrəf adının təhrif formasıdır. Əşlə kəndinin düzgün yazılışı Əşrəf kəndi olmalıdır.

ƏTCƏLƏR KƏNDİ. Cəlilabad r. Kənd adı Atçılar adından təhrifdir. Ətcələr (Atçılar) tayfa adıdır. Oykönimin düzgün yazılışı Atçılar olmalıdır.

ƏTCƏLƏR KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adı Atçılar adından təhrifdir. Bax: Ətcələr kəndi.

ƏVCƏDULAN ÇAYI. Yardımlı r. Hidronim Əvcədulan kənd adı və çay sözünün birləşməsindən yaranmışdır. Bax: Əvcədulan kəndi.

ƏVCƏDULAN KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsinin adı mənası aydın olmayan əvcə sözündən və monqol mənşəli dolan etnonimindən ibarətdir. Oykonomimin düzgün adı Əvcədolan olmalıdır.

ƏYƏRUD ÇAYI. Astarə r. Çay adının düzgün yazılışı Əy-yar-rud olmalıdır. Hidronim Əyə (Əyyar) şəxs adı və rud talış dilində «çay» sözlərinin birləşməsidir (Əyyar çayı).

ƏVİLƏ KƏNDİ. Lerik r. Coğrafi ad Əvilə Vel (ayıldöşəyi) adının təhrif formasıdır. Talış dilində əvilə sözü çoxluq, cəmlük mənasında da işlənir.

ƏYRİGÜNEY DAĞI. Yardımlı r. Dağın adı əyri və güney topokomponentlərinin birləşməsindən yaranmışdır.

ƏYYUB TƏPƏSİ. Lerik r. Oronim Əyyub şəxs adı və təpə xalq coğrafiya terminindən ibarətdir.

ƏZƏRUD ÇAYI. Astarə r. Əzər (Azər) şəxs adı və talış dilində rud (ru) «çay» deməkdir. Coğrafi adın düzgün yazılışı Azərrud olmalıdır (Azər çayı).

ƏZƏRUD KƏNDİ. Astarə r. Yaşayış məntəqəsinin düzgün yazılışı Əzərrud (Azərrud) olmalıdır. Bax: Əzərud çayı.

ƏZİZABAD KƏNDİ. Masallı r. Coğrafi ad Əziz şəxs adı, abad isə «abadlaşdırmaq» sözlərinin birləşməsidir.

ƏZGİLLİDAĞ. Yardımlı r. Oronim əzgil ağac adı və dağ terminindən yaranmışdır.

F

FATMANIN ÇƏLTİK YERİ. Lerik r. Toponim Fatma şəxs adı və çəltik sözlərinin birləşməsidir.

FATONİ KƏNDİ. Lerik r. Fat talış dilində «isti» və honı (onı) «bulaq» deməkdir (İstibulaq kəndi).

FEYZİ DƏRƏSİ. Lerik r. Oronim Feyzi şəxs adı və dərə termininin birləşməsindən yaranmışdır.

FƏRƏCULLALI KƏNDİ. Cəlilabad r. Oykonomimin tərkibin-dəki Fərəculla şəxs adı və «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

FƏRZƏLİ ÇAYI. Cəlilabad r. Hidronim Fərzəli şəxs adı və çay sözlərinin birləşməsindəndir.

FƏRZƏLİ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Fərzəli şəxs adıdır.

FƏRZƏLİ QIŞLAĞI. Yardımlı r. Müvəqqəti yaşayış məntəqəsi Fərzəli şəxs adı və qışlaq sözlərinin birləşməsindən əmələ gəlmişdir.

FƏTƏLİ BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

FƏTƏLİ DAĞI. Lənkəran r. Oronim Fətəli şəxs adı və dağ sözlərindən yaranmışdır.

FƏTULLAQIŞLAQ DƏRƏSİ. Cəlilabad r. Coğrafi ad Fətulla şəxs adı və müvəqqəti məskən yeri olan qışlaq və dərə sözlərinin birləşməsindən ibarətdir.

FƏTULLAQIŞLAQ KƏNDİ. Cəlilabad r. Oykonim Fətulla şəxs adı və qışlaq komponentlərinin birləşməsidir.

FINDIQLIQIŞLAQ DAĞI. Yardımlı r. Dağ orada bitən findıq bitki adı və qışlaq sözlərindən yaranmışdır.

FINDIQLIQIŞLAQ GÜNEYİ. Yardımlı r. Oronim findıqlı, qışlıq və güney (güney dağın günəş şüası çox düşən cənub cəhətini bildirir) sözlərinin birləşməsindən ibarətdir.

FINDIQLIQIŞLAQ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adındakı findıq bitki adı, qışlaq isə «müvəqqəti məskən yeri» deməkdir.

FİRUZABA YAYLAĞI. Lerik r. Yaylaq Firuz şəxs adı, oba (müvəqqəti yaşayış yeri) və yaylaq komponentlərinin birləşməsindən yaranmışdır.

G

GAMIŞOVAN MƏRDOSU. Lənkəran r. Coğrafi ad qamış-ovan yer adı və talış dilində «bataqlıq» mənasını verən mərdo sözlərinin birləşməsindən əmələ gəlmişdir.

GAVRAN KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adı İran dillərindəki gav «öküz» və ran «saxlanılan ərazi» sözlərindən ibarətdir.

GENDƏRƏ DƏRƏSİ. Yardımlı r. Gen dərə Enli dərə mənasındadır.

GENDƏRƏ DƏRƏSİ. Cəlilabad r. Bax: Gen dərə.

GENDƏRƏ KƏNDİ. Yardımlı r. Oykonim gen – enli və dərə topokomponentlərinin birləşməsindən ibarətdir.

GERSAVAN KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsinin adı Gərsoba adından təhrifdir. Bizcə, toponim talış dilindəki gərs «əkin yeri» və ava (oba) topokomponentlərinin birləşməsindən yaranmışdır.

GƏGİRAN ÇAYI. Lənkəran r. Hidronim Gəgiran kənd adı və çay sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Gəgiran kəndi.

GƏGİRAN BULAĞI. Lənkəran r. Coğrafi ad Gəgiran kənd adı və bulaq sözlərinin birləşməsindən ibarətdir. Bax: Gəgiran kəndi.

GƏGİRAN DAĞI. Lənkəran r. Oronim Gəgiran kənd adı və dağ sözlərinin birləşməsindən yaranmışdır. Bax: Gəgiran kəndi.

GƏGİRAN DƏRƏSİ. Lənkəran r. Coğrafi ad Gəgiran kənd adı və dərə komponentlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Gəgiran kəndi.

GƏGİRAN GÜNEYİ. Lənkəran r. Güney sözü xalq coğrafi termini olub «cənub», «günəş şüası çox düşən ərazi» deməkdir. Bax: Gəgiran kəndi.

GƏGİRAN QUZEYİ. Lənkəran r. Quzey sözü xalq coğrafi termini olub «şimal», «günəş şüası az düşən ərazi» mənasındadır. Bax: Gəgiran kəndi.

GƏGİRAN KƏNDİ. Lənkəran r. Coğrafi ad türk mənşəli kugir tayfa adı və talış dilindəki məkan və cəmlük bildirən «an» topokomponentindən ibarət olub «Gugirlərin məskəni» mənasındadır.

GƏNCƏVÜ ÇAYI. Hidronimin düzgün adı Gəncəbəru olmalıdır. Çay adı ərəb dilindəki kəvizə «məbəd» sözündən təhrif olan gəncə, fars dilindəki bər «sahil», «kənar» və talış dilindəki ru «çay» sözlərinin birləşməsindən yaranmışdır.

GƏNDOV KƏNDİ. Lerik r. Oykonom Kəndov adından təhrifdir. Coğrafi ad Gəndov kənd və talış dilindəki ov «su» sözlərinin birləşməsidir.

GƏLİNQAYA QAYASI. Lerik r. Toponim gəlin və qaya topokomponentlərinin birləşməsindən əmələ gəlmişdir.

GƏLİNQAYA. Yardımlı r. Bax: Gəlinqaya qayası.

GƏRMƏTÜK ARXI. Lənkəran r. Hidronim Gərmətük kənd adı və arx sözünün birləşməsidir. Bax: Gərmətük kəndi.

GƏRMƏTÜK KƏNDİ. Lənkəran r. Gərm talış dilində «ılıq», «isti», «ə» birləşdirici sait, tük «bicar», «cəltik əkilən yer» deməkdir. (Cəltikli kənd).

GƏRMƏTÜK ŞƏHƏR TIPLİ QƏSƏBƏSİ. Lənkəran r. Bax: Gərmətük kəndi.

GƏYƏÇÖL KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi Gəy (köy) türk dillərində «kənd» mənasını verən «ə» birləşdirici sait, və Azərbaycan dilindəki çöl sözlərindən ibarətdir.

GİLƏR KƏNDİ. Yardımlı r. Bizcə oykonim farsca gilə (gila) sözü ilə əlaqədar yaranmış, mənası «iki dağ arasında yol» deməkdir.

GİLƏDƏRƏ KÖÇƏBƏSİ. Lerik r. Gilədərə Gillidərə adından təhrifdir. Toponim Azərbaycan dilindəki gil, «ə» birləşdirici sait və dərə sözlərinin birləşməsindən yaranmışdır.

GİLƏKƏRAN KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adın-dakı gilək irandilli xalqlardan birinin adıdır. Kəran talış dilində «evlər» deməkdir (Giləklərin kəndi).

GİLƏPƏRQO KƏNDİ. Astarə r. Coğrafi ad talış dilindəki qələpirqo sözünün təhrif forması olub, «qoyun sürüsü otlayan yer», «örüş» mənasındadır (Giləklərin örüşü).

GİLƏŞƏ KƏNDİ. Astarə r. Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.

GİRDADO DAĞI. Lənkəran r. Dağın adı talış dilində təhrif şəklində işlədilən girda (Azərbaycanca girdə) «yumru», «də-yirmi» və do «ağac» sözlərindən ibarətdir (Yumru dağ).

GİRDADO ZİRVƏSİ. Lənkəran r. (Alasar – Burovar silsiləsində). Coğrafi ad girdado və «zirvə» sözlərinin birləşməsindən yaranmışdır. Bax: Girdado dağı.

GİRDƏNİ ÇAYI. Lənkəran r. Hidronim Girdəni kənd və çay sözlərinin birləşməsidir. Bax: Girdəni kəndi.

GİRDƏNİ KƏNDİ. Lənkəran r. Oykonom Azərbaycan dilində «girdə», «yumru», «dairəvi» və ni talışca «yox» sözlərindən ibarətdir (Dairəvi kənd).

GİRDƏTƏPƏ. Lerik r. Girdətəpə-Dairəvi təpə mənasındadır.

GİRDƏTƏPƏ. Lənkəran r. Bax: Girdətəpə.

GOMUŞONDƏRƏ ÇAYI. Lerik r. Coğrafi ad gomuş «camış», on lar, lər cəm şəkilçisi və dərə komponentlərinin birləşməsindən yaranmışdır (Camışlar dərəsi).

GÖLLÜDƏRƏ. Masallı r. Oronim «göllü» və «dərə» topokomponentlərin birləşməsidir.

GÖLLÜ MƏHƏLLƏSİ. Masallı r. Yaşayış məntəqəsi «göl-lü» və «məhəllə» sözlərinin birləşməsindən əmələ gəlmişdir.

GÖLYERİ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi «Gölyeri» və «kənd» sözlərinin birləşməsindən yaranmışdır.

GÖYTƏPƏ ÇAYI. Cəlilabad r. Hidronim Azərbaycan dilindəki «göy», «təpə» və «çay» topokomponentlərinin birləşməsidir.

GÖYTƏPƏ BULAĞI. Cəlilabad r. Hidronim «göy», «təpə» və «bulaq» topokomponentlərin birləşməsindən yaranmışdır.

GÖYTƏPƏ DAĞI. Cəlilabad r. Oronim «göy», «təpə» və «dağ» komponentlərin birləşməsidir. Göytəpə – Yaşıl təpə mənasındadır.

GÖYTƏPƏ ŞƏHƏRİ. Cəlilabad r. Əvvəlki adı Göytəpə kəndi olmuşdur. 1840-cı ildə (Prişib kəndinin əhalisi Rusiyanın Orenburq quberniyasından zorla köçürülərək Lənkəran qəzasının – Astraxanbazar ərazisinə gətirilmişdir). XX əsrdə oykonim Prişib adlandırılmışdır. 1992-ci ildən sonra yaşayış məntəqəsinin əvvəlki adı («Göytəpə») özünə qaytarılmışdır.

GÖVDƏRƏ KƏNDİ. Lerik r. Coğrafi ad Göydərə adından təhrifdir. Kənd adı «göy», «dərə» və «kənd» sözlərinin birləşməsindən yaranmışdır.

GURBULAQ BULAĞI. Yardımlı r. Çurbulaq «suyu çox olan bulaq» mənasındadır.

GÜGAVAR KƏNDİ. Yardımlı r. Toponimin tərkibindəki güga (gugə) topokomponenti «yaşillıq», var isə «kənd», «yaşayış yeri» mənasındadır (Yaşillı kəndi).

GÜLƏBƏND DAĞI. Lənkəran r. Oronimin mənası Azərbaycan dilində «gül», «ə» birləşdirici sait, bənd (band) isə talışca «dağ» deməkdir (Güllü dağ kəndi).

GÜLƏBƏND KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi Güləbənd dağ adı və kənd sözlərinin birləşməsindən yaranmışdır. Bax: Güləbənd dağı.

GÜLƏBƏND MİNERAL BULAĞI. Lənkəran r. Hidronim Güləbənd dağ və «mineral bulaq» sözlərinin birləşməsindəndir. Bax: Güləbənd dağı.

GÜLƏHMƏD İSTİLİ. Masallı r. İstil onu saldıran şəxsin adı ilə adlandırılmışdır.

GÜLƏSƏR MİNERAL BULAĞI. Lerik r. Coğrafi ad Azərbaycan dilindəki – gül, «ə» birləşdirici sait və talış dilində «hündürlük», «yüksəklik» mənası verən sər sözüdür.

GÜLQASIMLI KƏND YERİ. Cəlilabad r. Gülqasım şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

GÜLMƏMMƏDLİ KƏNDİ. Cəlilabad r. Oykonim Gül-məmməd şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçinin birləşməsindən yaranmışdır.

GÜLLÜTƏPƏ KƏNDİ. Masallı r. Coğrafi ad güllü (çiçəkli) və təpə sözlərinin birləşməsindən əmələ gəlmişdir.

GÜLLÜTƏPƏ MEŞƏSİ. Masallı r. Meşə Güllütəpə kənd adı ilə adlandırılmışdır.

GÜLLÜTƏPƏ TƏPƏSİ. Masallı r. Bax: Güllütəpə məhəlləsi.

GÜNEY ƏKİN YERİ. Masallı r. Güney coğrafi termin olub, «cənub», «günəş şüası çox düşən ərazi» deməkdir. Coğrafi ad güney və əkin yeri sözlərinin birləşməsidir.

GÜNEYMEŞƏ. Masallı r. Toponim güney və meşə sözlərinin birləşməsindəndir. Bax: Güney əkin yeri.

GÜNƏHİR DƏRƏSİ. Lənkəran r. Oronim Günəhir kənd və dərə termininin birləşməsindən yaranmışdır (Dumanlı dərə). Bax: Günəhir kəndi.

GÜNƏHİR KƏNDİ. Lənkəran r. Günəhir oykoniminin tərkibindəki gün sözü talışca «ağır», «çətin» mənasında, «ə» birləşdirici sait və hır «çən», «duman» deməkdir (Dumanlı kənd).

GÜMÜRGÖY ZİRVƏSİ. Lerik r. Coğrafi ad türk dillərindəki kükür «dağ başında yarğanlı, uçurumlu yer», Azərbaycan dilində göy və talış dilindəki kuy (kı) «dağ» sözlərindən yaranmışdır (Uçurumlu dağ zirvəsi).

GÜMÜŞ ÇAY. Masallı r. Hidronim gümüş və çay sözlərinin birləşməsindən əmələ gəlmişdir.

H

HACIBALA BULAĞI. Lənkəran r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

HACICAVADLI KƏNDİ. Cəlilabad r. «Hacı» - dini titul, Cavad şəxs adı və «lı» - etnik mənsubiyyət bildirən şəkilçidir.

HACI DAĞI. Cəlilabad r. Toponim Hacı şəxs adı və dağ coğrafi termininin birləşməsindən yaranmışdır.

HACIİSMAYILLI KƏNDİ. Cəlilabad r. Oykonim Hacı İsmayıl şəxs adı, «lı» etnik mənsubiyyət bildirən sonluq və «kənd» komponentlərinin birləşməsindən ibarətdir.

HACI QULUBƏY UÇURUMU. Lerik r. Coğrafi ad Hacı Qulubəy şəxs adı və «uçurum» sözlərinin birləşməsindən əmələ gəlmişdir.

HACI MƏMMƏDLİ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsinin adı Hacı Məmməd şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçi və kənd komponentlərinin birləşməsidir.

HACITƏPƏ KƏNDİ. Masallı r. Oykönim Hacı şəxs adından və təpə sözünün birləşməsindən əmələ gəlmişdir.

HACADAĞ QAYASI. Lerik r. Haçadağ «Qoşa (iki) dağ» deməkdir.

HADI DƏRƏSİ. Lerik r. Oronim Hadı şəxs adı və dərə sözünün birləşməsindən yaranmışdır.

HAFTKAN KƏNDİ. Astara r. Haft komponenti talış dilində «yeddi», kan (kə) «evlər» deməkdir (Yeddi evlər kəndi).

HAFTONİ KƏNDİ. Lerik r. Haft talış dilində «yeddi», honi (oni) isə «bulaq» mənasındadır (Yeddibulaq kəndi).

HAFTONU KƏNDİ. Lənkəran r. Bax: Haftoni kəndi.

HAFTONİ MİNERAL BULAĞI. Lerik r. Haft talış dilində «yeddi» və honi «bulaq» sözlərinin birləşməsidir.

HAFTONİ MİNERAL BULAĞI. Lənkəran r. Bax: Haftoni mineral bulağı.

HAFTONİ ŞƏHƏR TIPLI QƏSƏBƏSİ. Lənkəran r. Bax: Haftoni mineral bulağı.

HAFTONİ TƏPƏSİ. Lənkəran r. Coğrafi ad Haftoni mineral bulağı adı və təpə terminindən yaranmışdır.

HAMARAT KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi hamarət «hamar yer», «düzənlik» və kənd sözlərinin birləşməsidir.

HAMARKƏND ÇAYI. Yardımlı r. Hidronim Hamarkənd kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır.

HAMARKƏND DÜZÜ. Yardımlı r. Coğrafi ad Hamarkənd kənd adı və düz topokomponentlərinin birləşməsindən əmələ gəlmişdir.

HAMARKƏND KƏNDİ. Yardımlı r. Oykönim hamar «düzən», «düzənlik» və kənd sözlərinin birləşməsindən yaranmışdır.

HAMARMEŞƏ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi hamar meşə və kənd terminin birləşməsindən əmələ gəlmişdir.

HAMARQIŞLAQ ÇAYI. Cəlilabad r. Coğrafi ad hamar qışlaq və çay coğrafi termininin birləşməsindən yaranmışdır. Bax: Hamarqışlaq kəndi.

HAMARQIŞLAQ KƏNDİ. Cəlilabad r. Oykönim hamar «düzənlik sahə» və qışlaq «maldarların müvəqqəti yaşayış yeri» sözlərinin birləşməsidir.

HAMOŞAM KƏNDİ. Astara r. Yaşayış məntəqəsinin adı hamar sözünün talış dilində tələffüz forması olan hamo və şam «çay döngəsində dairəvi ərazi» sözlərindən ibarətdir (Hamarkənd).

HAROVAR KƏNDİ. Lerik kəndi. Oykonom Noravar adından təhrifdir. Nora talışca «qala», var isə qədim türk dillərində «kənd» deməkdir (Qala yeri kəndi).

HARAN KƏNDİ. Lerik r. Oykonomun tərkibindəki Haran şəxs adıdır.

HASILLI KƏNDİ. Cəlilabad r. Kənd adındakı Hasıl şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

HAVZOVA ÇAYI. Lənkəran r. Coğrafi ad Havzova kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır.

HAVZOVA KƏNDİ. Lənkəran r. Havzo talış dilində «yaşıl», va (oba) isə Azərbaycan dilində «kənd» deməkdir. Kəndin düzgün adı Havzooba olmalıdır Havzooba - Yaşıloba.

HAVZOVA MİNERAL BULAĞI. Lənkəran r. Bax: Havzova kəndi.

HAYM ÖRÜŞÜ. Lerik r. Haym talış dilində «güney» deməkdir. Haym örüşü – Güney örüşü.

HAYMHI ƏKİN YERİ. Lerik r. Haym talış dilində «güney» və hi «əkin yeri» deməkdir (Güneyli əkin yeri).

HEYVALI DAĞI. Yardımlı r. Oronim heyva ağac adı və dağ sözünün birləşməsindən yaranmışdır.

HƏMŞİRƏÇAY ÇAYI. Cəlilabad r. Həmşirə Həməşərə adının təhrifidir. Çay adındakı həməşərə tayfa adıdır.

HƏMƏŞƏRƏ TƏPƏSİ. Cəlilabad r. Oronim həməşərə tayfa adı və coğrafi termin olan təpə sözlərinin birləşməsindən yaranmışdır.

HƏMİD TƏPƏSİ. Lənkəran r. Oronim Həmid şəxs adı və təpə coğrafi termininin birləşməsindəndir.

HƏMZƏ ŞƏLALƏSİ. Lerik r. Hidronim Həməzə şəxs adından və şəlalə sözünün birləşməsindən yaranmışdır.

HƏNİFƏ BULAĞI. Masallı r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

HƏSƏNLİ KƏNDİ. Cəlilabad r. Həsən şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

HƏSƏNLİ KƏNDİ. Masallı r. Bax: Həsənli kəndi.

HƏSƏNƏKÜÇƏ MƏHƏLLƏSİ. Masallı r. Toponimin tərkibindəki Həsən şəxs adı, «ə» birləşdirici sait, küçə isə Azərbaycan dilində «kənd», «məhəllə» deməkdir (Həsən məhəlləsi).

HƏSRƏTƏLİ BULAĞI. Lənkəran r. Bulaq onu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

HƏZİABAD KƏNDİ. Cəlilabad r. Coğrafi adın tərkibindəki Həzi şəxs adı abad «abadlaşdırmaq» topokomponentlərinin birləşməsidir.

HİRAMO KƏNDİ. Lerik r. Hır talış dilində «əkin yeri» və amo (hamo) «hamar» yer deməkdir.

HİRKAN MİLLİ PARKI. – Lənkəran r. Hirk sözü tayfa adı, «an» isə «yer», «məskən» mənasındadır. 1936-cı ildə Hirkan qoruğu kimi yaradılmışdır. Sahəsi 2910 ha olan bu qoruda Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılmışdır. Bu Milli Parkda reliktdən endemik bitkilərdən: dəmirağacı, Lənkəran xurması, sümşad, ipək akasiyası, şabalıdyarpaq palıd və s. qorunub saxlanılır. Milli Parkın ərazisi 21435 hektardır.

HIRSƏHAL QAYASI. Lerik r. Hirsə talış dilində «ayı», hal isə «qaya» deməkdir (Ayı qayası kəndi).

HİRSƏKEŞ MƏHƏLLƏSİ. Lerik r. Hirsə talış dilində «ayı», keş isə «yer» deməkdir (Ayı olan məhəllə).

HİRYƏSƏ TƏPƏSİ. Lerik r. Hiryəsə sözü talış dilində «duman», «çən» deməkdir (Dumanlı təpə).

HİŞGƏDƏRƏ. Lerik r. Bax: Hişgədərə kəndi.

HİŞQƏDƏRƏ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı hişqə talış dilindəki «quru», «susuz» və Azərbaycan dilində dəyə komponentlərindən ibarətdir (Qurudərə kəndi).

HİVƏRİ KƏNDİ. Lerik r. Yerli sakinlərin deməsinə görə, hivəri talış dilində «duman, çən olan yer» mənasındadır (Çənli kənd).

HONUBA KƏNDİ. Yardımlı r. Coğrafi adın düzgün yazılışı Honu oba olmalıdır. Oykönim tərki bindəki honu sözü talış dilində «bulaq», «ba» isə «oba» deməkdir (Bulaqlı oba kəndi).

HONUBA ŞIXLAR KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi Honuba kəndindən Şıxlar adlı nəslin köçüb gələrək bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Bax: Honuba kəndi.

HONYƏBİN ƏKİN YERİ. Lerik r. Toponim talış dilində honu (honi) «bulaq», «ə» birləşdirici sait, bin «ətək», «dib» mənasındadır (Bulaq dibi əkin yeri).

HORAVAR KƏNDİ. Yardımlı r. Houra fars dilində «qala», var isə qədim türk dillərində «kənd», «məskən» deməkdir (Qalakənd kəndi).

HORONU KƏNDİ. Yardımlı r. Hor talış dilində «mal yemləmək üçün təknə» və honu (honi) «bulaq» sözlərindən əmələ gəlib.

HOVERİ KƏNDİ. Lerik r. Oykönim Hüvar adından təhrifdir. Toponimin tərki bindəki Hü talış dilində «dağıdılmış», «uçurulmuş» və var isə «kənd» mənasındadır (Uçulmuş kənd).

HOVİL KƏNDİ. Lerik r. Oykönim Hiyəvil adından təhrifdir. Coğrafi ad talış dilindəki hi «əkin yeri», «yə» birləşdirici şəkilçi və vil «gül» komponentlərindən yaranmışdır.

HOVUZBULAQ KƏNDİ. Cəlilabad r. Oykönim hovuz «su saxlanan yer» və «bulaq» komponentlərinin birləşməsindəndir.

HÜBİ KƏNDİ. Lerik r. XVIII əsr mənbələrində Hübi kənd adına Hübeyid yazılışında rast gəlirik. Hübeyid şəxs adıdır.

HÜCÜ KƏNDİ. Lerik r. Hücü Hacı İbad sözünün təhrif formasıdır. Hacı İbad şəxs adıdır.

HÜLƏ DAĞI. Lerik r. Hülə meşədə bitən «cır armud» mənasındadır. Oronim hülə və dağ sözlərinin birləşməsindəndir.

HÜSEYNABAD KƏNDİ. Lerik r. Oykönim Hüseyn şəxs adı və abad «abadlaşdırmaq» sözlərindən yaranmışdır.

HÜSEYNABAD OBASI. Lerik r. Coğrafi adın tərkibindəki Hüseyin şəxs adı, abad «abadlaşdırmaq» və oba «müvəqqəti yaşayış yeri» mənasındadır.

HÜSEYNHACILI KƏNDİ. Masallı r. Hüseyinhacı şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

HÜŞƏHAL QALASI. Lerik r. Coğrafi adın tərkibindəki Hüşə talış dilində çınqıl, hal isə «qaya» mənasındadır (Çınqıllı qaya qalası).

HÜŞƏHONİ BULAĞI. Lerik r. Toponimin tərkibindəki komponentlərdən hüşə talış dilində «çınqıl», honi «bulaq» deməkdir (Çınqıllı bulaq).

X

XAMRAVA KƏNDİ. Cəlilabad r. Xamrava şəxs adıdır.

XANALYAN ÇAYI. Masallı r. Hidronim Xanalyan kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Xanalyan kəndi.

XANALYAN KƏNDİ. Masallı r. Oykonimin tərkibindəki Xanəli şəxs adı, yan isə qədim türk dillərində -lar, -lər cəm şəkilçisidir. Kəndin düzgün adı Xanəliyan olmalıdır (Xanəliyə kəndi).

XANALYAN DƏRƏSİ. Masallı r. Oronim Xanalyan kənd adı və dərə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Xanalyan kəndi.

XANBABA BULAĞI. Lerik r. Bulaq onu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

XANBULAQ BULAĞI. Yardımlı r. Hidronim Xanbulaq kənd adı və bulaq sözlərinin birləşməsindən yaranmışdır. Bax: Xanbulaq kəndi.

XANBULAQ DAĞI. Yardımlı r. Oronim Xanbulaq kənd adı və dağ komponentlərinin birləşməsidir. Bax: Xanbulaq kəndi.

XANBULAQ KƏNDİ. Yardımlı r. Kənd adı xan və bulaq sözlərinin birləşməsindən yaranmışdır.

XANBULANI DAĞI. Lənkəran r. Oronim Xanbulanı (Xanbulaq) kənd adı ilə dağ termininin birləşməsindən ibarətdir. Bax: Xanbulanı kəndi.

XANBULANI KƏNDİ. Lənkəran r. Xanbulanı kəndi Xanbulaq kənd adının təhrifidir. Bax: Xanbulaq kəndi.

XANBULANI DƏRƏSİ. Lənkəran r. Oronim Xanbulaq çay adı və dərə sözlərinin birləşməsidir. Bax: Xanbulanı kəndi.

XANBULANÇAY SU ANBARI. Lənkəran r. Hidronimik obyekt 1976-cı ildə salınan Xanbulaqçay və su anbarı sözlərinin birləşməsindən yaranmışdır.

XANƏGAH ÇAYI. Cəlilabad r. Hidronim Xanəgah kənd adı və çay sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Xanəgah kəndi.

XANƏGAH KƏNDİ. Cəlilabad r. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanə-gah «ziyarətgah», «pir yeri» mənasındadır.

XANƏGAH KƏNDİ. Lerik r. Bax: Xanəgah kəndi.

XANLIQLI KƏNDİ. Lənkəran r. Xanlıqlı Talış xanına məxsus ərazidə salınan kənddir.

XANILI KƏNDİ. Cəlilabad r. 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və «lı» nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir.

XALLICALLI KƏNDİ. Masallı r. Oykonim Xallıcal şəxs adı və «lı» nəsil, mənsubiyyət bildirən şəkilçidən yaranmışdır.

XARXATAN KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adındakı Xarxatan monqolların Xartaqan tayfasının adıdır. Xarxatan Xartaqan adının təhrifidir.

XƏLFƏKÜCƏ KƏNDİ. Lerik r. Xəlfə şəxs adı və Azərbaycan dilindəki küçə «kənd» sözlərindən ibarətdir.

XƏLFƏHONU KƏNDİ. Lerik r. Coğrafi ad Xəlfə şəxs adı və talış dilində «bulaq» mənalı honi (oni) sözlərinin birləşməsindən ibarətdir (Xəlfəbulaq kəndi).

XƏLFƏHONİ MEŞƏSİ. Lerik r. Toponim Xəlfə şəxs adı, honi talış dilində «bulaq» və meşə sözlərinin birləşməsindəndir.

XƏLFƏLƏR BULAĞI. Masallı r. Hidronim Xəlfələr kənd adı və bulaq sözlərindən yaranmışdır.

XƏLFƏLƏR KƏNDİ. Masallı r. Oykonimin keçmiş adı Milli Xəlfələr kəndi olmuşdur. Kənd şahsevənlərə mənsub xəlfələr nəslinin burada məskunlaşması nəticəsində yaranmışdır.

XƏLFƏLƏR TƏPƏSİ. Masallı r. Oronim Xəlfələr kənd adı və təpə sözlərinin birləşməsindən meydana gəlmişdir.

XƏLFƏLİKƏND KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi Şahsevənlərin bir qolu olan xəlfəli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

XƏLİLƏBAD KƏNDİ. Cəlilabad r. Xəlil şəxs adı, abad «abadlaşdırmaq» sözlərindən ibarətdir.

XƏLİLƏBAD MEŞƏSİ. Cəlilabad r. Coğrafi ad Xəliləbad kənd adı və meşə sözünün birləşməsidir. Bax: Xəliləbad kəndi.

XƏLİL BULAĞI DƏRƏSİ. Lerik r. Toponim Xəlil şəxs adı, bulaq və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir.

XƏLİLLİ KƏNDİ. Cəlilabad r. Oykonim türk dilli Xəlilli tayfasının orada məskən salması nəticəsində yaranmışdır.

XƏZƏR LİMANI ŞƏHƏRİ. Lənkəran r. 1922-ci ildə salınan kənd Port İliç qəsəbəsi adlanırdı. 1992-ci ildən sonra yaşayış məntəqəsinin adı dəyişdirilərək «Xəzər limanı» şəhəri adlandırılmışdır.

XIÇASO KƏNDİ. Astara r. Yaşayış məntəqəsinin düzgün adı Xıçəsə olmalıdır. Oykonimin tərkibindəki xıç talış dilində «cır armud», «ə» bitişdirici sait və «sə» «həyat», «yaşayış yeri» toponimindən ibarətdir (Cır armudlu kəndi).

XİL KƏNDİ. Masallı r. Xıl ərəb mənşəli tayfa adıdır.

XIRMANDALI KƏNDİ. Masallı r. Coğrafi ad türkdilli Xırmandalı tayfasının adını əks etdirir.

XOCADOY QƏSƏBƏSİ. Lerik r. Yaşayış məntəqəsinin keçmiş adı (1886-cı il mənbələrində) Qoşatürbə olmuşdur. Toponim Xoca «dini mədrəsə təhsili alan şəxs» və mənası müəyyənləşdirilməmiş doy komponentlərindən ibarətdir.

XOLMİLİ KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adındakı xol «çay qolu», mili isə tayfa adıdır.

XOL TƏKLƏ KƏNDİ. Cəlilabad r. Xol «çay qolu», təklə isə qədim türk dilli tayfa adıdır.

XUDAQULU UÇAN QAYA. Lerik r. Qaya Xudaqulu şəxs adı və uçan (yıxılan) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

XUQƏBİL BATAQLIĞI. Lerik r. Coğrafi ad talış dilindəki xuqə «donuz» və bil «bataqlıq» sözlərinin birləşməsidir (Donuz bataqlığı).

XURAMANIN ƏRAZİSİ. Cəlilabad r. Coğrafi adın tərkibindəki Xuraman şəxs adıdır.

İ

İBAD MİNERAL BULAĞI. Lənkəran r. Toponim İbad şəxs adından və mineral bulağı birləşməsindən yaranmışdır.

İBİŞ DAĞI. Cəlilabad r. Oronim İbiş şəxs adı və dağ coğrafi terminindən əmələ gəlmişdir.

İCARƏ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı İcarə şəxs adıdır.

İKİ XİLƏ ARASI ƏKİN YERİ. Masallı r. Coğrafi adın tərkibindəki iki say, xilə isə qədim türk dillərində «hündür yer» deməkdir (Hündür əkin yeri).

İKİ QOBUARASI DÜZÜ. Masallı r. Toponim iki, qobu arası və düz sözlərinin birləşməsindən əmələ gəlmişdir.

İKİNCİ SƏMƏDXANLI KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi XIX əsrdə Birinci Səmədxanlı kəndindən köçmüş bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bax: Birinci Səmədxanlı kəndi.

İKİNCİ TİYAQANI KƏNDİ. Masallı r. Oykonim Birinci Tiyaqanı kəndindən bir qrup ailənin köçərək bu ərazidə məskunlaşması nəticəsində əmələ gəlmişdir. Bax: Birinci Tiyaqanı kəndi.

İKİNCİ YEDDİOYMAQ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Birinci Yeddioymaq kəndindən köçüb gəlmiş əhəlinin məskunlaşması nəticəsində yaranmışdır. Bax: Birinci Yeddioymaq kəndi.

İLƏCƏ ÇAYI. Lerik r. Çay adı qədim türk dillərindəki iləcə «şəffaf» sözündən yaranmışdır. İləcə çayı Şəffaf sulu çay deməkdir.

İMADAN DƏRƏSİ. Cəlilabad r. Oronim İmadan şəxs adı və dərə terminindən əmələ gəlmişdir.

İMANƏLİ TƏPƏSİ. Cəlilabad r. Oronim İmanəli şəxs adı və təpə topokomponentinin birləşməsidir.

İMAN İSTİLİ. Masallı r. Coğrafi ad İman şəxs adı və istil «kiçik su anbarı» sözlərinin birləşməsindən yaranmışdır.

İMANLI ARXI. Masallı r. Arx adındakı İman şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

İMANLI KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi pirembel (perimbel) tayfasından olan Kərbəlayi İmanlı xan nəslinin bu ərazidə oturaqlaşması nəticəsində yaranmışdır.

İNCƏÇAY ÇAYI. Cəlilabad r. Coğrafi ad incə (əncə) tayfa adı və çay sözlərinin birləşməsidir.

İNCƏÇAY SU ANBARI. Cəlilabad r. Su anbarı yatağında salındığı İncəçayın adını əks etdirir. Bax: İncəçay çayı.

İNCƏ DÜZÜ. Cəlilabad r. Düz adındakı incə sözü tayfa adıdır.

İNCİLLİ KƏNDİ. Cəlilabad r. Keçmiş adı Hüseyn Əncəli olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

İRƏC ÇÖKƏKLİYİ Cəlilabad r. Oronim İrac şəxs adı ilə çökəklik sözlərinin birləşməsindən ibarətdir.

İSİ KƏNDİ. Masallı r. XVII əsr mənbələrində kənd adına İsa yazılışında rast gəlinir. Adındakı İsi (İsa) şəxs adıdır. Oykonomun düzgün yazılışı İsa kəndi olmalıdır.

İSKƏNDƏRLİ ARXI. Masallı r. Toponim İskəndər şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçi və arx termininin birləşməsindən yaranmışdır.

İSKƏNDƏRLİ KƏNDİ. Masallı r. Kənd adındakı İskəndər- şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

İSLAM BULAĞI. Masallı r. Bulaq suyunu kəndə çəkdirən Seyid İslam Mirkazım oğlunun adı ilə adlandırılmışdır.

İSLAM DƏRƏSİ. Masallı r. Coğrafi ad Seyid İslam Mirkazım oğlu adının və dərə toponimlərinin birləşməsindən yaranmışdır.

İSMAYIL BULAĞI. Lerik r. Hidronim bulaq suyunu kəndə çəkdirən şəxsin adını əks etdirir.

İSMAYIL QIŞLAĞI. Yardımlı r. Oykonom tərkibindəki İsmayıl şəxs adı, qışlaq «müvəqqəti yaşayış məskəni» sözlərindən yaranmışdır.

İSOBA MƏHƏLLƏSİ. Masallı r. Oykonom İsaoba yazılış variantının təhrifidir. Yaşayış məntəqəsi İsa şəxs adı, oba «müvəqqəti yaşayış yeri» və məhəllə sözlərinin birləşməsidir.

İSTİL ARXI. Masallı r. Arx suyunu götürdüyü Həsənli istilinin adını əksi etdirir. Hidronimin düzgün yazılışı Həsənli istili arxı olmalıdır.

İSRAFİL QAYASI. Lerik r. Oronim tərkibindəki İsrafil şəxs adı və qaya sözünün birləşməsindən yaranmışdır.

İSTİSU ÇAYI. Astara r. Coğrafi ad Astara İstisu mineral bulağı və çay topokomponentlərindən ibarətdir.

İSTİSU MİNERAL BULAĞI. Astara r. Coğrafi ad istisu və mineral bulaq sözlərinin birləşməsidir.

J

JİNDİ KƏNDİ. Lerik r. Jin talış dilində «aşağı», di «kənd» deməkdir (Aşağı kənd).

JİY ÇAYI. Yardımlı r. Toponim Jiy kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Jiy kəndi.

JİY KƏNDİ. Yardımlı r. Oykonim tərkibindəki Jiy sözü talış dilində «mənzərəli yer», «yaşillıq», «gözəl məskən» mənasındadır. Jiy kəndi Yaşılıqda salınan kənd.

K

KALİNOVKA KƏNDİ. Masallı r. Kənd 1843 ildə Volqaboyundan zorla köçürülmüş rus əhalinin məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Nikolayevka olmuşdur.

KAMLAKAN KƏNDİ. Astara r. Oykonim Kamal şəxs adı, «a» birləşdirici sait və talış dilindəki kəon «evlər» sözlərindən ibarətdir.

KANDULƏRÜ ÇAYI. Lerik r. Kan talış dilində «kötük», dulə «oyuq», ru «çay» mənalı sözlərin birləşməsindən yaranmışdır.

KANƏDİ DƏRƏSİ. Lerik r. Coğrafi adın komponentlərindən olan kanə talış dilində «köhnə», di isə «kənd» mənasındadır (Köhnəkənd dərəsi).

KANKARU ÇAYI. Lənkəran r. Toponimin tərkibindəki kanka sözü yerli sakinlərin deməsinə görə «əyri», ru «çay» deməkdir (Əyri çay).

KAZIM DƏRƏSİ. Cəlilabad r. Coğrafi ad Kazım şəxs adı və dərə termininin birləşməsindən yaranmışdır.

KAZIMABAD KƏNDİ. Cəlilabad r. Oykonim Kazım şəxs adı və abad «abadlaşdırmaq» topokomponentlərinin birləşməsidir.

KEÇƏLAT YERİ. Cəlilabad r. Keçəlat «gediş-gəliş olan yer» deməkdir.

KEÇƏLƏKƏRAN KƏNDİ. Yardımlı r. Oykonimin tərkibindəki keçəl «çılpaq», «bitkisiz», «ə» birləşdirici sait və kəran «yaşayış yeri» mənasındadır.

KEÇIQIRAN DAĞI. Yardımlı r. Keçiqıran dağ adı Keçiqırılan dağ adından təhrifdir. Oronim keçı və qıran (qırılan) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

KEKONU BULAĞI. Lerik r. Coğrafi ad tərkibindəki topokomponentlərin kek «göy» və onu (honu) talış dilində «bulaq» sözlərinin birləşməsidir (Göybulaq).

KEKONU KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı kek (kök) «göy» və talış dilində «bulaq» mənasında olan honu (onu) sözlərindən ibarətdir (Göybulaq kəndi).

KELLƏŞƏDİQO ƏKİN SAHƏSİ. Lerik r. Kelləş talış dilində «fıstıq» ağacı, «ə» bitişdirici sait, di «kənd», qo isə «əkin yeri» mənasındadır. (Fıstıqlı kənd).

KƏDƏKÜŞK DAĞI. Lerik r. Dağ adındakı kədə (qədə) talış dilində «kiçik», küşk isə «dağ zirvəsi» mənasındadır. (Kiçik dağ zirvəsi).

KƏKİLLİDAĞ. Yardımlı r. Dağ zahiri görünüşünə zirvəsində kəkilə oxşar qaya süxurları olduğundan belə adlanır.

KƏLBƏHÜSEYNLİ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı Kəlbə (Kərbəlayi) dini titul və Hüseyn şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

KƏLBƏND DAĞI. Astara r. Oronim ərəb dilindəki kelya (kələ) «sərdabə», «məbəd» və talış dilindəki bənd (band) «dağ» sözlərindən ibarətdir.

KƏLƏDƏHNƏ ÇAYI. Astara r. Kələ talışca «böyük», dəhnə farsca «ağız» deməkdir.

KƏLƏDƏHNƏ GÖLÜ. Astara r. Coğrafi ad kələ talışca «böyük», dəhnə farsca «ağız», «başlanğıc» və Azərbaycan dilindəki göl sözlərindən ibarətdir.

KƏLƏDƏHNƏ KƏNDİ. Astara r. Kələdəhnə Böyük dəhnə kəndi deməkdir. Bax: Kələdəhnə çayı.

KƏLƏXAN KƏNDİ. Lerik r. Kəndin düzgün adı Kələxana olmalıdır. Oykonimin tərkibindəki kələ talış dilində «böyük», xanə (xana) isə fars dilində «kənd» deməkdir.

KƏLVƏZ ÇAYI. Lerik r. Hidronimin düzgün adı Kələvəz çayı olmalıdır. Bax: Kələvəz kəndi.

KƏLVƏZ KƏNDİ. Lerik r. Oykonim kəl «qüvvətli», «güclü», Vəz (Əvəz) şəxs adından düzəlmişdir (Qüvvətli Əvəz kəndi).

KƏLVƏŞTƏ DAĞI. Lerik r. Oronim adındakı kəl komponenti «heyvan» mənasında, vəştə isə talış dilində «uçan», «yıxılan» deməkdir (Kəl uçan dağ).

KƏMLƏKAN KƏNDİ. Astara r. Yaşayış məntəqəsi adının tərkibindəki kəm «azlıqda qalan», «lə» birləşdirici sait, kan isə «kənd», «məskən yeri» mənasındadır.

KƏNARMEŞƏ DÜZÜ. Lənkəran r. Düz kənar və meşə sözlərindən yaranmışdır (Meşə kənarı düz).

KƏNARMEŞƏ KƏNDİ. Lənkəran r. Toponim kənar və meşə sözlərinin birləşməsidir (Meşə kənarı kənd).

KƏNDOV KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı kənd və talış dilində ov «su» komponentlərindən ibarətdir.

KƏRƏM BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

KƏRİM QAYASI. Lerik r. Oronim Kərim şəxs adı və qaya sözlərinin birləşməsindən yaranmışdır.

KIÇIK QIZILAĞAC KÖRFƏZİ. Lənkəran r. Körfəz kiçik və Qızılağac sözlərinin birləşməsindən əmələ gəlmişdir.

KIÇIK QOBU. Cəlilabad r. Oronim kiçik və qobu sözlərindən yaranmışdır.

KIÇIK TƏPƏ. Masallı r. Coğrafi ad kiçik və təpə sözlərinin birləşməsindəndir.

KİJƏHONİ BULAĞI. Lerik r. Bulaq adındakı komponentlərdən kijə talışca «quş», «toyuq», honı isə «bulaq» deməkdir (Toyuq bulağı).

KİJOBA ŞƏHƏR TIPLİ QƏSƏBƏ. Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə «toyuq», «quş» və oba «kənd» komponentlərindən ibarətdir.

KİNƏ PİRTİYƏ HAL QAYASI Lerik r. Qaya adındakı komponentlərdən «kinə» talışca – qız, «pirtiyə» - yığılan, uçan, «hal» isə qaya deməkdir (Qız yığılan qaya).

KİRƏVUD KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adı talış dilində kir «əyri», «ə» birləşdirici sait və vud «yer» sözlərindən ibarətdir. Meyilli (Əyri) ərazidə salınmış kənd).

KLİNBI KƏNDİ. Astara r. Talış dilində qılın «sıx» və bi «heyva» sözlərindəndir. Kəndin düzgün adı Qılınbi olmalıdır. (Heyvalı kənd).

KLOBƏSƏHAL QAYASI. Lerik r. Coğrafi ad talışca klobə «papaq», sə (sə) «baş», hal «qaya» sözlərinin birləşməsindən yaranmışdır (Papaqlı qaya).

KOMAN KƏNDİ. Lerik r. Oykonom koman (kuman) türkdilli tayfanın adıdır.

KOMANLI KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi koman tayfasının adından və etnik mənsubiyyət bildirən «lı» şəkilçisindən ibarətdir.

KORYƏDİ KƏNDİ. Cəlilabad r. Kəndin düzgün adı Kor Yadulla olmalıdır. Yaşayış məntəqəsi adındakı Yadulla şəxs adıdır.

KORYƏDİ KƏNDİ. Yardımlı r. Bax: Koryədi kəndi.

KOSALAR KƏNDİ. Lənkəran r. Kosalar Xəlfəli tayfasının tirələrindən birinin adıdır.

KOSALAR KƏNDİ. Lerik r. Bax: Kosalar kəndi.

KOSAGÜL KƏNDİ. Masallı r. Oykonom koşa və gül komponentlərinin birləşməsindən yaranmışdır.

KOTANQAYA KƏNDİ. Yardımlı r. Coğrafi ad türk dillərində qoyun saxlamaq üçün ağıl mənasında işlədilən kutan və qaya sözlərinin birləşməsidir. Oykonomun düzgün yazılışı Kutan qaya kəndi olmalıdır.

KOTAN ƏKİN YERİ. Masallı r. Ərazi ilk dəfə kotanla şumlanmasına görə belə adlandırılmışdır.

KÖÇƏKLİ BATAQLIĞI Masallı r. Hidronim Köçəkli kənd adı və bataqlıq sözlərinin birləşməsindən yaranmışdır. Bax: Köçəkli kəndi.

KÖÇƏKLİ KƏNDİ. Masallı r. Köçəkli nəsil adıdır.

KÖHNƏ ALVADI GÖLÜ. Masallı r. Coğrafi ad Köhnə Alvadı kənd adı və göl sözlərinin birləşməsidir.

KÖHNƏ ALVADI KƏNDİ. Masallı r. Oykonim köhnə topokomponenti və Alvadı kənd adlarının birləşməsindən yaranmışdır.

KÖHNƏ GƏGİR KƏNDİ. Lənkəran r. Gəgir kənd adı XIII əsr monqol işğallarında iştirak etmiş türkdilli kugir tayfasının adındandır.

KÖHNƏ GƏGİR QAYASI. Lənkəran r. Coğrafi ad köhnə, Gəgir və qaya sözlərinin birləşməsindən ibarətdir. Bax: Köhnə Gəgir kəndi.

KÖHNƏ GƏGİR YARGANI. Lənkəran r. Oronimik obyekt adı köhnə, gəgir və yarğan topokomponentlərinin birləşməsidir.

KÖHNƏ ORAND KƏNDİ. Lerik r. Kənd adındakı Orand (Oyrat) tayfa adıdır.

KÖVÜZBULAQ BULAĞI. Cəlilabad r. Bax: Kövüzbulaq kəndi.

KÖVÜZBULAQ KƏNDİ. Cəlilabad r. Coğrafi ad kövüz «ağacın gövdəsində oyuq», «koğuş» və bulaq komponentlərindən ibarətdir. Kövüz çəki vahidi kimi də işlədilir.

KUBİN KƏNDİ. Masallı r. Yaşayış məntəqəsinin adı talış dilindəki ku «dağ» və bin «alt», «dib» komponentlərindən yaranmışdır (Dağdibi kəndi).

KÜGÜLƏBƏND DAĞI. Lənkəran r. Ku (kü) talış dilində «dağ», Azərbaycan dilindəki gül, «ə» birləşdirici sait və bənd (band) talışca «dağ» deməkdir (Güllü qoşa dağ).

KÜLƏMƏSƏR DAĞI. Lerik r. Dağ adı Qulaməsər adından təhrifdir. Qulam şəxs adı, «ə» birləşdirici sait və sər talış dilindəki «təpə», «yüksəklik» mənasındadır.

KÜLƏBAND DAĞI. Lerik r. Oronim talış dilində külə «alçaq», band «dağ» deməkdir. Küləband Alçaq dağ mənasındadır.

KÜLÜTAN KƏNDİ. Astara r. Toponim talış dilindəki külət «meşədə təmizlənmiş yer» və məkan bildirən «on» komponentlərindən ibarətdir.

KÜRDƏBAZLI KƏNDİ. Masallı r. Kəndin adı Kurd Abbaslı adından təhrifdir. Oykonim kurd komponenti, Abbas şəxs adı və «li» etnik mənsubiyyət bildirən şəkilçidən yaranmışdır (Kurd Abbaslı kəndi).

KÜRDƏSƏR KƏNDİ. Lerik r. Oykonim talış dilindəki gird «yumru», «dairəvi», «ə» birləşdirici sait və sər «hündür», «yüksək» sözlərindən ibarətdir (Dairəvi yüksəklikdəki kənd).

KÜRDLƏR KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi XVII əsrdə panavand tayfasından olan kürdlər tirəsinin oturaq-laşması nəticəsində yaranmışdır.

KÜRÜD NƏCƏFİN BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

KÜRƏKÇİ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi Pirembel tayfasının kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.

KÜSƏKƏRAN KƏNDİ. Lerik r. Toponim talış dilindəki ku (ki) «dağ», sə «üst» sözlərindən və kəran «evlər» toponimindən ibarətdir (Dağüstü kənd).

KÜVƏNİL KƏNDİ. Lənkəran r. Coğrafi ad küv (kiv) «çökə» ağacı, «ə» birləşdirici sait, nil «ağac növü»nün birləşməsidir.

KYALVAŞTA DAĞI. Lerik r. Dağ adı Qalapeştə adından təhrifdir. Toponim «qala» və talış dilindəki peştə «kiçik təpə» sözlərindən ibarət olub «qalalı təpə» mənasındadır (Qalalı dağ).

Q

QABAQDİBİ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adı Qovaqdibi adından təhrifdir. Oykonim «qovaq» və «dibi» sözlərinin birləşməsindən yaranmışdır.

QABANLI ÇAYI. Masallı r. Çay orada çox tez-tez rast gəlinən çöl donuzunun (qabanın) adını əks etdirir.

QAFUR YOXUŞU. Lənkəran r. Toponim, Qafur şəxs adı və yoxuş sözlərinin birləşməsindən yaranmışdır.

QAJO ÇAYI. Astara r. Qajo çay adının mənası talış dilində «sürətli, iti axan çay», «dağ çayı» mənasındadır.

QALABAŞ DAĞI. Yardımlı r. «Zirvəsində qala olan dağ» deməkdir. (Qalalı dağ).

QALABAŞ QUZEYİ. Yardımlı r. Coğrafi adın tərkibindəki quzey termini günəş şüası qismən az düşən şimal tərəf anlayışını bildirir (Qalalı düzü). Bax: Qalabaş dağı.

QALA XARABALIQ DAĞI Cəlilabad r. XII-XIII əsrlərdə tatar-monqol əsarəti dövründə xalqı düşmənlərdən qorumaq üçün qalanın dağda xarabalığı.

QALAOBA DAĞI. Lerik r. Dağ adı qala və oba sözlərinin birləşməsindən yaranmışdır. (Qalakənd).

QALAOBA DƏRƏSİ. Lerik r. Bax: Qalaoba dağı.

QALAPURQO KƏNDİ. Astara r. Yaşayış məntəqəsi adı qala və talışca purqo «yer» sözüdür (Qala kəndi).

QALAPUTA ZİRVƏSİ. Astara r. (Talış dağ silsilələrindən biri). Coğrafi ad Azərbaycan dilindəki qala, İran dilindəki «yer» və «zirvə» (puta) mənalı komponentlərin birləşməsindən yaranmışdır.

QAMIŞLI ÇAY. Lənkəran r. Hidronim qamış bitki adı və çay sözlərinin birləşməsindən ibarətdir.

QAMIŞLI GÖL. Cəlilabad r. Toponim qamış bitkisi və göl sözlərinin birləşməsidir.

QAMIŞLI KƏNDİ. Astara r. Yaşayış məntəqəsi adı qamışlı və kənd sözlərinin birləşməsindən yaranmışdır.

QAMIŞLIGÖL KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adı qamışlı və göl sözlərindən ibarətdir.

QANABƏND DAĞI. Lerik r. Dağ adı Honubənd adından təhrifdir. Toponim talış dilindəki honu «bulaq» və bənd (band) «dağ» sözlərinin birləşməsindən yaranmışdır (Bulaqlı dağ).

QANQALAŞ KƏNDİ. Astara r. Toponim Qəndalaş adından təhrifdir. Yaşayış məntəqəsi adı qəndalaş və kənd sözlərinin birləşməsidir.

QANLIGƏDİK. Yardımlı r. Oronim qanlı və gədik sözlərinin birləşməsindən yaranmışdır.

QAPIÇIMƏHLƏ KƏNDİ. Astara r. Kənd adının düzgün yazılışı Qıpcaqməhəllə olmalıdır. Oykonim qıpçaq tayfa adı və məhəllə sözlərinin birləşməsidir.

QARAAĞAC KƏNDİ. Cəlilabad r. Kənd adı qara və ağac sözündən yaranmışdır.

QARAAĞAC OCAĞI. Cəlilabad r. Coğrafi ad qaraağac ağac növü və ocaq «müqəddəs yer», «sitayış yeri» komponentlərinin birləşməsidir.

QARAÇAY ÇAYI. Yardımlı r. Qaraçay «suyu keyfiyyətsiz, içməyə yararsız çay» deməkdir.

QARADAŞ DAĞI. Lerik r. Oronim təşkil olunduğu vulkanik mənşəli maqmatik süxurun qara rəngli olmasına görə ad almışdır.

QARADIRNAQ DÜZÜ. Masallı r. Coğrafi adın tərkibindəki qaradırnaq qədim türk dilli tayfalardan birinin adıdır.

QARADIRNAQ QAMIŞLIĞI. Masallı r. Toponim qaradırnaq tayfa adı və qamışlıq sözlərinin birləşməsidir.

QARAGÜNEY DAĞI. Yardımlı r. Coğrafi ad qara (hün–dür, yüksək) və güney (günəş şüası çox düşən tərəf, cənub) komponentlərindən yaranmışdır.

QARAXAN TƏPƏSİ. Lənkəran r. Oronim Qaraxan şəxs adı və təpə sözlərinin birləşməsidir.

QARAKAZIMLI KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adı Qara Kazım şəxs adı, «lı» nəsil, mənsubiyyət bildirən şəkilçinin birləşməsindən yaranmışdır.

QARAQAYA KƏNDİ. Yardımlı r. Qaraqaya «Hündür qaya» mənasındadır.

QARAQAYA DAĞI. Yardımlı r. Oronimin tərkibindəki qara komponenti süxurların qara rəngdə olmasını bildirir.

QARALAR İSTİLİ. Masallı r. İstil coğrafi adındakı Qaralar tayfa adıdır.

QARASU ÇAYI. Masallı r. Qarasu «keyfiyyətsiz», «içməyə yararsız su» deməkdir.

QARASU GÖLÜ. Lerik r. Hidronim qara «keyfiyyətsiz su» və göl sözlərindən yaranmışdır.

QARASU QOBUSU. Masallı r. Oronim qara, su və qobu sözlərinin birləşməsidir.

QARASUTƏPƏ DAĞI. Lerik r. Dağ adındakı qara süxurların qara rəngini, su oradakı gölü, təpə isə hündür ərazinin olmasını bildirir.

QARAULTƏPƏ. Lerik r. Coğraf ad qaraul türk dillərində «gözətçi» və təpə sözlərinin birləşməsidir.

QARAVULTƏPƏ. Cəlilabad r. Bax: Qaraultəpə.

QARADƏRƏ. Cəlilabad r. Toponimin tərkibindəki qara sözü «böyük» anlayışını bildirir. Qaradərə Böyük dərə deməkdir.

QARAULDAŞ ZİRVƏSİ. Yardımlı r. Qaraul (qaravul) sözü «gözətçi», «keşikçi» və daş isə «qaya» mənasındadır.

QARAYAR ÇAYI. Cəlilabad r. Hidronimik obyekt adındakı qara torpağın rəngini, yar isə «yarğan» deməkdir.

QARAYAR DƏRƏSİ. Gəlilabad r. Oronim qara, yar (yar-gan) və dərə sözlərinin birləşməsidir.

QARAYAR GÖLÜ. Cəlilabad r. Coğrafi ad Qarayar kənd adı və «gölü» sözlərindən ibarətdir. Bax: Qarayar kəndi.

QARAYAR KƏNDİ. Cəlilabad r. Qarayar kəndi «Böyük Yarğanda salınan kənd» mənasındadır.

QARA YOXUŞ. Cəlilabad r. Oronim qara və yoxuş topokomponentlərinin birləşməsindən yaranmışdır.

QARAZƏNCİR KƏNDİ. Cəlilabad r. Kəndin əvvəlki adı Andreyevka olmuşdur. Oykonim 1847-ci ildə Orenburq quberniyasından rus əhalisinin buraya zorla köçürülərək məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsinin adı 1992-ci ildən sonra dəyişdirilərək əvvəlki kimi Qarazəncir adlandırılmışdır.

QARBALACA ÇAYI. Cəlilabad r. Yerli sakinlər qarbalaca sözünü «kiçik», «balaca» mənasında işlədirlər. Qarbalaca çayı Kiçik çay deməkdir.

QARDAŞXAN DƏRƏSİ. Cəlilabad r. Oronim Qardaşxan şəxs adı və dərə termininin birləşməsindən yaranmışdır.

QARĞALIQ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsinin adın-dakı qarqa (karqa) türkdilli tayfalardan birinin adıdır.

QARQULU KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı qarqulu (qargı) bitki adıdır.

QASIM ARXI. Lənkəran r. Hidronim Qasım şəxs adı və arx sözlərinin birləşməsindən yaranmışdır.

QASIMBƏYLİ DİKİ. Cəlilabad r. Dik yerli şivədə «sərt qalxma», «təpə» anlayışını bildirir.

QASIMBƏYLİ KƏNDİ. Cəlilabad r. Oykonim Qasım şəxs adı və «li» etnik mənsubiyyət bildirən şəkilçinin birləşməsindən yaranmışdır.

QASIMLI İSTİLİ. Masallı r. Hidronim Qasımlı kənd adı və istil sözlərindən əmələ gəlmişdir. Bax: Qasımlı kəndi.

QASIMLI KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi Şahsevənlərin bir qolu olan Qaraqasımlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

QARAKÖŞKÜ QALA XARABALIĞI. Cəlilabad r. Köşk onu tikdirən Elxanı hökmdarı Qazan Xan Mahmudun adını daşıyır.

QAZANDAĞ. Yardımlı r. Dağ xarici görünüşünə (qazana oxşamasına) görə belə adlanır.

QAZANQOŞA ZİRVƏSİ. Cəlilabad r. Zirvə sayının qoşa (iki) olması və qazana oxşadığından belə adlandırılmışdır.

QAZIMA ÇAYI. Cəlilabad r. Qazima çayı «Yatağı dərin çay» mənasındadır.

QESKON KƏNDİ. Lerik r. Toponim talış dilində ges (kes) «sıx», «bir-birinə bitişik», «yaxın», kon isə «evlər» sözlərindən düzəlmişdir.

QƏĞOY KƏNDİ. Lerik r. Oykonim talış dilində kə (qə) – «ev», göy (qoy) «yer», «məkan» mənasındadır.

QƏDİMKÜÇƏ KƏNDİ. Lerik r. Oykonim Qədim şəxs adı, küçə Azərbaycan dilində «məhəllə», «kənd» deməkdir. Qədim küçə Qədim kənd mənasındadır.

QƏZVİNOBA KƏNDİ. Masallı r. Oykonimin ilk sakinləri İranın Qəzvin vilayətindən köçüb gəlmə olmasından belə adlanır.

QƏDİRLİ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı Qədir şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

QƏLƏBİN KƏNDİ. Lerik r. Coğrafi ad Azərbaycanca qala komponentindən və talışca bin «alt», «dib», «ətək» sözlərindən ibarətdir.

QƏLƏSƏR DAĞI. Lerik r. Qələ «qala» sözünün tələffüz forması, sər talış dilində «baş», «yuxarı hissə» mənasındadır.

QƏRİBLƏR KƏNDİ. Masallı r. Oykonimin keçmiş adı Siyobırov olmuşdur. («Siyov» komponenti talışca «qara», bir «tikanlıq», ov isə «su» deməkdir). Qərib şəxs adı və lər etnik mənsubiyyət bildirən şəkilçidir.

QIZYURDU ZİRVƏSİ. Lerik r. Oronimin tərkibindəki komponentlərdən qız «əlçatmaz», «alınmaz», «hündür dağ», yurd komponenti isə «müvəqqəti, yaşayış yeri» mənasındadır.

QİLƏDƏRƏ KƏNDİ. Lerik r. Oykonim Qillidərə adından təhrifdir. Yaşayış məntəqəsi gil və dərə sözlərinin birləşməsindən yaranmışdır.

QILQILOV BULAĞI. Lerik r. Toponim Qılqılov kənd adı və bulaq sözlərinin birləşməsidir. Bax: Qılqılov kəndi.

QILQILOV KƏNDİ. Lerik r. Coğrafi adın tərkibindəki qılqıl talış dilində «qaynayan», «pıqqıldayan» və ov isə «su» deməkdir.

QIRX QIZ QUYUSU. Masallı r. Bu coğrafi ad haqqında yerli sakinlərdən olan 97 yaşlı Əsədulla baba belə bir rəvayət söyləyir ki, guya vaxtilə Ərkivan kəndində yaşayan qəddar bir xan öz hərəmxanasında olan qırx qızı ondan imtina etdiklərinə görə quyuya tökdürüb məhv etmişdir.

QIRXINCI KİLOMETR KƏNDİ. Lerik r. Lənkəran şəhəri ilə Lerik qəsəbəsi arasındakı avtomobil yolunun 40-cı kilometrliyində salınan kənd.

QIŞLAQ DÜZƏNLİYİ. Masallı r. Oronim qışlaq (müvəqqəti yaşayış yeri) və düzənlik sözlərinin birləşməsindən ibarətdir.

QIŞLAQ KƏNDİ. Lerik r. Qışlaq və kənd sözlərinin birləşməsindən yaranmış kənd

QIYASLI DƏRƏSİ. Cəlilabad r. Coğrafi ad Qiyas şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçi və dərə sözlərinin birləşməsidir.

QIYASLI KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Qiyas şəxs adı və «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

QIZILAĞAC KƏNDİ. Masallı r. Qızılağac yaşayış məntəqəsi türk mənşəli qızılağac tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır.

QIZILAĞAC KÖRFƏZİ. Masallı və Lənkəran rayonları Qızılağac körfəzi. Bax: Qızılağac kəndi.

QIZILAĞAC QORUĞU. Lənkəran və Masallı rayonları. Qoruq 1926-cı ildən yasaqlıq, 1929-cu ildən sonra isə dövlət qoruğu adlanır və Qızılağac körfəzinin adını əks etdirir. Bax: Qızılağac kəndi.

QIZ QALASI. Lerik r. Qız qalası «alınmaz», «bakirə» qala anlayışını bildirir.

QIZLAKÜCƏ MƏHƏLLƏSİ. Masallı r. Yaşayış məntəqəsi Qızılavar kəndindən köçüb gəlmiş bir qrup əhalinin məskunlaşması nəticəsində yaranmışdır.

QIZ TƏPƏSİ. Cəlilabad r. Rəvayətə görə, təpədə bir qızın öldürülməsinə görə təpə belə adlandırılmışdır.

QIZYURDU DAĞI. Lerik r. Oronim qız və yurd sözlərinin birləşməsindən yaranmışdır.

QOCABƏYLİ HAMARI. Cəlilabad r. Toponim Qocabəyli nəsil adı, hamar «düzənlik» sözlərindən əmələ gəlmişdir.

QOŞMALYAN KƏNDİ. Lerik r. Oykonimin düzgün yazılışı Qasimalıyan olmalıdır. Kəndin adı Qasimalı şəxs adı və qədim türk dillərində cəmlilik bildirən «yan» - lər şəkilçisindən ibarətdir. Qoşmalıyan Qasimalılar kəndi deməkdir.

QOTURLU MİNERAL BULAĞI. Masallı r. Hidronim qoturlu və mineral bulaq sözlərinin birləşməsidir.

QOVAQ DİBİ BULAQ. Yardımlı r. Toponim qovaq ağac növü və dibi sözlərinin birləşməsindən yaranmışdır.

QOZLU BULAQ. Cəlilabad r. Ətrafında çoxlu qoz ağacları olan bulaq mənasındadır.

QU GÖLÜ. Cəlilabad r. Hidronim qu quş adı və göl sözlərinin birləşməsidir.

QULUBƏYİN ATI UÇAN QAYA. Lənkəran r. Qaya orada baş vermiş hadisənin (Qulubəyin atının uçması hadisəsini) adını əks etdirir.

QULUDAŞ DAĞI. Yardımlı r. Coğrafi ad Qulu şəxs adı və daş «qaya» sözlərindən yaranmışdır.

QUMBASI KƏNDİ. Lənkəran r. Toponim «qumluq ərazinin başlandığı sahədə salınan kənd» mənasındadır.

QURUÇAY. Cəlilabad r. Quruçay suyu yay fəslində quru-yan çay deməkdir.

QURUDƏRƏ. Cəlilabad r. Qurudərə suyu yay fəslində olmayan dərə mənasındadır.

QUZEY DAĞ. Cəlilabad r. Dağ adındakı quzey termini «günəş şüası qismən az düşən», «şimal» anlayışını bildirir. Quzey dağ «Günəş şüası az düşən dağ» deməkdir.

L

LALLAR KƏNDİ. Cəlilabad r. Lallar tayfa adıdır.

LAMAN KƏNDİ. Lerik r. Laman nəsil adıdır. Laman nəslə şahsevənlər tayfasının qollarından biridir.

LAZI DƏRƏSİ. Lerik r. Oronim lazı (laz) tayfa adı və dərə sözlərinin birləşməsindən yaranmışdır.

LERİK DƏRƏSİ. Lerik r. Coğrafi ad Lerik qəsəbə adı və dərə sözlərinin birləşməsindəndir.

LERİK ŞƏHƏR TIPLİ QƏSƏBƏSİ. Lerik r. Adın talış dilində «bataqlıq», lək «sucaq» sözü ilə bağlı əmələ gəlməsi ehtimal olunur.

LERİKSƏRU ÇAYI. Lerik r. Coğrafi ad Lerik qəsəbə adı, talış dilindəki sər «baş» və ru «çay» sözlərindən ibarətdir.

LƏJ KƏNDİ. Lənkəran r. Ləj sözü yerli xalq coğrafiya termini olub, talış dilində «sulu yer» deməkdir.

LƏKƏR ÇAYI. Lerik və Lənkəran rayonları. Hidronim Ləkər kənd adı və çay sözlərinin birləşməsidir. Bax: Ləkər kəndi.

LƏKƏR KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi rayondakı Şilavar kəndindən köçüb gəlmiş bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır.

LƏKİN KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsinin düzgün yazılışı Ləkan formasında olmalıdır. Coğrafi ad Lək etnonimi və fars dilində cəmlilik bildirən «an» şəkilçisindən ibarətdir. Lək tayfasının məskən saldığı kənd.

LƏLƏDULAN KƏNDİ. Lerik r. Kənd adındakı Lələ şəxs adı və dulan (dolan) monqol mənşəli tayfa adıdır.

LƏLƏKƏPEŞTƏ KƏNDİ. Astarə r. Toponim Lələ şəxs adı, talış dilində kə «ev», «kənd» və peştə «təpə», «yüksəklik» sözlərindən yaranmışdır.

LƏLƏKƏRAN KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi Lələ şəxs adı, talış dilində kə «ev» komponentlərindən və cəm anlayışını bildirən on şəkilçisindən ibarətdir.

LƏNKƏRAN ÇAYI. Lənkəran r. Hidronim Lənkəran şəhər adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Lənkəran şəhəri.

LƏNKƏRAN OVALIĞI. Lənkəran r. Coğrafi ad Lənkəran şəhər adı və ovalıq sözünün birləşməsidir.

LƏNKƏRAN ŞƏHƏRİ. Lənkəran r. Oykonim talış dilindəki lenə (lənə) «qamış», «qamışlıq», «qamış bitən yer» və kəran «evlər» komponentlərindən ibarət olub «qamışlı evlər» mənasındadır.

LƏNGAN KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adı ləng fars dilində «yavaş» və «an» cəm şəkilçisi birləşməsindən yaranmışdır.

LƏNGAN QAMIŞLIĞI. Masallı r. Coğrafi ad Ləngan kənd adı və qamışlıq sözlərinin birləşməsindən yaranmışdır. Bax: Ləngan kəndi.

LƏMƏR ÇAYI. Lerik r. Hidronim Ləmər şəxs adı və çay termininin birləşməsindən əmələ gəlmişdir.

LƏPƏK TƏPƏSİ. Lerik r. Ləpək talış dilində «çılpaq, bitkisiz yastı ərazi» deməkdir. Ləpək təpə, Çılpaq təpə mənasını verir.

LƏPƏY DÜZƏNLIYİ. Cəlilabad r. Ləpəy sözü «hamar səth» «düzənlik» mənasındadır. Ləpəy düzənliyi hamar düzənlik mənasındadır.

LƏRMƏRUD ÇAYI. Lerik r. Lərmə talış dilində «dayaz» və rud isə «çay» deməkdir. Lərmərud Dayaz çay mənası verir.

LƏRMƏRUD KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı Lərmə və rud sözlərinin birləşməsidir. Bax: Lərmərud çayı.

LƏT DƏRƏSİ. Cəlilabad r. Oronim lət bitki adı ilə dərə sözünün birləşməsindən yaranmışdır.

LƏZİR KƏNDİ. Yardımlı r. Ləzir şəxs adıdır.

LƏZRAN ÇAYI. Cəlilabad r. Hidronim Ləzran kənd adı ilə çay sözünün birləşməsidir. Bax: Ləzran kəndi.

LƏZRAN KƏNDİ. Cəlilabad r. Ləzran Orand tayfasının tirələrindən biridir.

LİƏZİ KƏNDİ. Astara r. Liəzi talış dilində «sacaq yer», «bataqlıq» deməkdir (Bataqlıqda salınan kənd).

LİMƏRD ZİRVƏSİ. Yardımlı r. Toponim Limərd dağ adı və zirvə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Limərd dağı.

LİMƏRD DAĞI. Yardımlı r. Coğrafi adın tərkibindəki lü talış dilində «kiçik çay» və mard (mərd)-tayfa adıdır.

LİRDƏ DƏRƏSİ. Lerik r. Lirdə sözü talış dilində «bataqlıq», «sacaq yer» mənasındadır.

LİSƏYN ƏKİN. YERİ. Lerik r. Lisəyn sözü talış dilində «yamacda düzənlik yer» deməkdir (Yamacda əkin yeri).

LİVƏDİRGƏ KƏNDİ. Lerik r. Oykonim talış dilində lu «kiçik çay», «və» birləşdirici şəkilçi və dirgə (qədim Driq mahalının) adından ibarətdir.

LOBİR KƏNDİ. Astara r. Kənd adı Lubər sözünün təhrif olunmuş variantıdır. Coğrafi ad talış dilində lu «kiçik çay» və bər «sahil», «kənar» sözlərinin birləşməsindən yaranmışdır.

LODA KƏNDİ. Lerik r. Coğrafi adın tərkibindəki lo talış dilində «qarğa», da (də) isə Azərbaycan dilindəki dərə sözünün təhrif formasıdır. Yaşayış məntəqəsi adının düzgün yazılışı Lodərə olmalıdır. (Qarğa dərəsi).

LÜLƏKƏRAN KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı talış dilində lülə «burulmuş», «bürmələnmiş», kə «ev», və on isə -lar, -lər cəm şəkilisindən ibarətdir.

LÜMƏDƏRƏ. Lerik r. Coğrafi adın tərkibindəki lümə qısa mənasındadır. Lümədərə «qısadərə» deməkdir.

LÜRƏN BATAQLIĞI. Masallı r. Toponim Lürən kənd adı və bataqlıq sözlərinin birləşməsidir. Bax: Lürən kəndi.

LÜRƏN QAMIŞLIĞI. Masallı r. Coğrafi ad Lürən kənd adı və qamışlıq sözlərinin birləşməsindən yaranmışdır. Bax: Lürən kəndi.

LÜRƏN İSTİLİ. Masallı r. Hidronim Lürən kənd adı və istil sözlərinin birləşməsidir. Bax: Lürən kəndi.

LÜRƏN KƏNDİ. Masallı r. Lır (lür) talışca «bataqlıq», «sucaq yer» və ən (on) isə «yer» deməkdir. Bataqlıqda salınan kənd.

LÜTİHAL QAYASI. Lerik r. Coğrafi adın tərkibindəki lüti talış dilində «çılpaq», «bitkisiz» və hal «qaya» deməkdir.

LÜVƏSƏR QALASI. Lənkəran r. Oykonomim Lüvəzər kənd adı və qala sözlərinin birləşməsidir. Bax: Luvəsər kənd.

LÜVƏSƏR KƏNDİ. Lənkəran r. Kənd adındakı lu talış dilində «kiçik çay», «və» birləşdirici sait, sər isə «baş» deməkdir. Çayın mənbəyində salınan kənd mənası verir.

M

MAHMUDAVAR KƏNDİ. Masallı r. Oykonomimin tərkibindəki Mahmud şəxs adı, «a» birləşdirici sait, var isə qədim türk dillərində «kənd» deməkdir.

MAHMUDAVAR SU ANBARI. Masallı r. Hidronim Mah-mudavar kənd adı və su anbarı sözlərinin birləşməsindən yaranmışdır. Bax: Mahmudavar kəndi.

MAMIR ÇAYI. Lerik r. Çay adındakı mamır bitki növünün adıdır (Mamırlı çay).

MAMULĞAN KƏNDİ. Yardımlı r. Mamulğam şəxs adıdır.

MAMUSTA KƏNDİ. Lənkəran r. Oykonomimin düzgün adı Mamu sütə olmalıdır. Mamu talışca «əmi», sütə isə «yanmış yer» deməkdir.

MASALLI ŞƏHƏRİ. Masallı r. Coğrafi adın tərkibindəki Masal şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

MASALLI ŞƏHƏR TIPLİ QƏSƏBƏSİ Masallı r. Bax: Masallı şəhəri.

MARALYURD DAĞI. Yardımlı r. Oronim Məzayurd adından təhrifdir. Məza ərəbcə «otlaq», «örüş» və yurd «məskən, yeri» sözlərinin birləşməsidir (Örüş yurdlu dağ).

MARSO KƏNDİ. Lənkəran r. Yerli sakinlər bu yaşayış məntəqəsi adını moro yazılışında tələffüz edir. Moro rus dilində «göl» deməkdir. (Göl kəndi).

MARZASƏ KƏNDİ. Astarə r. Marz talış dilində «çəltik əkilən ərazidə sərhəd» (mərz), «a» birləşdirici sait, sə (sər) isə «baş» deməkdir.

MASTAİL KƏNDİ. Lerik r. Oykonim Məstəli adından təhrifdir. Məstəli şəxs adıdır.

MAŞXAN KƏNDİ. Astarə r. Coğrafi ad Maxşeyxan adının təhrif formasıdır. Talış dilindəki max «dayanacaq», «düşər-gə», Şeyx dini rütbə və «an» məkan bildirən şəkilçidir.

MAŞLIQ KƏNDİ. Cəlilabad r. Oykonim adındakı maş lobya növü, «lıq» sonluqdur (Maşlıqda salınan kənd).

MEHDİ BULAĞI. Masallı r. Bulaq suyunu kəndə çəkdirən Mehdinin adı ilə adlandırılmışdır.

MEŞƏKƏNARI QƏSƏBƏSİ. Masallı r. Yaşayış məntəqəsi adı meşə, kənarı və qəsəbə sözlərinin birləşməsindən yaranmışdır.

MEŞƏSU MİNERAL BULAĞI. Lənkəran r. Mineral bulaqlar meşədə yerləşdiyindən belə adlandırılmışdır.

MƏCİD MƏHLƏ KƏNDİ. Astarə r. Yaşayış məntəqəsi Məcid şəxs adı, məhəllə və kənd komponentlərinin birləşməsindən yaranmışdır.

MƏDƏTLİ KƏNDİ. Cəlilabad r. Yaşayış məhəlləsi adındakı Mədət şəxs adı «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

MƏHLƏABAD KƏNDİ. Lerik r. Oykonim məhəllə və abad komponentlərinin birləşməsindən ibarət olub, «abad kənd» mənasındadır.

MƏKƏDUL SAHƏSİ. Lerik r. Məkədul talış dilində «qarğıdalı» deməkdir Qarğıdalı ərazisi.

MƏKTƏBHÖNÜ BULAĞI. Lerik r. Coğrafi ad məktəb və talış dilində honu «bulaq» sözlərinin birləşməsindən yaranmışdır.

MƏLİK BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

MƏLİKQASIMLI DAĞI. Cəlilabad r. Toponim Məlikqasımlı kənd adı və dağ sözlərinin birləşməsidir. Bax: Məlikqasımlı kəndi.

MƏLİKQASIMLI KƏNDİ. Cəlilabad r. Məlikqasımlı nəslə Pirembel tayfasının tirələrindən biridir.

MƏLİKLİ KƏNDİ. Yardımlı r. Məlik şəxs adı ilə etnik mənsubiyyət bildirən «li» şəkilçisindən yaranmışdır.

MƏLİKLİ MƏHƏLLƏSİ. Yardımlı r. Oykonim Məlik şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçi və məhəllə sözlərinin birləşməsindən əmələ gəlmişdir.

MƏLİKOBƏ KƏNDİ. Yardımlı r. Coğrafi ad Məlik şəxs adı və oba «müvəqqəti yaşayış məntəqəsi» topokomponentlərinin birləşməsidir.

MƏMMƏDCANLI KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adı Məmmədcan şəxs adından və «lı» etnik mənsubiyyət bildirən şəkilçidən barətdir.

MƏMMƏDHƏSƏN ÖRÜŞÜ. Lənkəran r. Coğrafi ad Məm-mədhəsən şəxs adı və örüş sözlərinin birləşməsindən ibarətdir.

MƏMMƏDHÜSEYN YATAĞI. Lerik r. Coğrafi ad Məmmədhüseyn şəxs adı və yataq «müvəqqəti məskən yeri» sözlərinin birləşməsidir.

MƏMMƏDXANLI KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan Məmmədxanlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində əmələ gəlmişdir.

MƏMMƏDQULU MEŞƏSİ. Lerik r. Toponim Məmmədqulu şəxs adı və meşə sözlərinin birləşməsindən yaranmışdır.

MƏMMƏDOBA KƏNDİ. Masallı r. Oykonom Məmməd şəxs adı və oba «müvəqqəti məskən yeri» sözlərindəndir.

MƏMMƏDRZALI KƏNDİ. Cəlilabad r. Məmmədrza şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

MƏMMƏDRZAKÜÇƏ KƏNDİ. Masallı r. Oykonom adındakı Məm-mədrza şəxs adı və Azərbaycan dilində küçə «məhəllə», «kənd» deməkdir.

MƏZRƏ ƏKİN YERİ. Masallı r. Məzrə ərəb dilində «çəltik əkilən ərazi» deməkdir.

MƏRZƏSAX DAĞI. Lənkəran r. Mərz «sərhəd», «sədd», «ə» birləşdirici sait, sağ «qaya» deməkdir (Sərhəd qaya dağı).

MƏSTƏLİ ŞƏLALƏSİ. Lerik r. Coğrafi ad Məstəli şəxs adı və şələlə coğrafi termininin birləşməsindən ibarətdir.

MƏŞƏDİHÜSEYNLİ KƏNDİ. Cəlilabad r. Oykonom Məşədi dini titul və nəsil bildirən Hüseyinli komponentlərinin birləşməsidir.

MƏŞƏDİLƏR KƏNDİ. Cəlilabad r. Məşədi şəxs adı və «lər» isə cəm şəkilçisidir.

MƏŞƏDİVƏLİLİ KƏNDİ. Cəlilabad r. Məşədivəli şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

MƏTƏLİ ÇAYI. Masallı və Yardımlı rayonları. Hidronim Mətəli nəsil adı və çay topokomponentlərinin birləşməsindən yaranmışdır.

MƏTƏLİ BULAĞI. Masallı r. Hidronim Mətəli nəsil adı və bulaq sözlərinin birləşməsidir. Bax: Mətəli çayı.

MİKAYILLI KƏNDİ. Cəlilabad r. Oykonom adındakı Mikayilli nəsil adıdır.

MİKİ KƏNDİ. Astara r. Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca «dairəvi», «aralıq», ku «dağ» deməkdir (Dairəvi dağ kəndi).

MİKOLAN KƏNDİ. Lənkəran r. Kənd adı Mikayıl adından təhrifdir.

MİSTAN ÇAYI. Lerik r. Coğrafi ad Mistan kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Mistan kəndi.

MİSTAN KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı «Mistan» - şəxs adıdır.

MİŞARÇAY ÇAYI. Cəlilabad r. Mişar qədim türkdilli tayfanın adıdır.

MİŞARÇAY MİNERAL BULAĞI. Cəlilabad r. Coğrafi ad Mişar, çay və mineral bulaq sözlərinin birləşməsindən yaranmışdır. Bax: Mişarçay çayı.

MİŞKİREYİN DƏRƏSİ. Yardımlı r. Toponim Mişkireyin kənd adı və dərə sözlərinin birləşməsidir. Bax: Mişkireyin kəndi.

MİŞKİREYİN KƏNDİ. Yardımlı r. Mülki-Keyin; yəni Re-yin mülkü mənasındadır.

MİRİMLİ DAĞI. Yardımlı r. Oronim Mirimli kənd adı və dağ termininin birləşməsidir. Bax: Mirimli kəndi.

MİRİMLİ KƏNDİ. Yardımlı r. Mirim şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

MİRTƏHMƏZLİ KƏNDİ. Cəlilabad r. Kənd adındakı Mirtəhməz şəxs adı, «li» isə etnik mənsubiyyət bildirən şəkilçidir.

MİRVERDİ QAYA. Lerik r. Qaya orada baş vermiş hadisəni (Mirverdinin qayadan uçaraq ölməsini) əks etdirir.

MİRZƏBALA BATAQLIĞI. Masallı r. Hidronim Mirzəbala şəxs adı və bataqlıq sözlərinin birləşməsindən yaranmışdır.

MİRZƏLİ KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki Mirzəli şəxs adıdır.

MİYANKU MİNERAL BULAĞI. Masallı r. Toponim Miyanku dağ adı və mineral bulaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Miyanku kəndi.

MİYANKU KƏNDİ. Masallı r. Coğrafi ad talışca miyan «orta», «dairəvi» və kü «dağ» sözlərindən ibarətdir (Dağarası kənd).

MİYONDİ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı komponentlərdən mion (miyon) talış dilində «orta», «dairəvi», «mərkəz», di isə «kənd» deməkdir (Dairəvi kənd).

MİYONDİ MƏHƏLLƏSİ. Masallı r. Bax: Miyondi kəndi.

MİYONDİ TƏPƏSİ. Masallı r. Toponim Miyondi kənd adı və təpə sözlərindən yaranmışdır. Bax: Miyondi kəndi.

MOLALAN KƏNDİ. Masallı r. Kənd sakinləri Lerik ra-yonunun eyniadlı Molalan kəndindən köçmədir. Bax: Molalan kəndi.

MOLALAN KƏNDİ. Lerik r. Oykonimin əvvəlki adı Vişə-oba (talışca Meşəoba) olmuşdur. Yaşayış məntəqəsi adındakı molal çay kənarında bitən ağac növüdür, on (an) isə cəmlük bildirən şəkilçidir.

MOLLA HƏSƏNLI DÜZƏNLIYI. Masallı r. Coğrafi adın tərkibindəki molla dini titul, Həsən şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçi və düz (düzənlik) isə coğrafi terminidir. Bax: Molla Həsənli kəndi.

MOLLA HƏSƏNLI KƏNDİ. Masallı r. Coğrafi ad molla -dini titul və Həsənli nəsil adı komponentlərinin birləşməsindən yaranmışdır.

MOLLA KƏND BULAĞI. Lənkəran r. Hidronim Mollakənd kənd adı və bulaq sözlərindən əmələ gəlmişdir. Bax: Mollakənd kəndi.

MOLLA KƏND KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi molla dini rütbə və kənd «yaşayış yeri» komponentlərinin birləşməsindən yaranmışdır.

MOLLALI KƏNDİ. Cəlilabad r. Oykonimin tərkibindəki Mollalı nəsil adıdır.

MOLOJA KƏNDİ. Lənkəran r. Coğrafi adın tərkibindəki molo komponenti talış dilində Azərbaycan dilindəki molla sözünün təhrifidir, ja (jə) isə yer mənasındadır (Molla kəndi).

MONİDİGAH KƏNDİ. Lerik r. Moni (mion) talış dilində «orta», «dairəvi», «mərkəz», di «kənd», gah isə «yer» mənasındadır.

MORANLI KƏNDİ. Cəlilabad r. Moranlı tayfa adıdır.

MOTALYATAQ KƏNDİ. Astara r. Coğrafi ad motal ağac növü və yataq «müvəqqəti məskən yeri» sözlərinin birləşməsindəndir.

MUĞAN DÜZÜ. Cəlilabad r. Düz VII-VIII əsrlərdə mövcud olmuş Muğan adlı şəhərin adını tarixi bir abidə kimi qoru-yub saxlamışdır.

MÜNSİF TƏPƏSİ. Cəlilabad r. Coğrafi ad Munsif şəxs adı və təpə terminindən ibarətdir.

MUSALI KƏNDİ. Cəlilabad r. Toponim Musa şəxs adı ilə «li» etnik mənsubiyyət bildirən şəkilçinin birləşməsindən ibarətdir.

MUSAVAR KƏNDİ. Lerik r. Oykonim tərkibindəki Musa şəxs adı, var isə qədim türk dillərində «kənd» deməkdir.

MURAD İSTİLİ. Masallı r. Hidronim Murad şəxs adı və istil sözlərinin birləşməsindən əmələ gəlmişdir.

MURDAB GÖLÜ. Lənkəran r. Coğrafi ad talış dilindəki Murd «ölü», «iyli» və ab «su» sözlərindən ibarətdir.

MURDAB KƏNDİ. Lənkəran r. Toponim Murdab göl adı və kənd sözlərinin birləşməsindən yaranmışdır.

MURYA KƏNDİ. Lerik r. Murya toponimi Morariya adından təhrifdir. Morariya talışca «ilan yolu» mənasındadır (mor talışca ilan), «ə» (u) birləşdirici sait, ro yol deməkdir (İlan yolunda salınan kənd).

MUSAKÜÇƏ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsinin adı Musa şəxs adı və küçə Azərbaycan dilində «kənd», «məhəllə» sözlərinin birləşməsindən yaranmışdır.

MÜZƏLQO DƏRƏSİ. Lerik r. Talış dilində Müzəlqo «arı pətəyi» deməkdir (Arı pətəyi saxlanılan dərə).

N

NADİRBƏY ƏKİN SAHƏSİ. Masallı r. Əkin sahəsi adındakı Nadirbəy şəxs adıdır.

NADİRŞAH TƏPƏSİ. Cəlilabad r. Oronim Nadirşah şəxs adının və təpə coğrafi terminin birləşməsi nəticəsində yaranmışdır.

NAĞI DƏRƏ ŞƏLALƏSİ. Lerik r. Şəlalə Nağı şəxs adından və dərə topokomponentlərinin birləşməsindən ibarətdir.

NARBAĞI KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adı Azərbaycan dilindəki nar bitki adı və bağı sözlərinin birləşməsindəndir.

NARLIQ DAĞI. Cəlilabad r. Oronim nar bitki adı və dağ termininin birləşməsindəndir.

NARLIQ YAMACI. Yardımlı r. Oronim narlıq və yamac topokomponentlərinin birləşməsindən yaranmışdır.

NEÇİYƏHAL QAYASI. Lerik r. Coğrafi adın tərkibindəki neçiyə talış dilində «canavar», hal isə «qaya» deməkdir (Canavarlı qaya).

NƏCƏF DƏRƏSİ. Lerik r. Oronim Nəcəf şəxs adı ilə dərə topokomponentlərinin birləşməsindəndir.

NƏFTƏLUQ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif ərazilərdən bir qrup rus əhalinin köçüb gələrək bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Nəftəluq sözünün ifadə etdiyi anlayış məlum deyildir.

NƏHMƏT TƏPƏSİ. Masallı r. Oronim Nəhmət şəxs adı və təpə topokomponentinin birləşməsindəndir.

NƏRGİZ TƏPƏSİ. Cəlilabad r. Coğrafi ad Nərgiz bitki adından və təpə xalq coğrafi terminindən ibarətdir.

NƏRİMANABAD ŞƏHƏR TIPLİ QƏSƏBƏSİ. Lənkəran r. Keçmiş adı Sara (sarı) yaşayış məntəqəsi olmuşdur. Yaşayış məntəqəsi 1957-ci ildən sonra görkəmli dövlət və partiya xadimi Nəriman Nərimanovun (1875-1925) xatirəsini əbədiləşdirmək məqsədilə belə adlandırılmışdır.

NƏRİMAN ƏKİN YERİ. Cəlilabad r. Əkin yeri adındakı Nəriman şəxs adıdır.

NƏZƏROBA ÇAYI. Masallı r. Nəzər şəxs adı, oba «müvəqqəti yaşayış yeri» və çay coğrafi terminidir. Bax: Nəzəroba k. (Masallı r.).

NƏZƏROBA KƏNDİ. Masallı r. Oykonom Nəzər şəxs adı və oba sözünün birləşməsindən yaranmışdır.

NİNƏLOV ÇAYI. Masallı r. Hidronim Ninəlov kənd adı və çay sözlərinin birləşməsindəndir. Bax: Ninəlov kəndi.

NİNƏLOV DƏRƏSİ. Masallı r. Oronim Ninəlov kənd adı və dərə terminin birləşməsindən yaranmışdır. Bax: Ninəlov kəndi.

NİNƏLOV KƏNDİ. Masallı r. Oykonimin düzgün yazılışı Ninələvu olmalıdır. Kəndin adı talış dilindəki nil azat ağacının adı, «ə» birləşdirici sait və ləvu ağac sözlərindən ibarətdir (Nilağacli kənd).

NİSƏQƏLƏ KƏNDİ. Yardımlı r. Nisə talış dilində «quzey» (şimal) və qala sözlərinin birləşməsindən yaranmışdır (Quzeyqala kəndi).

NİSAƏDİ KƏNDİ. Lerik r. Kəndin keçmiş adı Milə olmuşdur. Nisa (Niso) talış dilində «quzey», «ə» birləşdirici sait, di isə «kənd» deməkdir (Quzey kənd).

NİSA TƏPƏSİ. Lerik r. Oronim Nisa kənd adı ilə təpə sözlərinin birləşməsindəndir. Bax: Nisa kəndi (Quzeytəpə).

NİSLİ KƏNDİ. Lerik r. Coğrafi ad Nisolu (Nisəli) adından təhrifdir. Niso (nisa) talış dilində «quzey», lu (li) «yamac» deməkdir.

NİSOƏDİ KƏNDİ. Lerik r. Niso talış dilində «quzey», «ə» birləşdirici sait və di «kənd» deməkdir.

NİSOHONİ BULAĞI. Lerik r. Niso «quzey» və honi «bulaq» sözlərinin birləşməsindəndir (Quzeybulaq).

NİSOVIŞƏ MEŞƏSİ. Lerik r. Niso talışca «quzey» və vişə «meşə» sözlərindən yaranıb «quzey meşəsi» mənasındadır.

NİYATİK İSTİLİ. Masallı r. Hidronim Niyatik şəxs adı və istil sözlərinin birləşməsindəndir.

NODA KƏNDİ. Lerik r. Oykonim Norudi adından təhrifdir. Yaşayış məntəqəsi adı talış dilindəki no (noru) «yeni», «təzə» və di «kənd» sözlərindən ibarət olub Yeni kənd, Təzə kənd mənasındadır.

NOYABUD KƏNDİ. Astara r. No «yeni», «təzə», «ya» birləşdirici komponent və abud (vud) «yer» sözlərinin qovuşmasındandır.

NOVƏŞTƏRU ÇAYI. Astara r. Nov «qayıq» və ya «gəmi», asta (əstə) «sındıran» və ru «çay» sözlərinin birləşməsindən yaranmışdır. «Qayıq sındıran çay» mənasındadır.

NOVRUZALLI KƏNDİ. Cəlilabad r. Əslində Novruzəlilidir Novruzalı şəxs adı, «lı» etnik mənsubiyyət bildirən sonluq-dur. Keçmiş adı Şərbətali olmuşdur.

NUKUS QALASI. Lerik və Astara rayonları. Nukus qalası eramızın IV-V əsrlərində inşa olmuş və yadellilərə qarşı mübarizədə xüsusi rol oynamışdır. Nukus şəxs adıdır.

NUKUS QALASI DAĞI. Lerik və Astara rayonları. Oronim Nukus qala adı və dağ sözlərinin birləşməsindən yaranmışdır.

NURAVUD KƏNDİ. Lerik r. Nu talış dilində «yeni», «təzə», «ra» birləşdirici şəkilçi, vud (bud) «yer», «məskən» sözlərindən ibarət olub, «yeni yurd» deməkdir.

NURU QOBUSU. Masallı r. Coğrafi ad Nuru şəxs adı və qobu xalq coğrafi termininin birləşməsindən yaranmışdır.

NUSOMURYA KƏNDİ. Yardımlı r. Kənd adı Nəsamara adından təhrifdir. Oykönim talış dilində nəsa «güney» və mara «örüş», «otlaq» sözlərindən ibarətdir (Güney örüşdə salınan kənd).

NÜVƏDİ KƏNDİ. Lerik r. Nuvə talış dilində «yeni», «təzə» və di «kənd» mənasındadır (Yenikənd).

NÜVƏDUZ QALASI XARABALIĞI. Lerik r. Qala xarabalığı adındakı Nüvə talışca «yeni», «təzə» və Azərbaycan dilindəki «düz», «düzənlik» mənasındadır.

NÜCÜ KƏNDİ. Lerik r. Bu ad talış dilindəki nu «yeni», «təzə» və cü «arx» sözlərindəndir. Yeni arx sahilində salınmış kənd deməkdir (Yeni arxlı kənd).

O

OCAQ MARDOVİRƏSİ QAYASI. Lerik r. Ocaq şəxs adı, mardo talışca «ölən», virəsi isə «yer» mənasındadır (Ocağın öldüyü qaya).

OCAQLI KƏNDİ. Cəlilabad r. Kənd adı Ocaqqulu adından təhrifdir. Oykönim adındakı «Ocaqqulu» şəxs adıdır.

ODUN DƏRƏSİ. Cəlilabad r. Coğrafi ad odun və dərə sözlərinin birləşməsindəndir.

ODURAKƏRAN DAĞI. Yardımlı r. Oronim Odurakəran kənd adı və dağ coğrafi termininin birləşməsindən yaranmışdır. Bax: Odurakəran kəndi.

ODURAKƏRAN KƏNDİ. Yardımlı r. Oykönim Ürdükəran adının təhrif olunmuş variantıdır. Yaşayış məntəqəsi adı talış dilindəki ürdü «qamış» və kəran «evlər», «kənd» sözlərinin birləşməsindən yaranmışdır (Qamış evli kənd),

ODURAKƏRAN MİNERAL BULAĞI. Yardımlı r. Hidronim Odurakəran kənd adı və mineral bulaq sözlərinin birləşməsindəndir. Bax: Odurakəran kəndi.

OĞRUBULAQ KƏNDİ. Cəlilabad r. Kənd adı Uyğurbulaq adından təhrifdir. Yaşayış məntəqəsi uyğur tayfa adı və bulaq sözünün birləşməsindəndir.

OJAKƏRU ÇAYI. Astara r. Coğrafi adın tərkibindəki oj talışca «açıq», «ə» (a) birləşdirici sait, kə «ev», ru «çay» deməkdir.

OJAKƏRAN KƏNDİ. Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki oj «açıq», «ə» (a) bitişdirici sait, kəran «evlər» sözlərindən yaranmışdır.

OLXOVKA KƏNDİ. Lənkəran r. Coğrafi adın əvvəlki adı Gomusovan olmuşdur. Yaşayış məntəqəsi adı XIX əsrin sonlarında rusların bu yerdə məskunlaşması ilə əlaqədar olaraq yaranmışdır. Olxovka sözü rus dilində «qızılacağı çəngəlliyi» (ərazi) deməkdir.

ONCƏKƏLƏ DÜZÜ. Masallı r. Coğrafi ad Oncəkələ (Ən-cəqala) topokomponenti və düzü toponimik terminin birləşməsindən ibarətdir. Bax: Oncəkələ kəndi.

ONCƏKƏLƏ İSTİLİ. Masallı r. Hidronim Öncəkələ (Ən-cəqala) komponenti və istil sözünün birləşməsidir. Bax: Öncəkələ kəndi.

ONCƏKƏLƏ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi Əncəqala adından təhrifdir. Kənd adı qırçaqların əncə (incə) tayfa adından və qala komponentindən ibarətdir.

ONCƏKƏLƏ QALA XARABALIĞI YERİ. Masallı r. Bax: Öncəkələ kəndi.

ONİKİHEKTARLIQ ƏRAZİ. Cəlilabad r. Ərazi sahəsinin ölçüsünə (12 hektar olduğuna) görə belə adlandırılmışdır.

ORAND KƏNDİ. Lerik r. Oykonim XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orand tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

ORATLI BULAĞI. Cəlilabad r. Oratlı Oriyatlı adından təhrifdir. Bulaq monqol mənşəli oriyat tayfasının adı ilə adlandırılmışdır.

ORATLI OTURAN YER. Masallı r. Yer orada müvəqqəti məskən salmış oratlı (oriyatlı) tayfasının adındandır.

ORDAHAL KƏNDİ. Lerik r. Oykonimin əvvəlki adı Ərakit olmuşdur. Orda (urdu) talış dilində «qamış», «qarğı» və hal isə «qaya» deməkdir (Qamışlı qaya kəndi).

ORUC QAYALIĞI Lerik r. Coğrafi ad orus və qayalıq sözlərinin birləşməsidir.

OVRA KƏND YERİ. Yardımlı r. Kənd yeri adı talış dilindəki ov «su» sözündən və məkan bildirən «ra» (fars dilində ram) sonluğundan ibarətdir.

OVRA MİNERAL BULAĞI. Yardımlı r. Hidronim Ovra kənd adı və mineral bulağı sözlərindəndir. Bax: Ovra kənd yeri.

OSAKÜÇƏ KƏNDİ. Lənkəran r. Coğrafi adın düzgün yazılışı Osyaküçə olmalıdır. Yaşayış məntəqəsi adı talış dilində osya «dəyirman» və Azərbaycan dilində küçə «kənd», «məhəllə» sözlərindən yaranıbdir (Dəyirmanlı kənd).

OSAKÜÇƏ ÖRÜŞÜ. Lənkəran r. Coğrafi ad Osaqüçə (Osyaküçə) kənd adı və «örüş» sözlərinin birləşməsidir. Bax: Osaqüçə kəndi.

OSNAKƏRAN KƏNDİ. Yardımlı r. Osin talış dilində «dəmir» və kəran isə «evlər» deməkdir.

OSNAQAKÜÇƏ OBA KƏNDİ. Lerik r. Osaqa talış dilində «dəmirçi» və küçə Azərbaycan dilində «kənd», «məhəllə» deməkdir. Dəmirçilər kəndi.

OSNAQAHONU BULAĞI. Lerik r. Osaqa talış dilində «dəmirçi», honu (oni) «bulaq» mənasındadır (Dəmirçi bulağı).

OSYADƏRƏ KƏNDİ. Lerik r. Oykonim osyo talışca «də-yir-man» və dərə komponentlərindən ibarətdir. Osyadərə Dəyirman dərəsi deməkdir.

OSYAKUNANT MEŞƏSİ. Lerik r. Meşə adındakı osya talış dilində «dəyirman», kunant isə «ətrafı», «kənarı» deməkdir.

OSYARU ÇAYI. Lerik r. Coğrafi ad talış dilində osya «də-yirman» və ru (rud) «çay» sözlərinin birləşməsindən yaranmışdır (Dəyirman çayı).

OVALA KƏNDİ. Astara r. Talış dilində ov «su», «a» birləşdirici sait və «la» (lə) «sahə», «hissə» mənasındadır (Sulukənd).

Ö

ÖKÜ DAĞI. Yardımlı r. Oronim Ökü kənd adı və dağ sözlərinin birləşməsindəndir. Bax: Ökü kəndi.

ÖKÜ KƏNDİ. Yardımlı r. Ökü qədim türk dillərində «ma-ğa-ra», «zağa» deməkdir.

ÖKÜ MAĞARASI. Yardımlı r. Mağarada aparılan arxeoloji qazıntılar bu mağaranın eramızdan əvvəl V-IV minilliklərə aid olmasını aşkarlamışdır. Bax: Ökü kəndi.

P

PALANQMORDA ÇAYI. Astara r. Hidronim Pələngmorda dağ adı və çay sözlərinin birləşməsindəndir. Bax: Palanq-morda dağı.

PALANQMORDA DAĞI. Astara r. Oronimin düzgün adı Pələngmordə olmalıdır. Coğrafi ad Azərbaycan dilindəki palanq (pələng) və talış dilində morda (mördə) «ölmüş» sözlərindən ibarətdir (Pələng ölən dağ).

PALANQMORDA DƏRƏSİ. Astara r. Oronim Palanq-morda (Pələngmordə) dağ adı və dərə sözlərinin birləşməsindəndir. Bax: Palanqmorda dağı.

PALIDLI QUZEYİ. Masallı r. Coğrafi ad palıd ağac növü-nün adı və quzey termininin birləşməsindən ibarətdir.

PAMBAN DAĞI. Lənkəran r. Pamban dağ adı Pambəband adından təhrifdir. Pambə talış dilində «yumşaq süxur» və band «dağ» deməkdir.

PAMBƏYİ KƏNDİ. Lənkəran r. Coğrafi ad Pambəyi şəxs adı və kənd komponentlərinin birləşməsindən yaranmışdır.

PAMBƏYİ SU ANBARI. Lənkəran r. Hidronim Pambəyi kənd adı və su anbarı sözlərindən ibarətdir. Bax: Pambəyi kəndi.

PAMBƏYİ TƏPƏSİ. Lənkəran r. Oronim Pambəyi kənd adı ilə təpə termininin birləşməsindəndir. Bax: Pambəyi kəndi.

PANAVANT (PANABAND) DAĞI. Lerik r. Panavant dağ adı Panaband adından təhrifdir. Dağ adı talış dilindəki pan «enli», «a» birləşdirici sait, band «dağ» sözlərindəndir (Enlidağ).

PANƏHAL QAYASI. Lerik r. Qaya talış dilində olan pan «enli», «ə» birləşdirici sait və hal «qaya» sözlərindən ibarətdir (Enliqaya).

PARAKƏND KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adı Azərbaycan dilindəki para və kənd sözlərinin birləşməsindəndir.

PAŞAQOL DAĞI. Lerik r. Dağ adı Paşaağıl adından təhrifdir. Paşa şəxs adı, ağıl «mal-qara, davar saxlanılan yer» deməkdir.

PENDİ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı pen talış dilində «yuxarı» və di «kənd» mənasındadır (Yuxarı kənd).

PENSƏR ÇAYI. Astara r. Coğrafi ad Pensər kənd adı ilə çay sözünün birləşməsindəndir. Bax: Pensər kəndi.

PENSƏR KƏNDİ. Astara r. Pensər kənd adının tərkibindəki pen talış dilindəki «yuxarı» və sər «baş», «hündür» sözlərindəndir (Yuxarıbaş kəndi).

PEŞTƏSƏR DAĞI SİLSİLƏSİ. Yardımlı r. Talış dilində peştə «təpə», «yüksəklik» və sər «baş», «zirvə» deməkdir.

PEŞTƏSƏR DƏRƏSİ. Yardımlı r. Oronim Peştəsər kənd adı və dərə sözlərinin birləşməsindəndir. Bax: Peştəsər dağ silsiləsi.

PEŞTƏTÜK KƏNDİ. Lerik r. Talış dilində peştə «təpə», «yüksəklik» və tük «bicar», «çəltik əkilən yer» deməkdir.

PETROVKA KƏNDİ. Cəlilabad r. Rusiyanın Tambov vilayətindən zorla köçürülmüş əhalisi tərəfindən 1848-ci ildə Azərbaycana gətirilmiş əhalinin məskunlaşdığı kənd.

PƏLƏNG BULAĞI. Cəlilabad r. Coğrafi ad pələng heyvan adı ilə «bulaq» sözlərinin birləşməsindən yaranmışdır.

PƏLƏNGƏHAL QAYASI. Astara r. Toponimin tərkibindəki pələng heyvan adı, «ə» birləşdirici sait, hal talışca «qaya» deməkdir (Pələng qayası).

PƏLƏNKÜŞTƏ MƏHƏLLƏSİ. Masallı r. Toponimin tərkibindəki pələng heyvan adı, küştə isə talışca «öldürülən» deməkdir (Pələng öldürülən məhəllə).

PƏLİKƏŞ ÇAYI. Astara r. Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) «iki yamac arasındakı dərədən axan kiçik çay» sözlərindən ibarətdir (Pələng çayı).

PƏLİKƏŞ KƏNDİ. Astara r. Oykonim Pəlikəş çay adı və kənd sözlərindən əmələ gəlmişdir. Bax: Pəlikəş çayı.

PƏRDİLİ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi XVIII əsrin ortalarında Göyçay qəzasında yaşamış Pərdili nəslinin köçüb burada məskunlaşması nəticəsində yaranmışdır.

PİABOLİLÇAY. Lerik r. Hidronimin düzgün yazılış variantı Piəboliçay olmalıdır. Coğrafi adın tərkibindəki Piə talış dilində «böyük», boli «qardaş» və Azərbaycan dilindəki çay komponentlərindən ibarətdir. (Böyük qardaş çayı).

PİADİÇAY. Lənkəran r. Toponim talış dilində pia «yuxarı», di «kənd» və Azərbaycan dilindəki çay sözlərindən yaranmışdır (Yuxarı kənd çayı).

PİYAKƏNARUD ÇAYI. Astara r. Hidronimin tərkibindəki komponentlərdən piyə (piə) talışca «böyük», kənar «sahil» və rud «çay» deməkdir. (Böyükçay).

PİRCANA İSTİLİ. Masallı r. Hidronim Pircana yaşayış məntəqəsi adı ilə istil sözlərinin birləşməsidir. Bax: Pir-cana kəndi.

PİRCANA KƏNDİ. Masallı r. Yaşayış məntəqəsinin adındakı Pircana şəxs adıdır.

PİREMBEL DAĞI. Yardımlı r. Oronim Pirembel kənd adı ilə dağ sözünün birləşməsindən yaranmışdır. Bax: Pirembel kəndi.

PİREMBEL KƏNDİ. Yardımlı r. Pirembel tayfa adıdır.

PİRƏ XƏNCƏR TƏPƏSİ. Cəlilabad r. Pirə Xəncər tarixi-mədəniyyət abidəsidir.

PİRƏSORA KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adındakı pir «ocaq», «ibadət yeri», «ə» birləşdirici sait və Sura isə şəxs adıdır.

PİR HƏSƏN OCAĞI. Cəlilabad r. Toponimin tərkibindəki pir «ibadət yeri», Həsən şəxs adıdır.

PİR HÜSEYN OCAQ YERİ. Masallı r. Ocaq yeri orada dəfn olunmuş din xadimi şeyx Hüseyinə görə belə adlanır.

PİRSƏ ÇAYI. Cəlilabad r. Coğrafi ad pir «ocaq» və talış dilindəki sə «üst», «baş tərəf» sözlərinin birləşməsidir (Baş ocaq çayı).

PİŞİK DAŞI DAĞI. Lerik r. Oronim pişik heyvan adı ilə daş termininin birləşməsindən yaranmışdır.

PİYƏKÜÇƏ KƏNDİ. Pe (piyə) talış dilində «yuxarı» «ə» birləşdirici sait və küçə Azərbaycan dilində «kənd», «məhəllə» deməkdir (Yuxarı məhəllə kəndi).

PİRZƏKÜÇƏ KƏNDİ. Lerik r. Coğrafi ad Pirza şəxs adı və küçə «məhəllə», «kənd» sözlərindəndir.

PORNAYIM KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Pornayım tayfa adıdır.

PORSOVA KƏNDİ. Yardımlı r. Coğrafi adın tərkibindəki pors komponentinin ifadə etdiyi anlayış məlum deyil, ova isə «oba», «müvəqqəti yaşayış yeri», «məskən» mənasındadır.

PORSOVA OCAĞI. Cəlilabad r. Toponim Porsova kənd adı və ocaq sözlərindən ibarətdir. Bax: Porsova kəndi.

PRİVOLNOYE KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi çarizmin milli siyasəti ilə əlaqədar olaraq Rusiyanın Mərkəzi quberniyasından köçüb gələn əhalinin 1839-cu ildə Lənkəran bölgəsində məskunlaşması nəticəsində yaranmışdır. Privolnoye sözünün lüğəti mənası «azad», «sərbəst» deməkdir.

PUNA ÇÖKƏKLİYİ. Lerik r. Coğrafi ad puna talış dilində «yarpız» və Azərbaycan mənşəli çökəklik sözlərinin birləşməsindən yaranmışdır (Yarpızlı çökəklik).

R

RAMAZANLI DƏRƏSİ. Masallı r. Oronim Ramazanlı məhəllə adı və dərə sözlərinin birləşməsidir.

RAMAZANLI İSTİLİ. Masallı r. Coğrafi ad Ramazanlı məhəllə adı ilə istil (yerli coğrafi termin olub kiçik su anbarı mənasındadır) sözlərinin birləşməsindən yaranmışdır.

RAMAZANLI MƏHƏLLƏSİ. Masallı r. Coğrafi adın tərkibindəki Ramazan şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçi və məhəllə yaşayış yeri, kənd deməkdir.

RAMAZANLI TƏPƏSİ. Masallı r. Oronim Ramazanlı məhəllə adı və təpə termininin birləşməsidir.

RAZDAR ÇÖKƏKLİYİ. Lerik r. Coğrafi ad razdar (qızıl-ağac) bitki adı və çökəklik termininin birləşməsindən yaranmışdır.

RAZQOV KƏNDİ. Lerik r. Rəz (raz) talış dilində «qora», «cır üzüm tənəyi», qo isə «yer» deməkdir. Coğrafi adın düzgün yazılışı Rəzqo olmalıdır (Üzümlü kənd).

REQONU BULAĞI. Lerik r. Reqoni sözünün mənası Çinqıllı bulaq deməkdir (req talışca «çinqıl», onu «bulaq»).

RƏZƏVÜL ÇAYI. Lerik r. Hidronim Rəzəvül kənd adı və çay sözlərinin birləşməsidir. Bax: Rəzəvül kəndi.

RƏZƏVÜL KƏNDİ. Lerik r. Rəzəvül talışca «tənək», «üzüm əkilən sahə», «üzümlük» mənasındadır.

RƏZİ ƏKİN YERİ. Lerik r. Coğrafi ad Rəzi şəxs adı və əkin topokomponentlərinin birləşməsidir.

RƏZVAN KƏNDİ. Lənkəran r. Rəz (raz) talış dilində «cır üzüm tənəyi», «qora» və van «yer» deməkdir.

RIVOS QAYASI. Lerik r. Oronim adındakı rivos sözü talış dilində «tülkü» deməkdir (Tülkü qayası).

RIVƏDİLƏ KƏNDİ. Astarə r. Coğrafi ad talış dilində və «ön tərəf», rı (ro) «yol», dılə «qabaq», «ön tərəf» sözlərindən ibarətdir (Yolqabağı kəndi).

RİNƏ KƏNDİ. Astarə r. Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində «çay kənarı», «çay sahili» deməkdir (Çay kənarı kənd).

RUDƏKƏNAR KƏNDİ. Astarə r. Rud talış dilində «çay», «ə» birləşdirici sait və kənar, sahil komponentlərindən ibarətdir (Çay sahili kənd).

RUDƏKƏNAR KƏNDİ. Masallı r. Bax: Rudəkənar kəndi.

RVARUD ÇAYI. Lerik r. Hidronim Rovərud adından təhrifdir. Ro talış dilində «yol», və «kənar», rud «çay» mənasındadır (Yol kənarı çay).

RVARUD KƏNDİ. Lerik r. Oykonim Rvarud çay adı və kənd sözlərinin birləşməsindən yaranmışdır. Bax: Rvarud (Rovərud) çayı.

RVO KƏNDİ. Lənkəran r. Coğrafi ad Rūə (Rüvə) kənd adından təhrifdir. Rüvə (Ruvo) talış dilində ru «çay» və və (vo) «yer», «ərazi» sözlərindən ibarətdir (Çay yerində salınan kənd).

RVO ZAVODU KƏNDİ. Lənkəran r. Oykonimin düzgün adı Riv zavodu kəndi olmalıdır. Yaşayış məntəqəsi Riv kənd adı, zavod və kənd sözlərinin birləşməsidir.

RZAQULU ŞƏLALƏSİ. Lerik r. Şəlalə adındakı Rzaqulu şəxs adıdır.

RZAHONİ BULAĞI. Lerik r. Bulaq Rza şəxs adından və talışca honi «bulaq» sözlərinin birləşməsindən yaranmışdır (Rza bulağı).

RZAHONİ DƏRƏSİ. Lerik r. Coğrafi adın tərkibindəki Rza şəxs adı, honi talış dilində «bulaq» və dəre xalq coğrafi termindir. Bax: Rzahoni bulağı.

S

SABİRABAD KƏNDİ. Cəlilabad r. Təklə tayfasına məxsus balabəyli, haqverdili və digər ailələrin məskunlaşması nəticəsində Balabəyli kəndi yaranmışdır. 1950-ci illərdən sonra yaşayış məntəqəsinin adı dəyişdirilərək Azərbaycanın görkəmli satirik şairi M.Ə.Sabirin (1862-1911) xatirəsini əbədiləşdirmək məqsədilə Sabirabad adlandırılmışdır.

SADAT BULAĞI. Masallı r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

SADATLI KƏNDİ. Cəlilabad r. Sadat şəxs adı və -lı etnik mənsubiyyət bildirən şəkildir.

SAXALABARAN DAĞI. Yardımlı r. Coğrafi adın düzgün yazılışı Səhalabaran olmalıdır. Talış dilindəki sə «üç», hal «qaya», «a» birləşdirici sait və baran isə «yüksəklik» deməkdir (Üç qaya dağı).

SAXALABARAN ZİRVƏSİ. Yardımlı r. Bax: Saxalabaran dağı.

SAMALYOT DÜŞƏN DAĞ. Lerik r. Vov k. Dağda təyyarə qəzaya uğradığına görə belə adlandırılmışdır. Dağın düzgün adı Təyyarə düşən dağ olmalıdır.

SANQADƏRƏ BULAĞI. Lerik r. Sanq talış dilində «daş», «a» birləşdirici sait və dəre coğrafi termindir.

SARA YARIMADASI. Lənkəran r. Yarımada 1929-cu ildən başlayaraq Xəzər dənizinin səviyyəsinin aşağı enməsi nəticəsində yaranmışdır. Bəzi xəritə və ədəbiyyatda Sarı (sara) yarımadası yazılışlarında rast gəlinir. Sara sözü qədim türk dillərində «bataqlıq» anlayışını bildirir.

SARDİNƏHONİ BULAĞI. Lerik r. Sardinə talış dilindəki— soyuq – və «honı» (honu) - bulaq deməkdir. Sardinəhonı bulaq – Soyuq bulaq.

SARXANLI KƏNDİ. Cəlilabad r. Sarxan şəxs adı və «lı» etnik mənsubiyyət bildirən şəkildir.

SARIBULAQ QAYASI. Cəlilabad r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır. Sarı şəxs adıdır.

SARIBULAQ BULAĞI. Yardımlı r. Coğrafi ad sarı və bulaq sözlərinin birləşməsindən ibarətdir. Bax: Sarıbulaq (Cəlilabad r.).

SARIBULAQÇAY. Yardımlı r. Hidronimin tərkibindəki sarı topokomponenti rəng, bulaq «çəşmə», «içməli su» və çay sözlərinin birləşməsindəndir.

SARICƏFƏRLİ KƏNDİ. Masallı r. Sarı Cəfər şəxs adı və «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

SARIDAĞ DAĞI. Yardımlı r. Sarı sözü dağ süxurlarının rəngini bildirir.

SARİQAYA. Yardımlı r. Oronim sarı süxurların rəngi və qaya sözlərinin birləşməsindəndir.

SARİZİRVƏ. Yardımlı r. «Sarı rəngdə olan zirvə» anlayışını bildirir.

SARP DAĞI. Yardımlı r. Sarp sözü qədim türk dillərində «uçqun» deməkdir (Uçqun dağ).

SEBANİBAND DAĞI. Lerik r. Se komponenti «üç», ban qədim türk dillərində «yüksəklik», «i» birləşdirici səs, band isə «dağ» mənasındadır (Üç yüksək dağ).

SEFƏ ÇALASI. Lerik r. Oronimin tərkibindəki sef talış dilində «alma» və çala sözlərinin birləşməsindən yaranmışdır (Almalı çala).

SEFƏHİ DƏRƏSİ. Lerik r. Sef talışca «alma», «ə» birləşdirici sait, hi «əkin yeri» deməkdir (Almalı əkin yeri).

SELƏKƏRAN KƏNDİ. Astara r. Yaşayış məntəqəsinin tərkibindəki sel «sel olan yer», «ə» birləşdirici sait, kəran talışca «evlər» mənasındadır.

SEPARADI KƏNDİ. Lənkəran r. Bax: Separadı kəndi.

SEPARADI KƏNDİ. Yardımlı r. Se talış dilində «üç», para «hissə» və di «kənd» deməkdir (Üç para kənd).

SEPARADI SU ANBARI. Lənkəran r. Hidronim Separadı kənd adı və su anbarı sözlərinin birləşməsindəndir. Bax: Separadı kəndi.

SERƏPOJƏ DAĞI. Yardımlı r. Serə talış dilində «əzgil ağa-cı», pojə komponenti isə «yamac» deməkdir (Əzgilli yamac dağı).

SERƏQƏVOL MEŞƏSİ. Lerik r. Serə talış dilində «əzgil», qəvol isə «dərə» deməkdir (Əzgilli dərə meşəsi).

SEYBƏTİN İSTİLİ. Masallı r. Hidronim «Seybətın» kənd adı və istil sözlərinin birləşməsindən yaranmışdır. Bax: Seybətın kəndi.

SEYBƏTİN KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adı Seyfəddin adından təhrifdir. Oykönim adındakı Seyfəddin şəxs adıdır.

SEYDAN ÇAYI. Lənkəran r. Çay Seyid dini titul və ya şəxs adı komponentinin və «an» cəm şəkilçisinin birləşməsindən yaranmışdır.

SEYDƏKƏRAN KƏNDİ. Lənkəran r. Seyid komponenti dini titul və ya şəxs adı, «ə» birləşdirici səs, kəran talış dilində «evlər» deməkdir.

SEYİDBAZAR KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi Seyid (Seyidlər) tayfa adı və bazar sözlərinin birləşməsindən yaranmışdır. Kəndin düzgün adı Seyidlər bazar kəndi olmalıdır.

SEYİD BULAĞI. Lənkəran r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

SEYİDLƏR DƏRƏSİ. Cəlilabad r. Oronim Seyidlər kənd adı və dərə coğrafi termininin birləşməsindən yaranmışdır.

SEYİDLƏR KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adındakı Seyidlər tayfa adıdır.

SƏFƏRƏLİ BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

SƏFƏRXAN DƏRƏSİ. Lənkəran r. Oronim Səfərxan şəxs adı və dərə termininin birləşməsindəndir.

SƏFƏRXAN QUZEYİ. Lerik r. Səfərxan şəxs adı, quzey isə xalq coğrafi termini olub «Günəş şuası az düşən ərazi» deməkdir.

SƏFƏRKÜCƏ MƏHƏLLƏSİ. Lerik r. Oykonom Səfər şəxs adından və Azərbaycan dilində küçə və məhəllə sözlərinin birləşməsindəndir.

SƏHƏLQAYA. Lerik r. Səhəl komponenti talış dilində «qırmızı» deməkdir. Səhəlqaya Qırmızı qaya.

SƏKƏŞAM KƏNDİ. Astara r. Səkə komponenti fars dilindəki səkən sözündən olub «ev», «məskən», «yaşayış yeri», şam topokomponenti isə qədim türk dillərində «yüksəklik», «hündürlük» mənasındadır (Yüksəkdə yerləşən kənd).

SƏLİVƏ KƏNDİ. Astara r. Oykonom talış dilində sə (sı) «qırmızı» və livə «yarpaq» sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur).

SƏLİVƏBƏND DAĞI. Masallı r. Coğrafi ad sə, livə və bənd (band) topokomponentlərinin birləşməsindən yaranmışdır. Bax: Səlivə kəndi.

SƏLİM BULAĞI. Lənkəran r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

SƏLİM KÖMBƏSİ. Lənkəran r. Səlim şəxs adı, kömbə isə yerli xalq coğrafi termini olub «2-3 metr hündürlüyündə olan ərazi» mənasındadır.

SƏNCƏRU ÇAYI. Astara r. Toponim Səncər kənd adı və ru talış dilində «çay» sözlərinin birləşməsindəndir. Çayın düzgün adı Cəncərru olmalıdır.

SƏNCƏRƏDİ KƏNDİ. Astara r. Səncər şəxs adı, «ə» birləşdirici fonem, di isə «kənd» deməkdir (Səncər kəndi).

SƏPNƏKARAN KƏNDİ. Lənkəran r. Səpə talış dilindəki «yuxarı», nə birləşdirici, -lar, -lər cəm şəkilçisindən və kəran «evlər» mənasındadır (Yuxarı kənd).

SƏRA ÇAYI. Lerik r. Sə talış dilində «baş» və ra (rü) «çay» komponentlərindən yaranaraq «böyük sulu çay» deməkdir.

SƏRCUVAR KƏNDİ. Masallı r. Sərcu şəxs adı, var isə qədim türk dillərində «kənd» mənasındadır (Sərcu kəndi).

SƏRDAR BABA BULAĞI. Lənkəran r. Hidronim Sərdar baba adı və bulaq komponentlərindən ibarətdir.

SƏRDARHONI BULAĞI. Lerik r. Hidronim Sərdar şəxs adından və talış dilində olan honı «bulaq» sözlərinin birləşməsindən ibarətdir (Sərdar bulağı).

SƏRÇİVAR KƏNDİ. Masallı r. Oykonimin tərkibindəki sər komponenti fars (talış) dilində «təpə», «zirvə», «yüksəklik» mənasında, «çi» birləşdirici şəkilçi, var komponenti isə qədim türk dillərində «yurd», «məskən», «kənd» mənasındadır (Təpədə yerləşən kənd).

SƏRƏK KƏNDİ. Astarə r. Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır.

SƏRHƏDABAD KƏNDİ. Cəlilabad r. Oykonim Sərhəd şəxs adı və abad «abadlaşdırmaq» sözlərinin birləşməsindən yaranmışdır.

SƏRİNBULAQ BULAĞI. Lənkəran r. Sərin bulaq suyu soyuq olan bulaq mənasındadır.

SƏRİNBULAQ KƏNDİ. Lənkəran r. Oykonim sərin və bulaq komponentlərinin birləşməsindən yaranmışdır.

SƏRZOKULƏT ÇAYI. Lerik r. Hidronim Sərzo şəxs adı və talış dilindəki kulət «kol-kosdan təmizlənən yer» sözündən ibarətdir.

SİĞDAŞ ÇAYI. Masallı r. Hidronim Sığdaş kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Sığdaş kəndi.

SİĞDAŞ DƏRƏSİ. Masallı r. Oronim Sığdaş kənd adı və dərə termininin birləşməsindən əmələ gəlmişdir. Bax: Sığdaş kəndi.

SİĞDAŞ KƏNDİ. Masallı r. Coğrafi ad talış dilindəki sığ «daş» komponentindən və Azərbaycan dilində eyni mənanı kəsb edən «daş» topoforantlarının birləşməsindən yaranmışdır.

SİĞDAŞ SU ANBARI. Masallı r. Hidronim Sığdaş çay adı və su anbarı sözlərinin birləşməsindən yaranmışdır. Bax: Sığdaş kəndi.

SİM KƏNDİ. Astarə r. Coğrafi adın tərkibindəki sım sözü talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır.

SİĞINCAK KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adı Sö–hüb–can adından təhrifdir. Kənd adındakı Söhubcan şəxs adıdır.

SİRİQ DAĞI. Yardımlı r. Oronim Sırıq kənd adı və dağ termininin birləşməsindən yaranmışdır. Bax: Sırıq kəndi.

SİRİQ KƏNDİ. Yardımlı r. Sırıq panavand tayfasının tirələrindən birinin adıdır.

SİBİRDÜ DAĞI. Lerik r. Siber (siver) monqol dillərində «cəngəllik», «bataqlıq», du (dı) iran dillərində «kənd» deməkdir. Toponim düzgün adı Siverdi dağı olmalıdır.

SİBİRDÜ KƏND YERİ. Lerik r. Bax: Sibirdu dağı.

SİFƏKƏRAN KƏNDİ. Lerik r. Sif (sef) talış dilində «alma», «ə» birləşdirici sait, və kəran «evlər», «kənd» deməkdir (Almalı kənd).

SIHƏKƏRAN KƏNDİ. Astara r. Coğrafi adın düzgün yazılışı Siğəkəran olmalıdır. Oykonim talış dilində siğ «daş», «ə» birləşdirici sait, kəran isə «evlər», «kənd» deməkdir (Daşlı kənd).

SIĞALONU KƏNDİ. Astara r. Siğ talış dilindəki «daş», «a» birləşdirici sait, lonu (lonə) «bulaq» mənasındadır (Daşlı bulaq kəndi).

SIĞALONU MİNERAL BULAĞI. Lerik r. Bax: Siğalonu kəndi.

SIXARU ÇAYI. Astara r. Siğ talış dilində «daş», «ə» (a) birləşdirici sait, ru «çay» mənasındadır. Hidronimin düzgün adı Sığəruçay olmalıdır (Daşlı çay).

SİNOVLİÇAY. Lənkəran r. Coğrafi ad Sinovli kənd adı və çay coğrafi termininin birləşməsindən yaranmışdır. Bax: Sinovli kəndi.

SİNOVLİ KƏNDİ. Lənkəran r. Si talış dilində «su dolmuş», «o» birləşdirici sait və bil (vil) «su daşqını» sözlərinin birləşməsindən ibarətdir. Oykonimin düzgün yazılışı Siobil olmalıdır (Su basmış kənd).

SİOKER DAĞI. Astara r. Dağ adı Siyo (sıya) talış dilində «qara» və ker «yarğan», «uçurum» sözlərindən ibarətdir. Sioker «qara yarğan» mənasındadır.

SİPIYƏDƏRƏ. Astara r. Toponim talış dilində sipi «ağ», «yə» birləşdirici şəkilçi və dərə sözlərinin birləşməsindən yaranmışdır (Ağdərə).

SİPIYƏDƏRƏ ÇAYI. Astara r. Hidronim Sipiyədərə və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Sipiyədərə (Ağdərə çayı).

SİPIYƏƏLFƏTİK KƏNDİ. Astara r. Talış dilində sipi «ağ», «yə» birləşdirici şəkilçi, əlfə (ələf) bitki adı və tik «çəltik əkin sahəsi», «bücarlıq» sözlərindən ibarətdir.

SİPIYƏPART KƏNDİ. Astara r. Toponim talış dilində sipi «ağ», «yə» birləşdirici şəkilçi, part (pard) isə «körpü» sözlərindən ibarətdir (Ağ körpü kəndi).

SİPIYƏT KƏNDİ. Astara r. Oykonim adındakı sipi talış dilində «ağ», «yə» (yət) birləşdirici sonluqdur. Bax: Sipiyədərə dərəsi (Ağkənd).

SİRƏBİL DÜZÜ. Masallı r. Coğrafi ad Sirəbil yaşayış məntəqəsi adı və düzənlik sözlərinin birləşməsindəndir.

SİRƏBİL KƏNDİ. Masallı r. Coğrafi adın düzgün yazılışı Sirəbır olmalıdır. Sı talış dilində «qırmızı», «rə» bizcə, birləşdirici şəkilçi, bir isə «tikanlıq» deməkdir (Qırmızı tikanlıq-da salınan kənd).

SİYABLI KƏNDİ. Lənkəran r. Talış dilində siyo (siya) «qara» və bili «sulu yer», «sucaqlıq» mənasındadır. Toponimin düzgün adı Siyabili olmalıdır (Qara sulu yer).

SİYAKEŞ KƏNDİ. Astara r. Siyo (siya) talış dilində «qara», keş «çayın qolu» deməkdir.

SİYAKU DAĞI. Astara r. Coğrafi adın tərkibində Sıya talış dilində «qara», ku «dağ» deməkdir (Siyaku Qaradağ mənasında).

SİYAKU ÇAYI. Astara r. Hidronim Siyaku dağ adı ilə çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Siyaku kəndi.

SİYAKU KƏNDİ. Astara r. Bax: Siyaku kəndi.

SİYAVAR ARXI. Lənkəran r. Coğrafi ad Siyavar kənd adı ilə arx sözlərinin birləşməsindəndir. Bax: Siyavar kəndi.

SİYAVAR DƏRƏSİ. Lənkəran r. Oronim «Siyavar» kənd adı və «dərə» sözlərinin birləşməsindəndir. Bax: Siyavar kəndi.

SİYAVAR KƏNDİ. Lənkəran r. Siyo (siya) talış dilində qara, var qədim türk dillərində «kənd» deməkdir (Qarakənd).

SİYAVAR KÖMBƏ. Lənkəran r. Kömbə yerli xalq coğrafiya termini olub, 2-3 metr hündürlüyə malik olan ərazidir.

SİYƏTÜK KƏNDİ. Astara r. Talış dilində siyə (siya) «qara», tük «çəltik əkilən sahə», «biçarlıq» deməkdir (Qara biçarlıq kəndi).

SİYOOVHONI BULAĞI. Siyo talışca «qara», ov «su», honi «bulaq» deməkdir (Qarasulu bulaq).

SİYOOVİRO YOLU. Lerik r. Talış dilində siyo «qara», ov «su», «i» birləşdirici səs, ro isə «yol» deməkdir.

SİYOV BULAĞI. Yardımlı r. Hidronim talış dilində Siyo (siya) «qara», ov «su» komponentlərinin birləşməsindəndir. Bax: Siyov kəndi (Qarasu kəndi).

SİYOV KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin düzgün adı Siyoov kəndi olmalıdır. Talış dilində siyo «qara», ov «su» deməkdir (Qarasu kəndi).

SOLQARD KƏNDİ. Yardımlı r. XVIII-XIX əsr mənbələrində Solqarda kəndi adlanırdı. Kənd Anzov kəndindən köçüb gəlmiş bir qrup ailənin Solqard adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.

SOLTANKƏND KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi Soltan şəxs adı və kənd sözlərindən ibarətdir.

SOLTAN TƏPƏSİ. Lerik r. Coğrafi ad Soltan şəxs adı və təpə komponentinin birləşməsindəndir.

SORU KƏNDİ. Lerik r. So talış dilində «təsərrüfat» və ru «çay» deməkdir.

SORUÇAY ÇAYI. Lerik r. Coğrafi ad Soru kənd adı və çay coğrafiya termininin birləşməsindən yaranmışdır. Bax: Soru kəndi.

SPYEREQON KƏNDİ. Lerik r. Sipi talış dilində «ağ», req «daş», «cinqıl» və cəm şəkilçisi mənasında olan «on» sonluğundan ibarətdir (Ağdaş kəndi). Kəndin düzgün adı Sipireqon olmalıdır.

SUDAŞARU ÇAYI. Lənkəran r. Hidronim Azərbaycan dilində sudaşar və talış dilində ru «çay» sözlərinin birləşməsindəndir. Toponimin düzgün yazılışı Sudaşarru olmalıdır.

SUKYAŞ ÇAYI. Lənkəran r. Ad talış dilində siyo «qara» sözünün təhrif olunmuş su formantından və kəş «çay qolu» sözlərindən ibarətdir.

SULUÇEŞMƏ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi sulu və çeşmə sözlərindən ibarətdir.

SULUFLU TƏPƏ. Lerik r. Toponim suluf «çəltik əkilən sahədə bitən bitki adı» və təpə sözlərinin birləşməsindən yaranmışdır.

SUMAQLI TƏPƏ. Masallı r. Coğrafi ad sumaq bitki adı və təpə topokomponentlərin birləşməsindəndir.

SÜPARİBAĞ KƏNDİ. Astara r. Yaşayış məntəqəsinin adındakı si komponenti talış dilində «qırmızı», pori «yer» və Azərbaycan dilindəki bağ sözlərindəndir. Oykonimin düzgün adı Sipurıbağ olmalıdır.

SÜTƏMURDOV KƏNDİ. Lənkəran r. Sütə «yanmış» və murdov (mördov) «bataqlıq» sözlərindən ibarətdir. Yanmış bataqlıq deməkdir.

SÜTƏDİMƏ ÖRÜŞÜ. Lerik r. Coğrafi ad talış dilində «yanmış», dimə isə «yamac» sözlərindəndir (Yanmış yamac örüşü).

SVETLAYA ZARYA KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi 1852-ci ildə Rusiyanın Tambov vilayətindən Azərbaycana köçürülmüş rus ailələri tərəfindən salınmışdır.

Ş

ŞABANLI DAĞI. Cəlilabad r. Oronim Şabanlı kənd adı və dağ sözlərinin birləşməsindəndir. Bax: Şabanlı kəndi.

ŞABANLI KƏNDİ. Cəlilabad r. Şaban şəxs adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

ŞAHAQAC KƏNDİ. Astara r. Yaşayış məntəqəsi Astara rayonunun Bursult kəndindən bir qrup əhalinin köçüb indiki Şahaqac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır.

ŞAHSUBA MİNERAL BULAĞI. Lənkəran r. Mineral bulağın adındakı Şahsuba kənd adıdır. Hazırda həmin kəndin xarabalıqları mövcuddur.

ŞAĞLAKÜÇƏ KƏNDİ. Lənkəran r. Coğrafi adın düzgün yazılışı Şəğolaküçə olmalıdır. Şəğol talış dilində «çaqqal», «a» birləşdirici sait, küçə isə Azərbaycan dilində «kənd», «məhəllə» deməkdir.

ŞAĞLAKÜÇƏ MEŞƏSİ. Lənkəran r. Toponim Şağlaküçə kənd adı və meşə sözlərindəndir. Bax: Şağlaküçə kəndi.

ŞAĞLAKÜÇƏ ÖRÜŞÜ. Lənkəran r. Coğrafi ad Şağlaküçə kənd adı və örüş sözlərinin birləşməsidir. Bax: Sağlaküçə kəndi.

ŞAQLAZUZƏ KƏNDİ. Astara r. Talış dilində şaqla (səğol) «çaq-qal», zuzə «ulaşan» deməkdir (Çaqqal ulaşan kənd).

ŞAĞLƏSƏR KƏNDİ. Lənkəran r. Şəğol talış dilində «çaqqal» və ser «əzgil» bitkisinin adıdır. Kəndin düzgün adı Sağlaser olmalıdır.

ŞALƏ KƏNDİ. Yardımlı r. Şala sözünün monqol dilində «takır», «quru», «şoran» mənasında olması ehtimal olunur.

ŞAH SƏFİ BULAĞI. Masallı r. Bulaq suyunu kəndə çəkdirən şəxs – Səfəvi hökmdarı Şah Səfinin (1629-1642) adı ilə bağlıdır.

ŞAMÜSTÜ YER. Masallı r. Şam qədim türk dillərində «hündür yer», «yüksəklik» deməkdir.

SATIRLIÇAY ÇAYI. Cəlilabad r. Hidronim Şatırlı kənd adı ilə çay sözlərindədir. Bax: Şatırlı kəndi.

ŞATIRLI KƏNDİ. Cəlilabad r. Oykonim qədim türkdilli şatır tayfasının indiki ərazidə məskunlaşması nəticəsində əmələ gəlmişdir.

ŞATIROBA KƏNDİ. Masallı r. Oykonim şatır tayfa adı və oba «müvəqqəti məskən yeri» komponentlərinin birləşməsidir. Bax: Şatırlı kəndi.

ŞAVQO KƏNDİ. Astara r. Şav (şəv) Talış dilində «gecə», qo «yer» deməkdir.

ŞEYTAN QUYUSU. Masallı r. Coğrafi ad şeytan və quyru sözlərinin birləşməsidir.

ŞƏFƏQLİ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adı rəmzi olaraq şəfəqli «işıq saçan» mənasındadır.

ŞƏHİDLƏR BULAĞI. Masallı r. Bulağın suyu Vətən torpağı uğrunda öz canlarını qurban vermiş Ərkivanlı şəhidlərinin xatirəsini əbədləşdirmək məqsədilə çəkilmişdir.

ŞƏHRİYAR KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adındakı «Şəhriyar» şəxs adıdır.

ŞƏHRİYAR KƏNDİ. Cəlilabad r. Keçmiş adı Pokrovka kəndi olmuşdur. Kənd 1873-cü ildə çarizmin milli siyasəti ilə əlaqədar olaraq Rusiyanın Mərkəzi Quberniyasının Pokrovka kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmışdır. 1992-ci ildə görkəmli Azərbaycan şairi Məhəmməd Şəhriyarın (1906-1988) şərəfinə adlandırılmışdır.

ŞƏKƏRBAĞI ARXI. Lənkəran r. Coğrafi ad Şəkərbağı kənd adı və arx sözlərinin birləşməsindən yaranmışdır. Bax: Şəkərbağı kəndi.

ŞƏKƏRBAĞI KƏNDİ. Lənkəran r. Oykonim şəkər qamışı plantasiyası olan ərazidə salındığından belə adlandırılmışdır. Şəkərbağı «şəkər qamışı əkilən ərazi» mənasındadır.

ŞƏKƏR BULAĞI. Masallı r. Toponim Şəkər şəxs adı və bulaq termininin birləşməsindən yaranmışdır.

ŞƏMƏTÜK KƏNDİ. Astara r. Şam qədim türk dillərində «çayın burulduğu yerdə əmələ gətirdiyi qövsvari düzən yer», «ə» birləşdirici sait və tük talışca «çəltik əkilən yer», «çəltik tarlası» deməkdir. Oykönim düzgün adı Şamətuk olmalıdır.

ŞƏRƏFƏ BATAQLIĞI. Masallı r. Hidronim Şərəfə kənd adı və bataqlıq sözlərindən yaranmışdır.

ŞƏRƏFƏ İSTİLİ. Masallı r. Coğrafi ad Şərəfə kənd adı və istil sözlərindəndir.

ŞƏRƏFƏ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsinin adı Şərəfəbad adından təhrifdir. Oykönim Şərəf şəxs adı və abad «abadlaşdırmaq» sözlərinin birləşməsindən yaranmışdır.

ŞIXAKƏRAN KƏNDİ. Lənkəran r. Oykönim keçmiş adı Xeyləkəran olmuşdur. Mənası «Şeyx evləri» deməkdir.

ŞIXAMƏHƏLLƏ KƏNDİ. Astara r. Coğrafi ad Əmir Şeyx şəxs adı və məhəllə termininin birləşməsindəndir.

ŞIXHÜSEYNLİ KƏNDİ. Yardımlı r. Şeyx Hüseyin şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir. Kəndin düzgün adı Şeyx Hüseyinli olmalıdır.

ŞIXIMPEŞTƏ KƏNDİ. Astara r. Oykönim şıx (Şeyx) və talış dilində peştə «təpə», «yüksək yer» sözlərindən ibarətdir.

ŞIXLAR ÇAYI. (QODMAN DAİRƏSİ). Masallı r. Hidronim Şıxlar kənd adı və çay coğrafi termininin birləşməsindən yaranmışdır. Bax: Şıxlar kəndi.

ŞIXLAR DAĞI (QODMAN DAİRƏSİ). Masallı r. Oronim Şıxlar kənd adı və dağ sözlərindəndir. Bax: Şıxlar kəndi.

ŞIXLAR DƏRƏSİ (QODMAN DAİRƏSİ). Masallı r. Coğrafi ad Şıxlar kənd adı və dərə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Şıxlar kəndi.

ŞIXLAR DÜZÜ (YEDDİOYMAQ DAİRƏSİ) Masallı r. Toponim Şıxlar kənd adı və düz termininin birləşməsidir.

ŞIXLAR KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi şıx (şeyx) titul (dini savadlı şəxslərə deyilir) komponenti və «lar» cəm şəkilçisinin birləşməsindəndir.

ŞIXLAR KƏNDİ (YEDDİOYMAQ DAİRƏSİ). Masallı r. Bax: Şıxlar kəndi.

ŞIXLAR İSTİLİ (YEDDİOYMAQ DAİRƏSİ). Masallı r. Hidronim Şıxlar kənd adı və İstil (kiçik su anbarı) sözlərinin birləşməsindəndir.

ŞIXLAR KƏNDİ. Yardımlı r. Bax: Şıxlar kəndi.

ŞIXLAR KƏNDİ (QODMAN DAİRƏSİ). Masallı r. Bax: Şıxlar kəndi.

ŞİR-ŞİR BULAĞI. Masallı r. Bulaq suyunun səs təqlidinə görə belə adlandırılmışdır. Şır-şır bulaq «suyu səs küylü», «səs salan bulaq» mənasındadır.

ŞİR-ŞİR BULAĞI. Cəlilabad r. Bax: Şır-şır bulaq.

ŞİLƏVAR KƏNDİ. Lənkəran r. Şilə komponenti talış dilində «çökək», «çuxur», var isə qədim türk dillərində «kənd» deməkdir.

ŞİLƏVƏNGƏ DAĞI. Cəlilabad r. Oronim Şiləvəngə kənd adı və dağ sözlərinin birləşməsidir. Bax: Siləvəngə kəndi.

ŞİLƏVƏNGƏ DƏRƏSİ. Cəlilabad r. Oronim Siləvəngə kənd adı və dərə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Şiləvəngə kəndi.

ŞİLƏVƏNGƏ KƏNDİ. Cəlilabad r. Toponim talış dilindəki şilə «çubuqla hörülmüş bənd», məkan bildirən və sözlərdən və gə şəkilçisindən ibarətdir.

ŞİLƏVƏNGƏ KƏNDİ. Yardımlı r. Bax: Şiləvəngə kəndi.

ŞİLİM DÜZÜ. Lənkəran r. Coğrafi ad Silim kənd adı və düzənlik sözlərinin birləşməsidir. Bax: Şilim kəndi.

ŞİLİM KƏNDİ. Lənkəran r. Coğrafi ad Şillim adından təhrifdir. Yaşayış məntəqəsi adındakı Şillim sözü talış dilində «dənizin ləpədöyən» mənasındadır (Ləpədöyən kənd).

ŞİNƏBƏND KƏNDİ. Lerik r. Yaşayış məntəqəsinin adındakı şin talış dilində «qum», «ə» birləşdirici sait və bənd (band) isə «dağ» deməkdir.

ŞİNƏPƏDƏRƏ ÇAYI. Masallı r. Toponimin tərkibindəki şinəp Azərbaycan dilində bitki adı, «ə» birləşdirici sait və dərə coğraf terminidir.

ŞİNGƏDULAN KƏNDİ. Lerik r. Türk dillərində şengi «dağın yalı» və monqol mənşəli dolan isə tayfa adıdır.

ŞİRMƏMMƏD ÖRÜŞÜ. Masallı r. Adonim Şirməmməd şəxs adı və örüş «ərazi» sözlərindən ibarətdir.

ŞİRİNSU KƏNDİ. Lənkəran r. Coğrafi ad şirin, su və kənd topokomponentlərinin birləşməsidir.

ŞİYƏKƏRAN KƏNDİ. Astara r. Şiyə komponenti dini təriqəti bildirir, kəran isə talışca «kənd», «evlər» deməkdir. Şiyəkəran kəndi «Şiyələr məskunlaşan kənd» mənasındadır.

ŞİYƏKƏRAN KƏNDİ. Lənkəran r. Bax: Şiyəkəran kəndi.

ŞİRÖLƏN DÜZ. Toponim şir heyvan adı, ölən və düzənlik sözlərinin birləşməsidir.

ŞİŞNAVAR DAĞI. Yardımlı r. Şişnavar sözünü yerli sakinlər «yoğun», «gombul» mənasında işlədirlər. Şişnavar dağı Dairəvi dağ, Gombul dağ deməkdir.

ŞONACOLA KƏNDİ. Lerik r. Toponim Sonaçala adından təhrifdir. Talış dilində Şona «çoban» və Azərbaycan mənşəli çala «çökək yer» deməkdir.

ŞONƏKON KƏNDİ. Lənkəran r. Toponim Sonakon adından təhrifdir. Oykonim talış dilində şona «çoban», kon isə «evlər», «kənd» deməkdir.

ŞORBAÇI BULAĞI. Cəlilabad r. Coğrafi ad Şorbaçı kənd adı və bulaq terminindən ibarətdir. Bax: Şorbaçı kəndi.

ŞORBAÇI KƏNDİ. Cəlilabad r. Şorbaçı Qaraqaşlı tayfasının tirələrindən biridir.

ŞORDƏRƏ ÇAYI. Lerik r. Coğrafi ad şor, dərə və çay sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Şordərə dərəsi.

ŞORDƏRƏ DƏRƏSİ. Lerik r. Oronim şor, dərə və çay sözlərinin birləşməsi nəticəsində əmələ gəlmişdir.

ŞORBULAQ BULAĞI. Cəlilabad r. Hidronim şor və bulaq topokomponentlərinin birləşməsidir.

ŞOVUT KƏNDİ. Yardımlı r. Kəndin düzgün adı Şunit olmalıdır. Yaşayış məntəqəsi adındakı Şovut (Şunit) monqol işğallarında iştirak etmiş tayfa adıdır.

ŞÖTÜKLÜ KƏNDİ. Cəlilabad r. Şötüklü pirembel tayfasının tirələrindən birinin adıdır.

ŞÜKURBƏYLİ KƏNDİ. Cəlilabad r. Şükurbəy şəxs adı, «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

ŞÜKÜR DÜZÜ. Masallı r. Toponim Şükür şəxs adı və düzənlik termininin birləşməsindən yaranmışdır.

SÜRÜK KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi adındakı Şükür şəxs adıdır.

ŞÜKÜR TƏPƏSİ. Cəlilabad r. Coğrafi adın tərkibindəki Şükür şəxs adı, təpə isə coğrafi termindir.

ŞÜKÜR TƏPƏSİ. Lənkəran r. Oronimin tərkibindəki Şükür şəxs adı və təpə coğrafi termindir.

ŞÜVİ KƏNDİ. Astara r. Keçmiş adı Kəndivan olmuşdur. Toponim Şüvi şəxs adı və kənd sözlərinin birləşməsindən yaranmışdır.

ŞÜVİ KƏNDİ. Lənkəran r. Bax: Şüvi kəndi.

T

TAHİRLİ KƏNDİ. Cəlilabad r. Tahir şəxs adı və «li» etnik mənsubiyyət bildirən şəkilçidir.

TAHİRLİ KƏNDİ. Yardımlı r. Bax: Tahirli kəndi.

TAXTAÇAY ÇAYI. Masallı r. Coğrafi ad taxta «dağda düzənlik», «hamar yer» və çay sözlərinin birləşməsindən yaranmışdır.

TAXTAKƏRAN KƏNDİ. Astara r. Toponim taxta komponenti və kəran isə talışca «kənd», «evlər» sözlərindən ibarətdir (Taxtalı evlər kəndi).

TAXTAKƏRAN MİNERAL BULAĞI. Astara r. Coğrafi ad Taxtakəran kənd adı və mineral bulağı sözlərinin birləşməsindən yaranmışdır. Bax: Taxtakəran kəndi.

TAXTATƏPƏ DAĞI. Yardımlı r. Dağ taxta və təpə topokomponentlərinin birləşməsidir.

TALIŞ DAĞLARI. Lənkəran təbii vilayəti. Coğrafi adın tərkibində talış etnik qrup adı və dağ sözləri iştirak edir.

TALIŞLAR ƏKİN YERİ. Masallı r. Toponim talış etnik qrup və «əkin yeri» sözlərindəndir.

TALIB İSTİLİ. Masallı r. Hidronim Talib şəxs adı və istil sözlərinin birləşməsindən yaranmışdır.

TAMBİNAU DAĞI. Masallı r. Dağ adı Tambinə adından təhrifdir. Tam Azərbaycan dilində «qala divarı», «hasar», binə «mövsümü yaşayış yeri» mənasındadır.

TAMBİNAU QALASI. Masallı r. Coğrafi ad Tambinau dağ adı və qala sözlərinin birləşməsidir. Bax: Tambinau dağı.

TANGİBAND DAĞI. Lerik r. Tangi (təng) talış dilində «dar dərə», band isə «dağ» deməkdir (Dardərə dağı).

TARAKƏN ZİRVƏSİ. Yardımlı r. Zirvə adının bir neçə yazılışlarına rast gəlinir: Talaband, Talakeç və s. Coğrafi ad talamaq və zirvə sözlərinin birləşməsindən yaranmışdır.

TATONİ KƏNDİ. Lerik r. Coğrafi ad talış dilindəki tat «isti» və honi «bulaq» sözlərindən ibarətdir (İsti bulaq kəndi).

TATONİ MİNERAL BULAĞI. Lerik r. Coğrafi ad talış dilində tat «isti», oni «bulaq» və «mineral bulaq» sözlərinin birləşməsindəndir. Bax: Tatoni kəndi (İsti mineral bulaq).

TATOVA KƏNDİ. Lənkəran r. Coğrafi adı talış dilindəki tat «isti», ov «su» komponentlərindən, yer, məkan bildirən hissədən və «ə» şəkilçisindən ibarətdir. Kəndin düz-gün adı Tatovə olmalıdır.

TATYANOBA ÇAYI. Masallı r. Coğrafi ad Tatyanooba kənd adı və çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Tatyanooba kəndi.

TATYANOBA ÖRÜŞÜ. Masallı r. Toponim Tatyanooba kənd adı və örüş sözlərinin birləşməsindəndir. Bax: Tatyanooba kəndi.

TATYANOBA KƏNDİ. Masallı r. Keçmiş mənbələrdə yaşayış məntəqəsinin adı Tationoba şəklində verilmişdir. Coğrafi ad vaxtilə Cənubi Azərbaycandan köçüb gəlmiş və muzdla işləyən ailələrə verilmiş tati adından və talış dilindəki «on» cəm şəkilçisindən, oba isə «müvəqqəti yaşayış yeri», «məskən» topokomponentindən ibarətdir.

TELAVAR ÇAYI. Yardımlı r. Hidronim Telavar kənd adı və çay sözlərinin birləşməsindəndir. Bax: Telavar kəndi.

TELAVAR KƏNDİ. Yardımlı r. Coğrafi ad ərəb dilində tel «təpə», «kurqan» və var qədim türk dillərində «kənd» komponentlərindən və «ə» (a) birləşdirici saiddən ibarətdir (Təpəkənd).

TELƏSEFİ DAĞI. Lerik r. Tel ərəb dilindəki «təpə», «kurqan», «ə» birləşdirici sait, sefi «cır alma» deməkdir (Cır alma dağı).

TELƏSEFİ HONİ BULAĞI. Lerik r. Hidronim Teləsefi dağ adı, honi talış dilində «bulaq» mənasındadır. Bax: Teləsefi dağı.

TEŞKAN KƏNDİ. Yardımlı r. Teş sözünün ifadə etdiyi anlayış məlum olmasa da kan komponenti «yer», «məskən» deməkdir.

TƏBRİZLİ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adı XVI əsr-də Təbriz mahalından köçüb gəlmiş bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır.

TƏKDAM DAĞI. Masallı r. Oronim Təkdəm kənd adı və dağ sözlərinin birləşməsidir. Bax: Təkdəm kəndi.

TƏKDAM KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi Masallı rayonunun Həsənli kəndindən bir nəfər naməlum səbəblərdən köçərək Taxtaçayın sahilində dam (ev) tikərək məskunlaşması nəticəsində yaranmışdır.

TƏKDAM ŞƏLALƏSİ. Masallı r. Toponim Təkdəm kənd adı və şələlə sözlərinin birləşməsindən yaranmışdır.

TƏKLƏ DİKİ. Cəlilabad r. Oronim Təklə kənd adı və dik sözlərinin birləşməsidir.

TƏKLƏ KƏNDİ. Cəlilabad r. Coğrafi adın tərkibindəki təklə tayfası səlcuqların qollarından birinin adıdır.

TƏKLƏ KƏNDİ. Masallı r. Bax: Təklə kəndi.

TƏKLƏ ULUMU. Cəlilabad r. Coğrafi ad Təklə kənd adı və ulum yerli xalq coğrafi termini olub qədim türk dillərində «keçid», «çətin keçilən yer» mənasındadır (Təklə keçidi).

TƏLƏSEFİBƏND DAĞI. Astarə və Lənkəran rayonları. Təl «acı», «cır», «ə» bitişdirici sait, səf «alma», «i» mənsubiyyət şəkilçisi və bənd (band) «dağ» deməkdir (Cır almalı dağ).

TƏNDÜL KƏNDİ. Lerik r. Azərbaycan dilində tən «təndir», tül isə talış dilində «pələnc» mənasındadır.

TƏNGƏBİN KƏNDİ. Lerik r. Talış dilində təngə «dar dərə» və bin «alt», «dib» deməkdir (Dar dərədibi kəndi).

TƏNGƏRUD ÇAYI. Astarə r. Talış dilindəki təng (təngə) «dar dərə», «ə» birləşdirici sait və ru (rud) «çay» mənasındadır (Dar dərə çayı).

TƏNGƏRU ÇAYI. Lerik r. Bax: Təngərud çayı.

TƏNGƏRUD KƏNDİ. Astarə r. Oronim Təngərud çay adı ilə kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bax: Təngərud çayı.

TƏNGİVAN DƏRƏSİ. Lənkəran r. Coğrafi ad Təngivan kənd adı və dərə coğrafi terminin birləşməsidir. Bax: Təngivan kəndi.

TƏNGİVAN KƏNDİ. Lənkəran r. Talış dilində təng «dar», «dar dərə», «i» birləşdirici sait və van «yer», «ərazi» deməkdir (Dar dərəli kənd).

TƏVİLƏVƏND DAĞI. Lerik r. Ərəb dilindəki təvil «uzun», «ə» bitişdirici sait və talış dilində vənd (band) «dağ» deməkdir (Uzun dağ).

TƏZƏ ALVADI KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adı təzə və Alvadı sözlərindən ibarət olub, «Yeni Alvadı» kəndi mənasındadır.

TƏZƏBULAQ. Cəlilabad r. Hidronim təzə və bulaq sözlərinin birləşməsindən yaranmışdır.

TƏZƏKƏND KƏNDİ. Cəlilabad r. Oykönim keçmiş adı Oğrukənd (Uygurkənd) olmuşdur. Təzəkənd Yenikənd deməkdir.

TƏZƏKƏND KƏNDİ. Masallı r. Oykönim rayonun Zuvand adlanan mahalından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Təzəkənd Yeni kənd mənasındadır.

TƏZƏKƏND. Yardımlı r. Təzəkənd Yeni kənd mənasındadır.

TİRKİLOJA DAĞI. Masallı r. Dağ adının düzgün yazılışı Türkələj olmalıdır. Coğrafi adın tərkibindəki türk topokomponenti Azərbaycan anlayışı, «ə» birləşdirici sait, ləj talış dilində «bataqlıq» mənası verir.

TİKƏBƏND DAĞI. Lerik r. Tik (dik) «hündür», «ə» bitişdirici sait, band isə talış dilində «dağ» deməkdir (Hündür dağ).

TİKƏBƏND KƏNDİ. Lerik r. Coğrafi ad Tikəbənd dağ adı və kənd sözlərinin birləşməsindəndir. Bax: Tikəbənd dağı.

TİLƏKƏND. Yardımlı r. Oykönim tərkibindəki til komponenti türk dillərində «kənar», «qıraq», «ə» birləşdirici sait, kənd «yaşayış yeri» deməkdir. Tiləkənd Kənar kənd.

TİLƏKƏND DAĞI. Yardımlı r. Oronim Tiləkənd kənd adı və dağ sözlərinin birləşməsindən yaranmışdır. Bax: Tiləkənd kəndi.

TORADI KƏNDİ. Astara r. Tore (tora) talış dilində «su mənbəyi», «kanal» və di «kənd» deməkdir.

TUADO KƏNDİ. Lənkəran r. Tu talış dilində «tut», «a» (ə) birləşdirici sait, do «ağac» mənasındadır (Tutağacı kəndi).

TÜKƏVİLƏ KƏNDİ. Lənkəran r. Tük talış dilində «çəltik əkilən sahə», «bıcar», «ə» birləşdirici sait, və bil (bilə) «sacaq yer», «bataqlıq» deməkdir (Bataqlıq kəndi).

TÜKLƏ KƏNDİ. Masallı r. Yaşayış məntəqəsi adı Tük talış dilində «çəltik əkilən sahə», «biçar» sözündən və kiçik mənasında «lə» şəkilçisindən ibarətdir.

TÜLƏKÜVAN KƏNDİ. Astara r. Coğrafi ad Tül (til) talış dilində «gil», «ə» birləşdirici sait, ku «dağ», van isə «yaşayış məskəni» deməkdir.

TÜLKÜ DƏRƏSİ. Cəlilabad r. Oronim tülkü heyvan adı və dərə coğrafi termininin birləşməsindəndir.

TÜLKÜLÜ KƏNDİ. Cəlilabad r. Yaşayış məntəqəsi adı Türkülü kənd adından təhrifdir. Coğrafi adın tərkibindəki «r» «l» əvəzlənməsi nəticəsində toponim təhrifə məruz qalmışdır. Türkülü kəndi türklər məskunlaşan kənd mənasını verir.

TULNƏHONİ BULAĞI. Lerik r. Tulnə talış dilində «palçıqlı», «bulanlıq», honi «bulaq» deməkdir (Palçıqlı bulaq).

TÜLÜ KƏNDİ. Lerik r. Tülü (dulu) tayfa adıdır.

TÜLÜKƏND YAMACI. Lerik r. Toponim Tülü kənd adı və yamac sözlərinin birləşməsidir. Bax: Tülü kəndi.

TÜRBƏÇAY ÇAYI. Masallı və Cəlilabad rayonları. Çayın ikinci adı Pirəçaydır. Coğrafi ad türbə «müqəddəs qəbir» və çay komponentlərinin birləşməsindən ibarətdir.

TÜRKƏKƏRAN KƏNDİ. Lənkəran r. Toponim türk etnonimi, «ə» birləşdirici sait və talış dilindəki kəran «məhəllə», «kənd» mənasındadır (Türklər kəndi).

TÜRKƏNCİL KƏNDİ. Lənkəran r. Yaşayış məntəqəsi tərkibindəki türk etnonim, əncir isə bitki adıdır.

TÜRKƏBA KƏNDİ. Masallı r. Oykənim türk etnonimi və oba «müvəqqəti yaşayış yeri» komponentlərinin birləşməsidir.

TÜTƏPEŞTƏ KƏNDİ. Lənkəran r. Coğrafi adın tərkibindəki tü talış dilində «tut ağacı», «ə» birləşdirici sait və peştə isə «təpə» deməkdir (Tut ağacı təpəsi).

U

ULASLI DAĞI. Lənkəran r. Coğrafi ad ulas (vələs) ağac adı və dağ sözlərindədir (Vələsli dağ).

ULUMÇAY ÇAYI. Lənkəran r. Çay adındakı ulum yerli xalq coğrafi termini olub «çayın dərin yeri» mənasındadır. Ulumçay Dərin yataqlı çay deməkdir.

ULUMÇAY KƏND YERİ. Lənkəran r. Coğrafi ad ulum coğrafi termin və çay sözlərinin birləşməsidir. Bax: Ulumçay çayı.

URAKƏRAN KƏNDİ. Yardımlı r. Coğrafi adın tərkibindəki ura (oura) fars dilində «qala» və talış dilində kəran «tərəf», «məhəllə», «kənd» deməkdir (Qala kənd).

UZUNBAŞI ZİRVƏSİ. Yardımlı r. Oronim uzun, başı və zirvə sözlərindən əmələ gəlmişdir.

UZUNTƏPƏ DÜZÜ. Cəlilabad r. Coğrafi ad uzun, təpə və düzənlik sözlərinin birləşməsindən yaranmışdır.

Ü

ÜÇTƏPƏ. Cəlilabad r. Toponim üç və təpə sözlərinin birləşməsidir.

ÜÇTƏPƏ KƏNDİ. Cəlilabad r. Coğrafi ad Üçtəpə təpə adı və kənd sözlərinin birləşməsindən yaranmışdır.

ÜÇTƏPƏ GÖLÜ. Cəlilabad r. Toponim Üçtəpə təpə adı və göl sözlərindən ibarətdir.

ÜNƏŞ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsi adındakı Ünəş şəxs adıdır.

V

VAHAB ŞƏLALƏSİ. Lənkəran r. Hidronim Vahab şəxs adı və şəlalə sözlərinin birləşməsidir.

VAQADİ KƏNDİ. Astarə r. Vaqa (vaqo) komponenti talış dilində «ağac kömürü hazırlamaq üçün çala», di «kənd» mənasındadır. Bax: Vaqo kəndi.

VAQO KƏNDİ. Astarə r. Toponim talış dilindəki vaqo sözündən olub «ağac kömürü hazırlamaq üçün çala» deməkdir.

VAMARYU ÇAYI. Astarə və Lənkəran rayonları. Coğrafi adın düzgün yazılışı Vameru olmalıdır. Vam talış dilində «isti», «a» (ə) birləşdirici fonem, ru «çay» deməkdir (İstisu çayı).

VAMAZQON KƏNDİ. Lerik r. Kəndin düzgün adı Vamaziqon olmalıdır. Oykonim talış dilindəki vama və yaxud vamə «nəmişlik» və ziğon «bataqlıqlaşmış yer» sözlərindən ibarətdir.

VATUTIN QƏSƏBƏSİ. Lənkəran r. Qəsəbə görkəmli hərbi xadim, Sovet İttifaqı qəhrəmanı N.İ. Vatutinin (1901-1944) xatirəsini əbədləşdirmək məqsədilə yaranmışdır.

VAZARU ÇAYI. Lənkəran r. Talış dilində vaz «daşqın», «güclü», «dağıdıcı», «a» birləşdirici sait, ru «çay» mənasındadır (Daşançay).

VEL KƏNDİ. Lənkəran r. Talış dilində vel «ayıldöşəyi», «qıjı» deməkdir.

VEL MEŞƏ. Lənkəran r. Coğrafi ad Vel kənd adı və meşə sözlərinin birləşməsidir.

VELƏÇOLA KƏNDİ. Lerik r. Vel talışca «qıjı», «ayıldöşəyi», «ə» birləşdirici sait, çola isə «çökək» mənasındadır.

VELƏDİ DÜZÜ. Lənkəran r. Toponim Velədi kənd adı və düz sözlərinin birləşməsidir. Bax: Velədi kəndi.

VELƏDİ KƏNDİ. Lənkəran r. Coğrafi adın tərkibindəki vel talış dilində «qıjı», «ayıldöşəyi», «ə» birləşdirici sait, di «kənd» deməkdir.

VERAVUL ÇAYI. Lənkəran r. Hidronim Veravul kənd adı və çay sözlərinin birləşməsidir. Bax: Veravul kəndi.

VERAVUL KƏNDİ. Lənkəran r. Toponimin düzgün yazılışı Viyəvul olmalıdır. Talış dilində viyə «söyüd», vul isə cəm şəkilçisdir (Söyüdlü kənd).

VERİ ÇAYI. Lerik r. Hidronim Veri kənd adı ilə çay sözlərinin birləşməsindən yaranmışdır. Bax: Veri kəndi.

VERİ KƏNDİ. Lerik r. Veri sözü talış dilində «yuxarıda yerləşən kənd» deməkdir (Yuxarı kənd).

VƏCƏLƏ ÇÖKƏKLİYİ. Lerik r. Oroqrafik obyekt adındakı vəcələ bitki adıdır.

VƏLƏPARQO BULAĞI. Astarə r. Toponim Vələparqo kənd adı və bulaq sözlərinin birləşməsidir. Bax: Vələparqo kəndi.

VƏLƏPARQO KƏNDİ. Astarə r. Oykonim Vileperqo yazılış formasından təhrifdir. Coğrafi ad talış dilində Vəl (vil) «gül», «ə» bitişdirici fonem, pər (par) «çiçək» və qo isə «yer» deməkdir (Güllükənd).

VƏLƏSLİ DAĞI. Yardımlı r. Vələş bitki adıdır.

VƏLİDAĞ. Yardımlı r. Coğrafi ad Vəli şəxs adı və dağ coğrafi termininin birləşməsidir.

VƏLİ BULAĞI. Lerik r. Bulaq suyunu kəndə çəkdirən şəxsin adı ilə adlandırılmışdır.

VƏLİXANLI KƏNDİ. Yardımlı r. Vəlixan şəxs adı, «lı» - etnik mənsubiyyət bildirən şəkilçidir.

VƏLİOBA KƏNDİ. Masallı r. Vəli şəxs adı və oba «müvəqqəti yaşayış yeri», «məskən» mənasındadır.

VƏLİ ÖLƏN TƏPƏ. Lənkəran r. Toponim adındakı Vəli şəxs adı, ölən və təpə sözlərinin birləşməsidir.

VƏNƏDİ KƏNDİ. Lerik r. Vən göyrüş ağacı, «ə» birləşdirici sait, di talış dilində «kənd» deməkdir (Göyrüşlü kənd).

VƏNƏPOJƏ KƏNDİ. Yardımlı r. Oykonimin tərkibindəki vən ağac adı, pojə talış dilində «yamac», «ə» birləşdirici saitdir (Göyrüşlü yamacda salınan kəndi).

VƏNƏŞİKƏŞ KƏNDİ. Astara r. Vənəş bənövşəlik, «i» bitişdirici fonem, kəş talışca «kiçik çay», «dərə» sözlərindədir (Bənövşəli dərə kəndi).

VƏNLİK KƏNDİ. Cəlilabad r. Vən (göyrüş) ağac adı, -lik isə sonluqdur.

VƏNLİ TƏPƏ. Masallı r. Coğrafi ad vən ağac adı və təpə sözlərinin birləşməsidir (Göyrüşlü təpə).

VƏRGƏDÜZ KƏNDİ. Yardımlı r. Toponim vərgə «suarılmayan hündür, dəmyə yer» və düz sözlərindən ibarətdir (Hündür düzdəki kənd).

VƏROV MİNERAL BULAĞI. Yardımlı r. Hidronim Vərov kənd adı və mineral bulaq sözlərinin birləşməsindən yaranmışdır. Bax: Vərov kəndi.

VƏROV KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsinin adı talışca vər «yel xəstəliyi» və ov «su» sözlərindən ibarətdir. Vərov Yel xəstəliyi suyu mənası verir.

VƏZNƏŞ KƏNDİ. Astara r. Coğrafi ad Vəzirnəş adından təhrifdir. Oykonim Vəzir şəxs adı, nəş talış dilində «məskunlaşmaq» sözlərindən yaranmışdır.

VİJƏKER KƏNDİ. Lerik r. Coğrafi ad talış dilində vije (vijə) «geniş», «enli» və ker «uçurum», «dərə», «yarğan» sözlərindən ibarətdir (Enli dərə kəndi).

VİLƏBUTA DAĞI. Masallı r. Vil talışca «gül», «a» birləşdirici sait, buta isə «yamac» deməkdir (Güllü yamac dağı).

VİLƏŞÇAY. Masallı r. Toponim vil (vil) talışca «gül» və çay sözlərinin birləşməsindən yaranmışdır (Güllü çay).

VİLƏŞÇAY SU DƏRYAÇASI. Masallı r. Hidronim Viləşçay və dəryaça sözlərinin birləşməsindən ibarətdir.

VİLƏŞƏ KƏNDİ. Astara r. Vil talış dilində «gül», «çiçək» və hüşə (bişə) «meşə» deməkdir. Kəndin düzgün adı Viləbişə olmalıdır (Güllü meşə kəndi).

VİLVAN KƏNDİ. Lənkəran r. Vil talış dilində «gül» və van «olan yer» mənasındadır (Güllü kənd).

VİLVAN ÖRÜŞÜ. Lənkəran r. Coğrafi ad Vilvan kənd adı və örüş sözlərinin birləşməsindən ibarətdir. Bax: Vilvan kəndi.

VİYƏN ARXI. Lənkəran r. Toponim Viyən kənd adı və arx sözlərinin birləşməsindəndir. Bax: Viyən kəndi.

VİYƏN İSTİLİ. Lənkəran r. Coğrafi ad Viyən kənd adı və istil sözlərindən ibarətdir. Bax: Viyən kəndi.

VİYƏN KƏNDİ. Lənkəran r. Vi talış dilində «söyüd», yən isə «olan yer» deməkdir (Söyüdlü kənd).

VİYƏN TƏPƏSİ. Lənkəran r. Coğrafi ad Viyən kənd adı və təpə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Viyən kəndi.

VİRAVUL ÇAYI. Lənkəran r. Hidronim Viravul kənd adı ilə çay sözünün birləşməsidir. Bax: Viravul kəndi.

VİRAVUL KƏNDİ. Lənkəran r. Kənd adı Viyavul adından təhrifdir. Talış dilində viyə söyüd və vül isə topluluq, cəmlik mənasındadır. Viyevul kəndi söyüdlükdə salınan kəndlər mənasındadır.

VİRAVUL DÜZÜ. Lənkəran r. Toponim Viravul kənd adı və düz sözlərinin birləşməsindəndir. Bax: Viravul kəndi.

VİSTAN KƏNDİ. Lerik r. Vistan sözü talış dilində «iyirmilər» mənasındadır (vist talış dilində iyirmi deməkdir).

VİZƏBAND DAĞI. Lerik r. Viz «qoz ağacı», «ə» birləşdirici sait və band «dağ» deməkdir (Qozludağ).

VİZƏHONİ BULAĞI. Lənkəran r. Vizəhoni toponimi talış dilində «Qozlu bulaq» mənasındadır. («Viz» talışca qoz ağacı, «ə» birləşdirici sait, «honi» – bulaq).

VİZƏHONİ BULAĞI. Lerik r. Toponimin talış dilindəki viz «qoz ağacı», «ə» birləşdirici sait və honi «bulaq» deməkdir.

VİZƏZƏMİN KƏNDİ. Lerik r. Viz talış dilindəki «qoz ağacı», «ə» birləşdirici sait və zəmi «ərazi», «sahə» mənasındadır.

VOV KƏNDİ. Lerik r. Kənd adı Voov adından təhrifdir. Vo talış dilindəki «yel xəstəliyi» və ov «su» deməkdir.

VOOVA DAĞI. Lerik r. Dağın adı talış dilindəki vo «yel» xəstəliyi ov «su» sözlərinin birləşməsi və «a» şəkilçisindən ibarətdir.

VOOVA ZİRVƏSİ. Lerik r. Coğrafi ad Voova dağ adı və zirvə sözlərinin birləşməsindəndir. Bax: Voova dağı.

VOVƏDƏ KƏNDİ. Astara r. Kənd adının düzgün yazılışı Vovədi şəklində olmalıdır. Vovə talışca «isti su olan yer», di «kənd» deməkdir (İstisu kəndi).

VOVLADA KƏNDİ. Astara r. Kəndin düzgün adı Vovədərə olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki vov (voov) «yel xəstəliyi suyu», «ə» birləşdirici sait, də «dərə» sözlərinin birləşməsindən yaranmışdır.

Y

YAQUB MEŞƏSİ. Masallı r. Coğrafi ad Yaqub şəxs adı və meşə sözlərinin birləşməsidir.

YAQUBLU KƏNDİ. Cəlilabad r. Toonimin tərkibindəki Yaqub şəxs adı, «lu» etnik mənsubiyyət bildirən sonluqdur.

YARDIMLI ŞƏHƏR TIPLİ QƏSƏBƏSİ. Yardımlı r. Oykonim 1938-ci ilədək Vərgədüz adlanırdı. VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış necenqlərin qədim mənbələrdə erdim (erdem) kimi qeyd olunmuş tayfa adı və etnik mənsubiyyət bildirən «li» şəkilçisindən ibarətdir.

YARLI KƏNDİ. Cəlilabad r. Oykonim Yarılı kənd adından təhrifdir. Yaşayış məntəqəsi adı Yarı şəxs adı və «lı» etnik mənsubiyyət bildirən şəkilçidən ibarətdir.

YEDDİ HEKTARLIQ SAHƏ. Cəlilabad r. Əkin sahəsi tutduğu ərazinin ölçüsünə (yeddi hektar olmasına) görə belə adlandırılmışdır.

YELƏSƏN DAĞ. Cəlilabad r. Yeləsən dağ «Külək əsən dağ» deməkdir.

YELLİ YURD XARABALIĞI. Cəlilabad r. Yurd xarabalığı hündürdə olduğundan bütün il ərzində küləkli (yelli) olmasından belə adlanır.

YEYƏNKƏND KƏNDİ. Masallı r. Coğrafi adın tərkibindəki Yegən Qızılbaş tayfa ittifaqına daxil olan tirədir (nəsildir).

YUXARI AMBURDƏRƏ KƏNDİ. Lerik r. Bax: Aşağı Amburzdərə kəndi.

YUXARI APU KƏNDİ. Lənkəran r. Bax: Aşağı Apu kəndi.

YUXARI ASTANLI KƏNDİ. Yardımlı r. Bax: Aşağı Astanlı kəndi.

YUXARI BAŞ MƏHƏLLƏ. Cəlilabad r. Yuxarı Baş məhəllə «kəndin gün batanında (qərbində) yerləşən məhəllə» mənasındadır.

YUXARI BİLNƏ KƏNDİ. Lerik r. Bax: Bilnə kəndi.

YUXARI BRADI KƏNDİ. Lerik r. Bax: Aşağı Bradi kəndi.

YUXARI NÜVƏDİ ÇÖKƏKLİYİ. Lənkəran r. Coğrafi ad Yuxarı Nüvədi kənd adı və çökəklik sözlərinin birləşməsidir.

YUXARI NÜVƏDİ KƏNDİ. Lənkəran r. Bax: Aşağı Nüvədi kəndi.

YUXARI OBA MƏHƏLLƏSİ. Cəlilabad r. Oykonim yuxarı, oba və məhəllə sözlərinin birləşməsindən yaranmışdır.

YUXARI SÖTÜKLÜ MƏHƏLLƏSİ. Cəlilabad r. Toponim şötüklü tayfa adı və məhəllə sözlərinin birləşməsidir.

YOLABAND DAĞI. Lerik r. Coğrafi adın tərkibindəki yola talışca «böyük», «hündür», band isə «dağ» sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yolaband Hündür dağ deməkdir.

YOLAGAC KƏNDİ. Masallı r. Coğrafi ad yol və ağac sözlərinin birləşməsidir.

YOLƏKÜŞK DAĞI. Lerik r. Toponimin tərkibindəki yolə komponenti talış dilində «böyük», küşk isə «dağ zirvəsi» deməkdir (Zirvəsi böyük dağ).

YOLƏTƏPƏ. Lerik r. Yolətəpə talış dilində «böyük təpə» deməkdir.

YOLOCAQ KƏNDİ. Yardımlı r. Oykonom yol və ocaq sözlərinin birləşməsindən ibarətdir.

YUSİFLİ KƏNDİ. Cəlilabad r. Yusif şəxs adı, «li» etnik mənsubiyyət bildirən sonluqdur.

YUSİFLİ KƏNDİ. Masallı r. Bax: Yusifli kəndi.

Z

ZAJANA DAĞI. Lerik r. Coğrafi adın tərkibindəki zaj talışca «kəklik», an «nəyinsə olduğu yer» deməkdir (Kəklikli dağ).

ZALI UÇAN QAYA. Lənkəran r. Oronim adındakı Zalı şəxs adı, uçan və qaya sözlərinin birləşməsindən ibarətdir.

ZENONU KƏNDİ. Lerik r. Oykonom Zənhoni adından təhrifdir. Toponim fars dilindəki zənən «qadın», onu (honi) «bulaq» sözlərinin birləşməsindən yaranmışdır.

ZEYNƏKO KƏNDİ. Lerik r. Zeynə şəxs adı, ko (kə) talış dilində «ev» deməkdir (Zeynə kəndi).

ZEYNƏLƏZİZ KƏNDİ. Yardımlı r. Zeynələziz şəxs adıdır.

ZEYNOBA MƏHƏLLƏSİ. Masallı r. Məhəllə adı Zeyni obası adından təhrifdir. Oykonom Zeyni şəxs adı və oba «müvəqqəti məskən yeri» sözlərdən əmələ gəlmişdir.

ZƏJONİ ÖRÜŞÜ. Lerik r. Talış dilində zəj (zaj) «kəklik», oni «bulaq» deməkdir (Kəklik bulağı örüşü).

ZƏHMƏTABAD KƏNDİ. Cəlilabad r. Oykonom zəhmət və abad topokomponentlərinin birləşməsindəndir.

ZƏNGƏLƏ KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsinin adı Zəngiqala adından təhrifdir. Toponim Zəngi tayfa adı və qala sözlərinin birləşməsindəndir.

ZƏNGƏRAN KƏNDİ. Yardımlı r. Yaşayış məntəqəsini XVI əsrdə Baltaburk kəndindən köçüb gəlmiş ailələr salmışdır. Zəngəran türk dillərində «uçurumlu», «sıldırımlı» dağ keçidi mənasındadır). Oykonomun düzgün adı Zəngikəran olmalıdır. Zəngi tayfa adı, kəran talış dilində «yaşayış yeri», «evlər» deməkdir (Zəngi tayfası yaşayan yer).

ZƏRBƏLİ KƏNDİ. Cəlilabad r. Keçmiş adı Zərbəlibəyli kəndi olmuşdur. Kənd adındakı Zərbəli şəxs adı, bəy isə tituldur.

ZƏRBİBABA ÇÖKƏKLİYİ. Lənkəran r. Oronim Zərbi baba şəxs adı və «çökəklik» sözlərinin birləşməsidir.

ZƏRDƏBƏRƏ KƏNDİ. Lerik r. Coğrafi ad talış dilində zərd «sarı», «ə» birləşdirici sait və bərə «keçid», «aşırım» sözlərinin birləşməsindən yaranmışdır (Sarı keçid kəndi).

ZƏRDƏHAL QALASI. Lerik r. Talış dilində zərd «sarı», «ə» birləşdirici səs, hal «qaya» deməkdir (Sarı qaya kəndi).

ZƏRDƏHONİ BULAĞI. Lerik r. Hidronim Zərdəhoni kənd adı və bulaq sözlərinin birləşməsidir. Bax: Zərdəhoni kəndi.

ZƏRDƏHONİ KƏNDİ. Lerik r. Talış dilində zərd «sarı», «ə» birləşdirici sait və honi «bulaq» deməkdir (Sarı bulaq kəndi).

ZƏRİKÜMƏCO KƏNDİ. Lerik r. Kənd adı Zəri şəxs adı, kümə «alaçıq», «koma», co talış dilində «yer», «sahə», «ərazi» mənasındadır (Zərinin alacağı).

ZÖVLƏ ÇAYI. Lənkəran r. Coğrafi ad Zövlə kənd adı və çay topokomponentlərinin birləşməsidir. Bax: Zövlə kəndi.

ZÖVLƏ İSTİLİ. Lənkəran r. Coğrafi adın tərkibindəki Zövlə yaşayış məntəqəsi adı, istil «kiçik su anbarı» deməkdir. Bax: Zövlə kəndi.

ZÖVLƏ KƏNDİ. Lənkəran r. Zöv talış dilində «dar dərə», «yargan» və «lə» kiçiltmə bildirən şəkilçisidir.

ZÖVHƏ KƏNDİ. Lerik r. Yaşayış məntəqəsi adının Zövinə, Zöviyəne və Zovne yazılış formalarına rast gəlinir. Bizcə, kənd adı ərəb dilindəki zaviyə sözündən ibarətdir və «guşə», «künc» mənasındadır.

ZUPUN KƏNDİ. Cəlilabad r. Keçmiş mənbələrdə kənd adına Zopun yazılışında rast gəlinir. Yaşayış məntəqəsi XIX əsrdə Əsədkənddən (hazırda bu kənd mövcud deyildir) çıxmış ailələrin Zupun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır.

ZUPUN DAĞI. Cəlilabad r. Oronim Zupun kənd adı və dağ topokomponentlərindən ibarətdir. Bax: Zupun kəndi.

ZUVANDLI KƏNDİ. Masallı r. Zuvand tayfa adı, «lı» etnik mənsubiyyət bildirən şəkilçidir.

ZUVANDLI BULAĞI. Masallı r. Coğrafi ad Zuvandlı kənd adı və bulaq topokomponentlərin birləşməsidir. Bax: Zuvandlı kəndi.

ZUVANDLI MƏHƏLLƏSİ. Masallı r. Toponim Zuvandlı kənd adı və məhəllə sözlərinin birləşməsidir. Bax: Zuvandlı kəndi.

ZUVANDLI TƏPƏSİ. Masallı r. Oronim Zuvandlı kənd adı və təpə sözlərinin birləşməsindən yaranmışdır. Bax: Zuvandlı kəndi.

ZÜNGÜLƏŞ KƏNDİ. Astara r. Zəngil talış dilində bitki adı, kəş və ya (ləş) «kiçik çay» deməkdir. Kənd adının düzgün yazılışı Zəngilkəş olmalıdır.

ZÜVÜC KƏNDİ. Lerik r. Toponim İran dillərində züf (zon) «əkin yeri», «torpaq sahəsi» sözündən və Azərbaycan dilindəki «üç» sonluğundan ibarətdir.

ƏDƏBİYYAT

AZƏRBAYCAN DİLİNDƏ

1. Axundov A.A. Torpağın köksündə tarixin izləri. Bakı, «Gənclik» nəşriyyatı, 1983.
2. Axundzadə F. Lənkəran sözünün mənşəyi haqqında. «Azərbaycanı öyrənmə yolu». Bakı, 1931, №1.
3. Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, «Elm» nəşriyyatı, 1964.
4. Azərbaycan dilinin izahlı lüğəti. IV cild, Bakı, «Elm» nəşriyyatı, 1960.
5. Azərbaycan SSR-in izahlı coğrafi adlar lüğəti. Bakı, «Elm» nəşriyyatı, 1960.
6. Azərbaycan SSR inzibati-ərazi bölgüsü. Bakı, Azərnəşr, 1974.
7. Azərbaycan Sovet Ensiklopediyası. I cild, Bakı, «ASE»-nin nəşriyyatı, 1976.
8. Azərbaycan Sovet Ensiklopediyası. II cild, Bakı, «ASE»nin nəşriyyatı, 1978.
9. Azərbaycan Sovet Ensiklopediyası. IV cild. Bakı, «ASE»nin nəşriyyatı, 1980.
10. Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı, «ASE»nin nəşriyyatı, 1984.
11. Azərbaycan SSR inzibati-ərazi bölgüsü. Bakı, Azərnəşr, 1964.
12. Azərbaycan SSR inzibati-ərazi bölgüsü. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1968.
13. Azərbaycan SSR-in qısa toponimlər lüğəti (Ensiklopedik məlumat kitabının sözlüyü). Bakı, ASE-nin nəşriyyatı, 1986.
14. Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1951.
15. Budaqov B.Ə. Azərbaycan coğrafiya terminlərinin bəzi məsələlərinə dair. Azərbaycan SSR EA Xəbərləri. Geologiya-coğrafiya elmləri seriyası. Bakı, «Elm» nəşriyyatı, 1959, 1.
16. Budaqov B.Ə. Azərbaycan toponimiyasının öyrənilməsi və vəzifələri haqqında. «Azərbaycan toponimiyasının öyrənilməsinə həsr edilmiş elmi konfransın materialları». Bakı, «Elm» nəşriyyatı, 1973.
17. Budaqov B.Ə., Əliyev Ə.İ. «Kitabi-Dədə Qorqud dastanı» və toponimlərimiz». «Elm və həyat», 1977, №6.
18. Budaqov B.Ə. Toxunulmaz müqəddəslər. «Elm və həyat», 1979, №12.
19. Budaqov B.Ə. Azərbaycan toponimləri tədqiqinin problemləri. Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları. Bakı, V.İ.Lenin adına API-nin nəşriyyatı, 1987.

20. Budaqov B.Ə. Azərbaycanın təbiəti. Bakı, «Maarif» nəşriyyatı, 1988.
21. Budaqov B.Ə. Azərbaycan coğrafi adların tədqiqinin bəzi məsələlərinə dair. Toponimikanın tədqiqat tarixi. Bakı, «Elm» nəşriyyatı, 1992.
22. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, «Elm» nəşriyyatı, 1994.
23. Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, «Nafta Press» nəşriyyatı, 1998.
24. Budaqov B.Ə. Şərqi Zaqafqaziya palçıq vulkanlarının bəzi adları haqqında. Azərbaycan toponimiyasının öyrənilməsinə həsr edilmiş elmi konfransın materialları. Bakı, «Elm» nəşriyyatı, 1973.
25. Budaqov B.Ə., Qeybullayev Q.Ə. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti. Bakı, «İsmayıl» Nəşriyyat Poliqrafiya Müəssisəsi, 2002.
26. Budaqov B.Ə. Toponimlərimizə deputat qayğısı. «Radikal» qəzeti, 10-17 oktyabr, 2005, №61 (234).
27. Budaqov B.Ə. Toponimlərimizə qayğı. «Elm» qəzeti, 22 iyun, 2005, s.4.
28. Budaqov B.Ə. Təbiət poeziya işığında. Bakı, 2006.
29. Əhmədov Ə. Talış nə deməkdir. Tarix, ictimaiyyət, coğrafiya tədrisi. 1968, №4.
30. Əhmədov T.M. El-obamızın adları. Bakı, «Gənclik» nəşriyyatı, 1984.
31. Əhmədov T.M. Azərbaycan paleotoponimiyası. Bakı, ADU-nun nəşriyyatı, 1985.
32. Əliyev V.H. Azərbaycanın toponimiyası. Bakı, «Nurlan» nəşriyyatı, 1999.
33. Əskərov N. Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri. Bakı, «Elm», 2005.
34. Əliyev Ə., Əhmədqızı İ. Masallı dünən – bu gün. Bakı, «Gənclik» nəşriyyatı, 2002.
35. Ərəb və fars sözləri lüğəti. Bakı, Azərbaycan SSR EA-nın nəşriyyatı, 1967.
36. Əsədov F. Lənkəran sözünün mənası. Elm və həyat, 1965, № 6.
37. Hacıyev T.İ. Azərbaycanın naleonomastikasından. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş ikinci elmi-nəzəri konfransın materialları. Bakı, V.İ.Lenin adına API-nin nəşriyyatı, 1988.
38. Hüseynbalaoğlu B.H., Talışlı M.M. Lənkəran, Bakı, «Maarif» nəşriyyatı, 1990.
39. Xalıqov F.R. Onomastik terminlərin bəzi dubletləri haqqında. Azərbaycan terminologiyası problemləri. Bakı, «Elm» nəşriyyatı, 1988.
40. Xalıqov F.R. Folklor onomastikası (I hissə). Bakı, «Elm» nəşriyyatı, 1998.
41. Xalıqov F.R. Regional toponimika. Azərbaycan onomastikası problemləri. VII, Bakı, 1999.
42. Xalıqov F.R. Folklor onomastikası (II hissə). Bakı, «Elm» nəşriyyatı, 2000.

43. Qeybullayev Q.Ə. Coğrafi adlar tarixi mənbədir. «Elm və həyat», Bakı, «Kommunist» nəşriyyatı, 1975, № 11.
44. Qeybullayev Q.Ə. Azərbaycan toponimlərinin tədqiq edilmə prinsipləri haqqında. Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, «Elm» nəşriyyatı, 1976, №2.
45. Qeybullayev Q.Ə. Azərbaycanın qırpaq mənşəli etnotoponimləri haqqında. Azərbaycan SSR EA Məruzələri, XXXII cild. Bakı, «Elm» nəşriyyatı, 1976, №4. Rus və ingilis dillərində xülasə ilə.
46. Qumilyov L. Qədim türklər. Bakı, «Gənclik» nəşriyyatı, 1993.
47. Qurbanov A.M. Azərbaycan onomastikası. Bakı, V.İ.Lenin adına API-nin nəşriyyatı, 1986.
48. Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası. Bakı, «Maarif» nəşriyyatı, 1988.
49. Mehrəliyev E.Q. Xalq coğrafi terminlərinin izahlı lüğəti. Bakı, «Maarif» nəşriyyatı, 1987.
50. Məmmədov N.G. Bəzi coğrafi adların mənşəyi haqqında. «Kənd həyatı», Bakı, «Kommunist» nəşriyyatı, 1977, №7.
51. Məmmədov N.G. Masallı. Dələli və Ərkivan coğrafi adları haqqında. Tarix, ictimaiyyət, coğrafiya tədrisi, Bakı, «Kommunist» nəşriyyatı, 1977, №5.
52. Məmmədov N.G. İran İslam Respublikasının coğrafi adları. M.Ə.Rəsulzadə adına BDU – gənc tarixçi tədqiqatçıların elmi konfransının məruzələri. Bakı, BDU-nun nəşriyyatı, 1991.
53. Məmmədov N.G. Qırx sözün mənşəyi haqqında. «Ərkivan və ərkivanlılar», Bakı, «Sabah» nəşriyyatı, 1996.
54. Məmmədov N.G. Azərbaycanın yer adları (oronimiya). Bakı, «Azərnəşr», 1993.
55. Məmmədov N.G. Azərbaycan Respublikasının oronimləri. Bakı, «Bakı Universiteti» nəşriyyatı, 1999.
56. Məmmədov N.Q. Toonimka (dərslk). Bakı, Bakı Universiteti nəşriyyatı, 2007, 408 səh.
57. Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı, «Elm» nəşriyyatı, 1990.
58. Mirzəyev M.O., Ağayev Ş.O. Masallı toponimləri. Bakı, «Maarif» nəşriyyatı, 1992.
59. Mirzəyev M.O. Mənim Masallım. Bakı, «Azərnəşr», 1991.
60. Mollazadə S.M. Coğrafi adlar və Azərbaycan dilinin tarixi. Bakı, «Elm» nəşriyyatı, 1973.
61. Mollazadə S.M. Azərbaycan dilində coğrafi adlar necə yaranmışdır. Bakı, «Elm» nəşriyyatı, 1974.
62. Mollazadə S.M. Azərbaycan toponimləri. Bakı, «Bilik» nəşriyyatı, 1985.
63. Nəbiyev N.Ə. Coğrafi adlar (izahlı lüğət). Bakı, «Azərnəşr», 1982.
64. Nuriyev E.B., Yüzbaşov R.M. Azərbaycanın xalq coğrafiya terminləri lüğəti. Bakı, «Elm» nəşriyyatı, 2003.

65. Novruzov N.Q. Masallı. Bakı, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mətbəəsi, 1990.
66. Rəcəbov Ə.Ə. Şogirdi Toluşi – türki lüğət. Bakı, «Maarif» nəşriyyatı, 1992.
67. Rusca-farsca - Azərbaycanca lüğət. Bakı, SSRİ EA-nın Azərbaycan filialının nəşriyyatı, 1944.
68. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, «Yazıçı» nəşriyyatı, 1989.
69. Yüzbaşov R.M. Azərbaycan coğrafiya terminləri (tədqiqlər). Bakı, «Elm» nəşriyyatı, 1966.
70. Yüzbaşov R.M. Azərbaycan coğrafiya terminləri və onların öyrənilməsinin əhəmiyyəti haqqında. Azərbaycan SSR EA Xəbərləri. Yer haqqında elmlər seriyası. Bakı, «Elm» nəşriyyatı, 1966, №3. Rus dilində xülasə ilə.
71. Yüzbaşov R.M., Əliyev K.H., Sədiyev Ş.M. Azərbaycanın coğrafi adları (oçerklər). Bakı, «Maarif» nəşriyyatı, 1972.
72. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, «Maarif» nəşriyyatı, 1987.
73. Zahidov Ə. Qızılağac və Qızılabad toponimləri haqqında. Azərbaycan onomastikası problemləri – VI, Bakı, ADPU-nun nəşriyyatı, 1996.

RUS DİLİNDƏ

74. Alfavitniy ukazatel' qeoqrafıçeskix nazvaniy Azerbaydjanskoy SSR k topoqrafıçeskim kartam v masştabe 1:250000, Baku, 1980 (Fond İstitutu Qeoqrafii AN Azerbaydjanskoy SSR, inv. №364).
75. Aliev K.Q. K voprosu o əzıkax na territorii Azerbaydjana. Trudı İstitutu istorii AN Azerbaydjanskoy SSR, tom XIV, Baku, İzdatel'gstvo «Glm», 1960.
76. Berezin İ. Qeoqrafıçeskie imena. Moskva, 1984.
77. Budaqov B.A. O nekotorıx nazvaniəx qrəzevıx vulkanov Vostoçnoqo Zakavkazğə. Materialı nauçnoy konferenüii, posvəhennoy izuçeniö toponimii Azerbaydjana. Baku, İzd-vo «Glm», 1973.
78. Budaqov B.A., Vorosıl Q.L. Prinüipı issledovaniö toponimii Azerbaydjanskoy SSR. Materialı dokladov II nauçnoy konferenüii, posvəhennoy izuçeniö toponimii Azerbaydjanskoy SSR. Baku, İzdatel'gstvo, «Glm», 1981.
79. Budaqov B.A. O prirodniıx predposılkax obrazovaniö toponimov Azerbaydjanskoy SSR. Materialı dokladov II nauçnoy konferenüii, posvəhennoy izuçeniö toponimii Azerbaydjanskoy SSR. Baku, İzdatel'gstvo, «Glm», 1981.
80. Budaqov B.A. Fiziko-qeoqrafıçeskie osnovı toponimov. «Toponimika v regionalğniıx qeoqrafıçeskix issledovaniəx. Moskva, 1984.

81. Budaqov B.A. Ob osobennostax araboəziçnıx toponimov v Azerbaydjanskoy SSR. Materialı konferenüii i o problemax azerbaydjanskoy onomastiki. Baku, 1987.
82. Budaqov B.A. Qeoqrafia Azerbaydjana v gnüiklopediəx mira. İzvestia Azerbaydjanskoy AN SSR. Seria nauk o Zemle, 1988, №6.
83. Budaqov B.A. Törkskie toponimi Evrazii. Baku, İzdatelğstvo «Oquz-Glm», 1998.
84. Buşieva E.A. Slovarğ qeoqrafiçeskix terminov i druqıx slov, vstreçaöhixsə v toponimii Azerbaydjanskoy SSR. Moskva, İzdatelğstvo «Mıslğ», 1971.
85. Qeybullaev Q.A. O talişskix qeoqrafiçeskix terminax v toponimii Lenkorano-Astarinskoy zoni Azerbaydjana. İzvestia AN Azerbaydjanskoy SSR, seria literaturı, əzika, iskusstva. Baku, İzdatelğstvo «Glm», 1984, №3.
86. Qeybullaev Q.A. Toponimia Azerbaydjana (istoriko-gtno-qrafiçeskoe issledovanie), Baku, İzdatelğstvo «Glm», 1986.
87. Qrantovskiy G.A. Rannəə istoria iranskix plemen Peredney Azii. Moskva, İzdatelğstvo «Mıslğ», 1970.
88. Qulieva L.Q. Russkaə toponimia Azerbaydjana. Baku, İzdatelğstvo AQU im. S.M.Kirova, 1984.
89. Qumilev L.N. Drevnie törki. Moskva, İzdatelğstvo «Nauka», 1967.
90. Drevnetörkskiy slovarğ. Leninqrad, İzdatelğstvo «Nauka», 1969.
91. Juçkeviç V.A. Obhaə toponimika. Minsk, İzdatelğstvo «Vıssaə škola», 1980.
92. Kistenev D.A. Gkonomiçeskiy bit qosudarstvennıx krestğən Lenkoranskoqo uezda Bakinskoy qubernii. MİGBQKZK, tom VII, Tiflis, Tipoqrafia L.A.Mixelğsona i kanüeləriy. Qlavn. Naçalğstvuöhəqo qrajdanskoq çastğö na Kavkaze, 1887.
93. Kononov A.N. O semantike slov «kara» i «ak» v törkskoq qeoqrafiçeskoy terminoloqii. İzvestia otdelenia obhestvennıx nauk AN Tadjikskoy SSR. vip.V, Stalinabad, İzdatelğstvo AN Tadjikskoy SSR, 1954.
94. Mamedov M.A. Linqvistiçeskiy analiz qeoqrafiçeskix nazvaniy Azerbaydjana (na materiale Lenkoranskoy zoni). Avtoref. dissert. na soisk. stepeni dokt. filol. nauk. Baku, İzdatelğstvo «Glm», 1985.
95. Mamedov M.A. O nekotorıx topoqrafiçeskix i komponentax toponimii Lenkoranskoy prirodnoy oblasti Azerbaydjanskoy SSR. Materialı dokladov II nauçnoy konferenüii, posvəhennoy izuçeniö toponimii Azerbaydjanskoy SSR. Baku, İzdatelğstvo «Glm», 1981.
96. Mamedov N.X. Talişsko-russko-azerbaydjanskiy slovarğ. Baku, İzdatelğstvo «Nurlan», 2006.
97. Mamedov N.X. O formantax kəran – kənar v toponimii Azerbaydjana. Materialı nauçnoy konferenüii, posvəhennoy izuçeniö toponimii Azerbaydjana. Baku, İzdatelğstvo «Glm», 1973.
98. Mamedov N.Q. Rolğ azerbaydjanskix terminov v obrazovanii toponimov Azerbaydjana. Problemi Azerbaydjanskoy terminoloqii. Baku, İzdatelğstvo API imeni V.İ.Lenina, 1988.

99. Miller B.V. Persidsko-russkiy slovarğ. Moskva, 1960.
100. Murzaev G.M. Slovarğ narodnix qeoqrafiçeskix terminov. Moskva, İzdatelğstvo «Nauka», 1984.
101. Murzaev G.M, Oçerki toponimiki. Moskva, İzdatelğstvo «Mıslğ», 1974.
102. Musxlişvili D.L. İz istoriçeskoy qeoqrafii Vostoçnoy Qruzii (Şaki i Qoqarena). Tbilisi, 1973.
103. Nadejdin N.İ. Opıt istoriçeskoy qeoqrafii russkoqo mira. Biblioteka dlə çtenia. SPb., 1837, tom 22, çastğ 2.
104. Nikonov V.A, Vvedenie v toponimiku. Moskva, İzdatelğstvo «Nauka», 1965.
105. Nikonov V.A. Kratkiy toponimiçeskiy slovarğ. Moskva, İzdatelğstvo «Nauka», 1966.
106. Paqirev D.D. Alfavitniy ukazatelğ k pətiverstnoy karte Kavkazskoqo kraə. Tiflis, 1913.
107. Persidsko-russkiy slovarğ. Tom I, Moskva, İzdatelğstvo «Sovetskaə gnüiklopedia», 1970.
108. Persidsko-russkiy slovarğ. Tom II, Moskva, İzdatelğstvo «Sovetskaə gnüiklopedia», 1970.
109. Pireyko L.A. Talişsko-russkiy slovarğ. Moskva, İzdatelğstvo «Russkiy əzık», 1976.
110. Paspelov E.M. Toponimika i kartoqrafia. Moskva, İzdatelğstvo «Mıslğ», 1971.
111. Russko-nemeükiy slovarğ. Moskva, İzdatelğstvo «Sovetskaə gnüiklopedia», 1972.
112. Savina V.İ. Slovarğ qeoqrafiçeskix terminov i druqix slov, formiruöhie toponimov İrana. Moskva, İzdatelğstvo «Mıslğ», 1971.
113. Superanskaə A.V. Çto takoe toponimika? Moskva, İzdatelğstvo «Nauka», 1985.
114. Xalıqov F.R. Toponimia rayonov Milğsko-Karabaxskoy ravnini. Avtoref. kand. disser. Baku, 1984.

MÜNDƏRİCAT

Ön söz əvəzi 3

A	10
B	19
C	29
Ç	32
D	34
E	40
Ə	41
F	46
G	47
H	52
X	58
İ	61
J	63
K	64
Q	69
L	77
M	80
N	87
O	90
Ö	93
P	93
R	97

S	99
Ş	109
T	114
U	120
Ü	121
V	121
Y	125
Z	127

ƏDƏBİYYAT	131
-----------	-----

http://www.budaq.com/index.php?option=com_content&view=article&id=239:-azrbaycanin-Inkran-regonu-toponmlrnn-zahli-luet-&catid=44:2011071801&Itemid=87